



1969 AZƏRBAYCAN TARİXİNİN HEYDƏR ƏLİYEV DÖVRÜ: 2019

qüdrətli dövlət, güclü xalq, möhtəşəm inkişaf



HEYDƏR ƏLİYEV - yeni milli intibahın və müstəqil dövlətçiliyin əsasını qoymuş tarixi şəxsiyyət

50 il əvvəl Azərbaycanın siyasi həyatında baş vermiş mühüm bir hadisə respublikada köklü dəyişikliklərin başlanmasına təkan verdi və gələcək inkişaf perspektivlərinin müəyyənləşməsi yolunda yeni tarixi dönüşün əsasını qoydu. 1969-cu il iyulun 14-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin (AKP MK) plenumunda 46 yaşlı Heydər Əliyev AKP MK-nın birinci katibi, yəni faktiki olaraq respublikanın rəhbəri seçildi.

O vaxta qədər dövlət təhlükəsizlik orqanlarında işləmiş, 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri olan general-mayor Heydər Əliyevin bu vəzifəyə yüksəlişi respublikanın geniş ictimaiyyəti, xüsusilə ziyalı elitası tərəfindən böyük rəğbətlə qarşılandı. Ona görə ki, təhlükəsizlik orqanlarında işlədiyi müddətdə o, vətəninə dərinlən bağlı olan çox sayda insanı saxta itti-

hamlarla repressiya olunmaq təhlükəsindən qorunmuş, sürgün və ölümdən xilas olmuş, xalqın milli intibahı yolunda çalışan ziyalıların təqib edilməsinə, onların cəmiyyətdən təcrid olunmasına imkan verməmişdi.

Onu da qeyd etmək ki, həmin əradə respublikada ciddi dəyişikliyə ehtiyac olduğunu Azərbaycan cəmiyyətinin böyük hissəsi yaxşı başa düşürdü. Ölkədə baş verən proseslərin fonunda sosial-iqtisadi inkişafın sürətləndirilməsi və əhalinin rifah

həlinin daha da yaxşılaşdırılması üçün yeni təşəbbüslərin irəli sürülməsi, qətiyyətli addımların atılması zəruri idi. O dövr respublikası əsas sosial-iqtisadi inkişaf göstəricilərinə görə orta ittifaq səviyyəsindən xeyli geridə qalırdı. Məsələn, Azərbaycanda 1965-ci ildə 1940-cı illərə nisbətən ümumi daxili məhsul 3,6, o cümlədən sənaye məhsullarının həcmi 4 dəfə artmışdı. Lakin ittifaq üzrə bu göstəricilər müvafiq olaraq 6 və 8 dəfəyə çatırdı. Respublikanın neft sənayesi, energetika, qara metallurgiya, kimya və neft kimyası sənayesinin iş ritmi tez-tez pozulur, bir çox sahələrin texniki-iqtisadi göstəriciləri aşağı düşürdü. Azərbaycan milli gəlirin həcminə görə ümumittifaq səviyyəsindən 2 dəfədən çox, əsas fondlara görə 1,8, kapital qoyuluşu üzrə 1,7, əmək məhsuldarlığına görə isə 1,5 dəfə geridə idi.

Həmin dövrdə respublikanın regionlarının sosial-iqtisadi inkişafına da kifayət qədər diqqət göstərilmirdi.

Kənd təsərrüfatında aqrotexniki qaydalara düzgün əməl olunmaması, meliorasiya və mexanikləşdirmə tədbirlərinin görülməməsi səbəbindən həm ərzaq, həm də texniki bitkilərin məhsuldarlığı aşağı düşmüşdü. İri sənaye və emal müəssisələrinin əksəriyyəti Bakı, Sumqayıt şəhərlərində tikilirdi ki, bu da orta və kiçik şəhərlərin inkişafının qarşısını alır, urbanizasiya prosesinin proporsional şəkildə getməsinə əngəl olurdu.

Digər tərəfdən respublikada korrupsiya və gizli iqtisadiyyat geniş yayılmış, qanunçuluğa əməl olunmasına və mədəni quruculuğa diqqət zəifləmiş, mənəvi-psixoloji iqlim qeyri-səhləm məcraya yönəlmişdi. *Təbii ki, bu çətin və mürəkkəb vəziyyətin aradan qaldırılması üçün analitik təkəkkürə malik, güclü və bacarıqlı təşkilatçı, cəsarətli bir liderə ehtiyac var idi. Belə bir lider mehz Heydər Əliyev oldu.*

Ardı 2-3-cü səh.

“İslam sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumunun iştirakçlarına

Hörmətli simpozium iştirakçıları! Sizi ölkəmizin paytaxtı Bakı şəhərində salamlamaqdan məmnun olduğumu bildirir, hər birinizə ən səmimi arzu və dileklərimi yetirirəm.

Etnik-mədəni müxtəlifliyi və təbii-coğrafi zənginlikləri ilə dünyanın unikal guşələrindən olan Qafqazın son 1400 illik tarixi islam dini ilə bağlıdır. Azərbaycanda, o cümlədən Qafqazın müxtəlif bölgələrində bu dinə məxsus çoxsaylı maddi və qeyri-maddi mədəniyyət nümunələri islam sivilizasiyasının regiondakı dərin köklərindən xəbər verir. Bu gün Qafqazda yaşayan xalqların bir çoxunun mədəniyyətinin əsasını islam dəyərləri təşkil edir.

İslam VII əsrin ortalarından etibarən Azərbaycanda yayılmağa başlamış və ölkəmiz islam sivilizasiyasının tarixi-mədəni mərkəzlərindən birinə çevrilmişdir. Xalqımız yüz illər boyu belə bir mədəni-mənəvi müstəvidə bəşəri fikir tarixinə böyük şəxsiyyətlər bəxş etmiş, dünya şöhrətli azərbaycanlı alim və müfəkkirlər, söz və sənət dühalı islam mədəniyyətinin inkişafında müstəsna xidmətlər göstərmişlər.

Tarixən olduğu kimi, bu gün də Azərbaycanda İslam dəyərlərinin qorunmasına xüsusi əhəmiyyət verilir. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 9-11 dekabr 1998-ci ildə “İslam

sivilizasiyası Qafqazda” Beynəlxalq Simpoziumunun Bakıda keçirilməsi xalqımızın öz tarixi keçmişinə və milli-mənəvi dəyərlərinə bağlılığın bariz nümunəsi idi.

2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi III” elan edilməsi və IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi müasir narahat dünyamıza əmin-amanlıq və həmrəylik çağırışları kimi qiymətləndirilməlidir. Bir sıra ölkələrdə islamofobiyanın vüsət aldığı hazırkı dövrdə biz insanları birliyə, bərabərliyə, sülhə və tolerantlığa dəvət edən ümumbəşəri islam dəyərlərinin təbliği istiqamətində ardıcıl səylərimizi, eyni zamanda mədəniyyətlərarası dialoq və əməkdaşlıq təşəbbüslərimizi bundan sonra da davam etdirəcəyik.

“İslam sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumunun maraqlı və konstruktiv müzakirələr şəraitində keçəcəyinə, Azərbaycanın, ümumilikdə Qafqazın islam sivilizasiyasının inkişafındakı tarixi yerinin və rolunun araşdırılmasına yeni töhfələr verəcəyinə əminliyimi bildirir, toplantınızın işinə uğurlar arzulayıram.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 iyul 2019-cu il

Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyinin tabeliyində Mədəniyyət Mərkəzinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikasının daxili və xarici siyasəti, mədəniyyəti, tarixi, sosial-iqtisadi inkişafı, elmi-texniki və turizm potensialı barədə təbliğat işini genişləndirmək məqsədi ilə **qərara alıram:**

1. Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyinin tabeliyində Mədəniyyət Mərkəzi yaradılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamın 1-ci hissəsini ilə yaradılan Mədəniyyət Mərkəzinin fəaliyyətinin təmin edilməsi ilə bağlı zəruri tədbirləri həyata keçirsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 iyul 2019-cu il

İki super hərbi ölkəsinin görüş yeri üçün növbəti dəfə Bakını seçməsi Azərbaycanın nüfuzundan xəbər verir

NATO ilə Rusiya arasında danışıqların aparılması üçün etibarlı neytral məkan kimi yenidən Azərbaycan paytaxtının seçilməsi Bakının Şərqi Cənəvrəsi titulu möhkəmlənir. Bu qərar bir daha sübut edir ki, çoxsaylı beynəlxalq tədbirlərə evsahibliyi edən Bakı Qafqazda sülhün və əmin-amanlığın qorunduğu yeganə sabit məkandır.

Qafqaz dünyanın geosiyasi xəritəsinə müharibələrin və münaqişələrin əbədi zəncirəndiyi yer kimi düşüb. Qafqaza köçən ermənilər yüz ildən artıqdır ki, iki dəniz arasında ölkələrdə gərginlikləri məkrli bir siyasət etmədən kövrükləyir, işğal etdiyi əraziləri tərk etmir, qonşularına qarşı arsızcasına yeni ərazi iddiaları irəli sürürlər. Böyük güclərə

vassallıq etməyi şərəf sayan Ermənistan beynəlxalq siyasi əlaqəni yox etmədiyi tərdə tərəflərinə asanlıqla xəyanət etməyi, onları utandıran əlcək kimi dəyişməyi də bacarmır. Millətçi nasist ideologiyası ilə iliyinə-dək zəhərlənən bu rejim, görünür, heç vaxt sülhə gəlməyəcək və Qafqazı çalxalamaq üçün əlindən gələni də əsirgəməyəcək.

Belə bir şəraitdə Azərbaycanın apardığı müstəqil xarici siyasət, bütün dövlətlərlə münasibətlərdə neytrallığını qorumaq, münasibətlərə sadıqlığı ölkəmizin nüfuzunu birə-on artırır. Azərbaycan ərazisinin 20 faizinin işğal olunmasına baxmayaraq, tolerant, sülhsevər və sivil dəyərlərə sadıqlığını qoruyur. Bakıda keçirilən sayızsız beynəlxalq sülh forumları, möhtəşəm idman yarışları Azərbaycanın imicini sülhsevər ölkə kimi gücləndirir.

Ardı 7-ci səh.

Azərbaycan tarixində Heydər Əliyev imzası



Ümummilli Lider ilk gündən sovet rejiminin bütün ideoloji-siyasi baryerlərinə sına gərək xalqımızın özündəki üçün zəruri addımları atmağa, cəmiyyəti bütün istiqamətlərdə yüksəlişə hazırlamağa başlamışdır. Ulu Öndər xalqın heysiyyətini gücləndirmək, onu öz soy-kökünə qaytarmaq, zəngin ədəbi irsini, mədəniyyətini, incəsənətini, adət-ənənələrini yaşatmaq, ana dilini inkişaf etdirmək üçün təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi üçün çox yaxşı bilir və bu yöndə atdığı hər addımla həyatına təhlükələr yarana biləcəyini də çox gözəl anlıyır. Buna görə də əminliklə deyə bilərik ki, Azərbaycan tarixində ikinci maarifçilik hərəkatı mehz onun adı ilə bağlıdır.

Bax: səh. 5

Uğurlu təhsil islahatlarının banisi

Tarixdə adı dövlətçiliyin rəmzinə çevrilən çox az siyasi liderə rast gəlmək mümkündür. Nadir idarəçilik və liderlik keyfiyyətlərinə, fitri istedadına, yüksək vətənpərvərlik hissəsinə malik olan Ulu Öndər Heydər Əliyev mehz belə bir liderdir.

O, Azərbaycanın ən yeni tarixində bütöv bir epoxanı özündə təcəssüm etdirən, 101 illik tarixi olan müstəqil Azərbaycanın siyasi, iqtisadi, hüquqi, sosial-mədəni əsaslarını yaradan və inkişafını təmin edən qüdrətli şəxsiyyətdir.

Ötən əsrin 70-ci illərindən etibarən 30 ildən artıq bir müddətdə Azərbaycanda elm, təhsil, mədəniyyət və iqtisadiyyatın təşəkkülü və inkişafı bilavasitə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olmuşdur. Onun genişmiqyaslı fəaliyyətində təhsilin inkişafı



prioritet sahə kimi mühüm yer tuturdu. Təhsilin cəmiyyətin inkişafında rolunu və şəxsiyyətin formalaşmasında əhəmiyyətini daim yüksək qiymətləndirən dahi rəhbərin qəbul etdiyi qərarlar, uzaqgörənliklə irəli sürdüyü konseptual fikirlər və ideyalar, tarixi tövsiyələr bu gün də ölkəmizdə təhsil islahatlarının əsas istiqamətlərinin müəyyənləşdirilməsinə öz töhfəsini verməkdədir.

Azərbaycan təhsilinin intibahı

Müasir Azərbaycanın dönüş mərhələsinə təşkil edən 14 iyul 1969-cu il milli tariximizə Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi böyük bir dövürün başlanğıcı kimi daxil olmuşdur və həmin ildən başlanan tarixi mərhələ Azərbaycan təhsilinin, elminin və mədəniyyətinin intibah dövrü kimi dəyərləndirilir.

Ardı 4-cü səh.

Maarifçi lider

Qədim bir Şərq aforizmində deyilir: “Əgər planın birillikdirsə, darı sap, onillikdirsə, ağac ək, bir əsrlikdirsə, insanlara təhsil ver”. Bu aforizmdəki hikmətli həqiqəti nəzərə alsaq, böyük dövlət adamlarının həyat və fəaliyyətində elm-təhsil məsələlərinin niyə hər zaman xüsusi yer tutması heç də təsadüf kimi görünməyəcək.

Bu prinsip öz milli dövlətçilik ideyaları ilə Azərbaycan tarixindəki son yarımsəhrilik dövrün müəllifi olan Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi siyasətin də başlıca qayəsini təşkil edirdi. Elmə, təhsilə diqqət Ulu Öndərin fəaliyyətində hər zaman müstəsna yer tuturdu. Çünki Heydər Əliyevin həyata keçirdiyi dövlət siyasətinin strateji hədəfləri bir, iki, onillik dövrləri deyil, əsrlər sonrakı nəzərdə tutur və buna uyğun müəyyənləşirdi.

Bu mənada Ulu Öndərin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildiyi 1969-cu ilin 14 iyulundan başlanan və artıq yarımsəhrilik möhtəşəm bir tarixə çevrilən zaman məsafəsi milli elimizin, təhsilimizin də yüksəliş dövrüdür.

Ardı 3-cü səh.

1969

AZƏRBAYCAN TARİXİNİN HEYDƏR ƏLİYEV DÖVRÜ:

qüdrətli dövlət, güclü xalq, möhtəşəm inkişaf

2019

Əvvəl 1-ci səh.

Nəhəng quruculuq yollarında

Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildikdən sonra keçirilən ilk MK plenumunda (1969-cu il avqust) həmin dövr üçün sensasiyalı sayıla biləcək məruzədə sovet hakimiyyəti tarixində ilk dəfə olaraq sosialist cəmiyyətində vəzifədən sui-istifadə, korrupsiya kimi neqativ halların mövcudluğunu və onlara qarşı mübarizə aparılmasının gərəkliliyini bəyan etdi. Məruzədə respublika iqtisadiyyatında yaranmış acınacaqlı vəziyyət böyük prinsipliliklə dərin və hərtərəfli təhlil olundu və xalq təsərrüfatına, mədəni quruculuğa rəhbərlikdə buraxılmış ciddi nöqsanlar və çatışmazlıqlar ictimaiyyətin diqqətinə çatdırıldı. Yeni birinci katib bütün təşkilatları dövlət və emək intizamını möhkəmlətməyə, respublikada mənəvi-psixoloji mühiti sağlamlaşdırmağa istiqamətləndirdi. Heydər Əliyev 1969-1970-ci illərdə keçirilən Azərbaycan KP MK-nın bütün plenumları, fəallar yığıncaqları və başqa toplantılarda məruzə və çıxışlarında ardıcıl olaraq təsərrüfat və mədəni quruculuq məsələlərini təhlil edir və yeni vəzifələr qarşıya qoyurdu. *Məhz həmin illər Azərbaycanın iqtisadi, ictimai-siyasi və mədəni-mənəvi həyatında dönüş mərhələsi oldu. Dövlət idarəçilik sisteminin təkmilləşdirilməsi, ciddi nizam-intizamın yaradılması, kadr dəyişikliklərinin həyata keçirilməsi, işgüzar mühitin sağlamlaşdırılması sahəsində məqsədyönlü tədbirlər qarşıya qoyulan yüksək vəzifələrin yerinə yetirilməsinə lazımı şəraiti təmin edirdi.*

Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövrü respublika həyatının bütün sahələrində, sözün həqiqi mənasında, inqilabi sıçrayış mərhələsi kimi tarixə düşmüşdür. *Əgər sovet hakimiyyətinin bütün əvvəlki 50 ilində (1920-1970-ci illər) Azərbaycanın iqtisadiyyatına bütövlükdə 14 milyard rubl (ildə orta hesabla 280 milyon rubl) sərmayə qoyulmuşdusa, 15 ildə (1971-1985-ci illər) bütövlükdə 36 milyard rubl (hər il orta hesabla 2,4 milyard rubl), yeni ildə 10 dəfəyə yaxın çox vəsait sərf olunmuş, yüzlərlə yeni sənaye müəssisəsi tikilərək istifadəyə verilmişdir. 1969-cu ildə sənaye obyektlərinin sayı 735 olmuşsa, 1982-ci ildə bu rəqəm 1048-ə çatmışdı. O dövrdə həm Bakıda, həm də Azərbaycanın digər şəhərlərində və rayon mərkəzlərində çox sayda sənaye müəssisəsi işə salındı. Bakı Kondisionerləri Zavodu, "Ozon" Elm-İstehsalat Birliyi, Elektron Hesablayıcı Maşınlar Zavodu, Dərin Özüllər Zavodu, Sumqayıt Kompresor Zavodu, Ust Trikotaj Fabriki, Gəncə Əlvan Metallar Emalı Zavodu, Naxçıvan Şüşə Qablar Zavodu, Əli Bayramlı Meişet Cihazları Zavodu və 1970-80-ci illərdə Heydər Əliyevin əməli sayəsində işə başlanmış yüzlərlə digər sənaye obyektinə hesabına Azərbaycanın ixrac potensialı kifayət qədər yüksəlmişdi. Həmin illərdə respublikada buraxılan 350 adda sənaye və kənd təsərrüfatı məhsulu dünyanın 65 ölkəsinə göndərilirdi.*

Heydər Əliyevin təşəbbüsü ilə SSRİ hökuməti respublikada aqrar sahənin hərtərəfli və intensiv inkişafını nəzərdə tutan bir neçə xüsusi qərar qəbul etmişdir. Sov. İKP MK və SSRİ Nazirlər Sovetinin 1970-ci illərdə Azərbaycanda kənd təsərrüfatı istehsalının artırılması və intensivləşdirilməsi, bu sahənin daha da ixtisaslaşdırılması, özümçülük və şərabçılığın inkişaf etdirilməsi, irriqasiya və meliorasiya obyektlərinin tikilməsi barədə qərarları respublikaya ümumtəntiqə bütövlükdə böyük miqdarda əlavə vəsaitin ayrılmasına şərait yaradırdı. Sosial-iqtisadi inkişafa təkan verən və Azərbaycan xalqının mənafehləri baxımından böyük əhəmiyyətə malik olan həmin qərarların və digər tədbirlərin həyata keçirilməsi sayəsində aqrar sektordə məhsul istehsalı 2 dəfədən çox artmışdı.

Həmin illərdə Azərbaycanda keçmiş SSRİ-nin ən böyük özümçülük respublikasına çevrildi. Üzüm istehsalı 1969-cu ildəki 272 min tondan 1980-ci ildə 1 milyon 481 min tona çatdırıldı, respublika şərabçılıqdan yüksək mənfəət götürməyə başladı. Pambıqçılığın sürətlə inkişafı məhsul yığımını 1970-ci ildəki 335, 6 min tondan 1982-ci ildə bir milyon tona qədər artırmağa imkan verdi. Meyvə-tərəvəz istehsalı isə 1970-ci ildəki 410 min tondan 1982-ci ildə 850 min tona yüksəldi.

1970-ci illərdə Azərbaycanda meliorasiya infrastrukturunun inkişafı sahəsində ciddi tədbirlər görüldü. Nəticədə yeni əkin sahələri dövrüyaq cəlb edildi, aqrar sahədə məhsuldarlıq yüksək səviyyəyə çatdı. Həmin illər Baş Mli, Ciqar-Cibar, Aşeron, Lənkəran kanalları, Araz su qurğusu, Arpaçay, Sərsəng, Yuxarı Xanbulançay, Sirab, Şəmkir, Kəndələnçay və digər dəryaçalar tikilib istifadəyə verildi.

1969-1982-ci illər Azərbaycanda milli gəlir 2,5, emək məhsuldarlığı 2, istehlak mallarının istehsalı isə 3 dəfə artdı. Bu illər ərzində istehsal olunmuş sənaye məhsulunun həcmi əvvəlki 50 ilin istehsal həcminə bərabər idi.

Beləliklə, ölkənin sosial-iqtisadi həyatında sürətli tərəqqi baş verdi, Azərbaycan ümumilikdə SSRİ miqyasında birinci üçlüyə yüksələrək özünü dolandıran və mərkəzi büdcəyə donorluq edən qabaqcıl aqrar-sənaye respubli-



HEYDƏR ƏLİYEV - yeni milli intibahın və müstəqil dövlətçiliyin əsasını qoymuş tarixi şəxsiyyət

Heydər Əliyev hesab edirdi ki, milli ruhun yüksəlişinə təkan verən əsas şərtlərdən biri məhz ana dilidir. O, ana dilinin cəmiyyətin daxili institusional quruluşuna və konsolidasiyasına təsirini lazımcına qiymətləndirir, Azərbaycan dilinin dövlət dili səviyyəsində təsbit olunması ilə yanaşı, cəmiyyət həyatının bütün sahələrində geniş istifadə edilməsinə çalışırdı. Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan tarixinə və ana dilinə aid araşdırmalar yüksək dövlət mükafatlarına layiq görülür, tədqiqatçılar bu sahələrdə daha sayılışməyə həvəsləndirildilər. Bu bir həqiqətdir ki, Ulu Öndərin yorulmaz fəaliyyəti sayəsində Azərbaycan dilinin cəmiyyətdə dominant rolunun təmin edilməsi milli məfkurənin formalaşmasına, milli dövlətçilik ideyasının güclənməsinə və gələcəyin müstəqil Azərbaycanın yaradılmasına həlledici təsir göstərmişdir.

kasına çevrildi. Bu potensial, xüsusilə də neft-qaz emalı, maşınqayırma və emal müəssisələri sonralar müstəqilliyin çətin illərində Azərbaycan iqtisadiyyatının yenidən qurulması üçün baza rolunu oynadı.

Milli-mənəvi özünüdərkini yüksəlişi və milli ideyanın gerçəkləşməsi uğrunda

Heydər Əliyev respublikaya rəhbərlik etdiyi ilk dövrdə azərbaycanlıq məfkurəsinin möhkəmlənməsi, milli ruhun, milli-mənəvi özünüdərkini, mədəniyyətin yüksəlişi, xalqın tarixi yaddaşının özünə qaytarılması istiqamətində mühüm işlər görmüşdür. Keçmiş SSRİ-də, sovet və partiya həyatında hakim olan bütlən normalara, marksizm-leninizm ideologiyasının tələblərinə rəğmən Heydər Əliyev standart stereotiplərdən kənara çıxmağı, mövcud sistemin qaydalarını formal şəkildə pozmadan yeniliklər etməyi bacarırdı. O illərdə Azərbaycan xalqı öz dilini, edəbiyyatını, tarixini, zəngin milli mədəniyyətinin rəngarəngliyini və çoxcəhətliliyini sanki təzadən qavrayır və yenidən qiymətləndirirdi. Elə buna görə də Heydər Əliyevin respublikaya rəhbərliyinin birinci dövrünü milli özünüdərkini oyanmasında yeni mərhələnin başlanğıcı kimi qəbul etmək lazımdır.

Heydər Əliyev sovet dövründə öz milli-mənəvi dirçəliş konsepsiyasını əməli siyasət məcrasında gerçəkləşdirmək üçün olduqca təsirli vasitələrdən istifadə etmişdir. Məsələn, belə səmərəli üsullardan biri kimi, Azərbaycanın görkəmli şəxsiyyətlərinin heyət və yaradıcılığının təbliğ olunmasını göstərmək olar. Ulu Öndər onların yubileylərinin müntəzəm qeyd edilməsi, əsərlərinin nəşri, ev-muzeylərinin yaradılması kimi məsələlərə xüsusi önəm verirdi. Bu, imkan verirdi ki, Azərbaycanın tanınmış simalarının xalqın tale-yüklü problemləri, keçmiş və gələcəyi ilə bağlı olan mühüm konseptual fikirləri üzə çıxarılsın, sistemləşdirilsin və

rin xatirəsini əbədləşdirməkdən getmirdi. Həm də məqsəd onların yaradıcılığı vasitəsilə azərbaycanlıların milli şüuruna, tarixi yaddaşına və mənəvi dünyasına təsir göstərərək dövlətçilik duyğularının sönməsinə imkan verilməməsindən ibarət idi. Məsələ bundadır ki, bu yolda bəzən çətin qərarlar da vermək lazım gəlirdi. Ola bilər ki, yuxarıda qeyd edilən şəxsiyyətlərlə bağlı hər hansı məsələ işin görülməsi Ulu Öndərin də qeyd etdiyi kimi "adi bir şey", sadəcə bəzində düşünmək kifayət edəcək bir məsələ idisə, Hüseyn Cavidin qəbrini tapıb nəşinin qalıqlarını Azərbaycanca götürmək o qədər də asan iş deyildi. Çünki həmin dövrdə repressiya qurbanlarına münasibət kökdən dəyişməmişdi. H.Cavidin əsərləri çap olunmağa, teatrlarda göstərilməyə başlamışdı. Ulu Öndər H.Cavidin Vətənə götürülməsi və dəfni ilə bağlı da olduqca müdrək addım atdı. O, sonralar xatırlayırdı: "Şairin qızı Turan xanım çox istəyirdi ki, o, Bakıda, Fəxri xiyabanda dəfn olunsun. Mən təklif etdim ki, Cavid Naxçıvanda, anadan olduğu yerdə dəfn edilsin. Qoy tarix aydın olsun hansı təklif daha düz olub! Fəxri xiyabanda yan-yanı yatan dahilər çoxdur, lakin Naxçıvan torpağında onun qəbri ziyarətçigə çevriləcək. Mən belə fikirləşdim ki, Cavidin qəbrini üzərində Nizamini, Vaqifin məqbərəsi kimi məqbərə tikilsin. Bundan qabaq isə biz Naxçıvanda onun ev-muzeyini açmışdıq. Zənnimcə, bu, tək xeyrixahlıq deyil, mənim öz xalqım qarşısında borcumdur. Əgər xalq o dövrdə mənə inanmışdusa, öz taleyini mənə tapşırırmışdusa, mən onun haqqında düşünməmişdim".

Ulu Öndər yaradıcı ziyalılar üçün sərbəst düşüncə və iş şəraitinin təmin olunmasına çalışırdı. O, yaxşı başa düşürdü

nubi Azərbaycanla birlik, həsrət hissələrinin ədəbi ifadəsinə geniş imkanlar yaratdı. Bunun bariz nümunəsi kimi 1979-cu ildə Azərbaycan Yazıçılar İttifaqının Cənubi Azərbaycan üzrə katibi postu təsis edilməsinə xatırlamaq kifayətdir.

Heydər Əliyev Azərbaycana birinci dəfə rəhbərliyə başladığı ilk günlərdən xalqın tarixinə, ana dilinə hörmət ifadə edən cəsarətli addımlar atmaqdan çəkinmədi. 1969-cu ildə Bakıda Azərbaycan tarixini saxtalaşdıraraq Bakı Dövlət Universitetinin açılması Azərbaycan Xalq Cümhuriyyətinin xidməti kimi deyil, respublikamızda sovet hakimiyyətinin quruluşunun nəticəsi kimi qələmə verməyə çalışır, müxtəlif bəhanələrlə gətirilərək universitetin 50 illik yubileyini 1970-ci ildə, yeni Azərbaycanda sovet hakimiyyəti qurulmasının yubileyi ilə bir vaxtda qeyd etmək istəyirdi. Lakin Heydər Əliyev buna imkan vermədi və universitetin 50 illiyini 1969-cu ildə qeyd etmək barədə qərar qəbul etdi. O, 1969-cu il noyabrın 1-də Bakı Dövlət Universitetində keçirilən yubiley mərasimində Azərbaycan dilində nitq söylədi. Bu həmin dövr üçün görünməmiş hadisə idi. O vaxta qədər respublikanın bütün rəhbərləri rəsmi toplantılarda yalnız rus dilində çıxış edirdilər.

Heydər Əliyev hesab edirdi ki, milli ruhun yüksəlişinə təkan verən əsas şərtlərdən biri məhz ana dilidir. O, ana dilinin cəmiyyətin daxili institusional quruluşuna və konsolidasiyasına təsirini lazımcına qiymətləndirir, Azərbaycan dilinin dövlət dili səviyyəsində təsbit olunması ilə yanaşı, cəmiyyət həyatının bütün sahələrində geniş istifadə edilməsinə çalışırdı. Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan tarixinə və ana dilinə aid araşdırmalar yüksək dövlət mükafatlarına layiq görülür, tədqiqatçılar bu sahələrdə daha sayılışməyə həvəsləndirildilər. Bu bir həqiqətdir ki, Ulu Öndərin yorulmaz fəaliyyəti sayəsində Azərbaycan dilinin cəmiyyətdə dominant rolunun təmin edilməsi milli məfkurənin formalaşmasına, milli dövlətçilik ideyasının güclənməsinə və gələcəyin müstəqil Azərbaycanın yaradılmasına həlledici təsir göstərmişdir.

Əgər sovet hakimiyyətinin bütün əvvəlki 50 ilində (1920-1970-ci illər) Azərbaycanın iqtisadiyyatına bütövlükdə 14 milyard rubl (ildə orta hesabla 280 milyon rubl) sərmayə qoyulmuşdusa, 15 ildə (1971-1985-ci illər) bütövlükdə 36 milyard rubl (hər il orta hesabla 2,4 milyard rubl), yeni ildə 10 dəfəyə yaxın çox vəsait sərf olunmuş, yüzlərlə yeni sənaye müəssisəsi tikilərək istifadəyə verilmişdir. 1969-cu ildə sənaye obyektlərinin sayı 735 olmuşsa, 1982-ci ildə bu rəqəm 1048-ə çatmışdı. Həmin illər respublikada buraxılan 350 adda sənaye və kənd təsərrüfatı məhsulu dünyanın 65 ölkəsinə göndərilirdi.

ki, milli özünüdərk prosesi onların fəaliyyətdən çox asılıdır. Onun köməyi ilə 1969-cu ildə "Qobustan" almanaxı nəşr edilməyə başladı. Qədim Gəncə şəhərinin adının yaşaması üçün "Yeni Gəncə" adlı rayon yaradıldı. Heydər Əliyev ilk dəfə "İran Azərbaycanı" əvəzinə "Cənubi Azərbaycan" siyasi-coğrafi termininin dövrüyaq buraxılmasına nail oldu. Cə-

məyə həvəsləndirildilər. Bu bir həqiqətdir ki, Ulu Öndərin yorulmaz fəaliyyəti sayəsində Azərbaycan dilinin cəmiyyətdə dominant rolunun təmin edilməsi milli məfkurənin formalaşmasına, milli dövlətçilik ideyasının güclənməsinə və gələcəyin müstəqil Azərbaycanın yaradılmasına həlledici təsir göstərmişdir.

Xalqın gələcəyini düşünən lider

Ümummilli Liderin Azərbaycana rəhbərliyinin birinci dövründə diqqət ayırdığı ilk məsələlərdən biri də təhsil və yüksəkixtisaslı kadrların yetişdirilməsi olmuşdur. 70-ci illərdə respublikadan SSRİ-nin başqa şəhərlərinə ildə cəmi 50 nəfər tələbə göndərilirdi, onları da əksər hissəsi qeyri-azərbaycanlılar idi. Həmin müxtəssislərin çox az qismi sonra Azərbaycana qayıdırdı. Heydər Əliyev bu məsələnin Mərkəzi Komitənin nəzarətinə götürülməsi barədə tapşırıq verdi, SSRİ-nin başqa şəhərlərini, xüsusən Moskvanı, Leningradın ali məktəblərinə göndərilən gənclərin sayının il-bəil artırılmasını və əksəriyyətinin Azərbaycanlı olmasını tapşırırdı. Beləliklə, 1975-ci ildə SSRİ-nin müxtəlif şəhərlərinə 400 tələbə, 1978-ci ildən isə 50-dən çox şəhərli ali məktəbinə ildə 800 nəfər tələbə göndərilirdi. Əslində bu, Azərbaycanın bir ali məktəbinin qəbuluna bərabər idi. Heydər Əliyev hər il başqa şəhərlərin ali məktəblərinə yollanan gənclərlə respublikanın partiya-sovet fəalları arasında görüşünü keçirir, onların qarşısında çıxış edirdi.

Həmin illər respublikanın ali və orta ixtisas təhsilli şəbəkəsi də genişləndirilmiş, 5 yeni ali məktəb, onlarla texnikum açılmışdı.

Hərbi təhsilin inkişafına da xüsusi diqqət yetirilirdi. O illərdə hazırlanmış yüksəkixtisaslı kadrlar sonralar müstəqil Azərbaycan dövlətinin ordusunu qurulması və möhkəmləndirilməsinə öz töhfələrini verdilər. Xatırladığımız ki, 1970-1971-ci illərdə respublikanın rayonlarına hərbi komissar göndərməyə azərbaycanlı zabit tapılmırdı. Orduda azərbaycanlı generalların, zabitarların sayı həddindən artıq az idi. Ümummilli Lider sonralar onu həddindən artıq qayğılandıran bu məsələ barədə deyirdi: "Çar dövründə müsəlmanlar orduya çağırılmırdılar, hətta elə bir vaxtda rus ordusunda bizim Əliqası Şixlinski, Mehmandarov kimi generallarımız var idi. Niyə indi başqa millətlərin marşalı, generalı var, bizim isə yox?" Heydər Əliyev bu problemlə ərdicil və sistemli şəkildə həll etdi. SSRİ-nin ali hərbi məktəblərinə azərbaycanlı gənclərin çoxlu sayda göndərilməsi üçün hərbi təmayüllü xüsusi internat məktəbi yaradıldı. Məktəbə qəbul olunanların əksəriyyəti azərbaycanlılar idi. Onlar 3 il oxuyub orta təhsil alır, hərbi hazırlıq keçir, rus dilini mənimsəyir, sonra işə müvəffəqiyyətlə ali hərbi məktəblərə qəbul olunurdular. Məktəbə 1937-ci ildə repressiya olunaraq güllələnmiş general Cəmsid Naxçıvanskiyə aid verildi. Heydər Əliyev hər il Mərkəzi Komitənin Büro üzvləri ilə bərabər həmin məktəbə gedir, vəziyyətlə tanış olur və kollektiv qarşısında çıxış edərək deyirdi: "Çox sevindirir ki, onun məzunları - azərbaycanlılar zabit olurlar, sovet ordusunda qulluq edirlər. Əgər Azərbaycan öz suverenliyi, tam azadlığı barədə fikirləşsə, o, ilk növbədə öz milli ordusunu, milli zabitarlarına xüsusi diqqət göstərməlidir. Mən bunların hamısını düşünürdüm".

Heydər Əliyev Bakıdakı Azərbaycan SSR Ali Soveti adına Hərbi Məktəbə də bağlı vəziyyəti nəzərə götürdü: "Aydınlıqdır ki, hər il qəbul olunan 350 nəfər kursantın ancaq 10-15 nəfərini azərbaycanlılar təşkil edir. Xətai rayonu ərazisində Kirov adına Ali Hərbi Dəniz Donanması məktəbi var, özü də ölkədə olan Ali Dəniz Donanması məktəbləri arasında fərqlənir. Burada xarici tələbələr də oxuyurlar. Məktəbə ildə bir, ya iki azərbaycanlı qəbul olunurdu. Biz bu sahədə də lazımi tədbirlər görürük. Azərbaycanın ərazisində olan bu iki ali hərbi məktəbə qəbul olunan azərbaycanlıların sayını bir neçə dəfə artırırdıq. Ümumiyyətlə, 1980-81-ci illərdə hər il ölkənin ali hərbi məktəblərinə ildə 800 nəfərdən çox gənc azərbaycanlı gəndərməyə nail oluq. Tarixdə ilk dəfə Bakı Ali Hərbi Məktəbinə reis azərbaycanlı - general Bərdəlidə təyin olundu. Xəzər Hərbi Dəniz Donanmasının Komandanı isə azərbaycanlı admiral Qasimbəyov oldu. 1967-70-ci illərdə azərbaycanlılar Hüseyn Rəsulbəyov adlı bir neçə general-leytenant rütbəli adamımız vardı. O, Bakı hərbi hava müdafiəsi dairəsində raket qoşunlarına komandanlıq edirdi. Sonra isə ordu sıralarında azərbaycanlı generalının sayı artdı. Tofig Ağahüseynov Bakı Hərbi Hava Müdafiəsi Dairəsi rəisinin birinci müavini təyin edildi. O, azərbaycanlıların içərisində ən yüksək hərbi rütbə - general-polkovnik rütbəsinə almağa layiq görüldü".

Heydər Əliyev hərbi-vətənpərvərlik hissələrinin gücləndirilməsi, eyni zamanda azərbaycanlıların qəhrəmanlığı və hərbi şücaətlərinin təbliği istiqamətində böyük işlər görürdü. O, İkinci Dünya müharibəsində Azərbaycanın və xalqımızın oynadığı rolun düzgün qiymətləndirilməsinə çalışırdı. 1970-ci illərdə Heydər Əliyevin təşəbbüsü ilə Taqanroqda 416-cı Azərbaycan diviziyasının şərafinə möhtəşəm xatirə ansambli, Sevastopolda Sapun Qora ərazisində 77-ci Azərbaycan diviziyasının şərafinə isə böyük abidə ucaldılmışdı. Heydər Əliyev Bakı şəhərinin, Azərbaycan neftçilərinin nasizm üzərində qələbədə həlledici rol oynadığını və bu faktın dünya miqyaslı tarixi əhəmiyyət daşıdığını SSRİ rəhbərliyi tərəfindən qəbul edilməsinə çalışmış, 1978-ci ildə Bakının "Lenin" Ordenu ilə təltif edilməsinə nail olmuşdu.



1969

AZƏRBAYCAN TARİXİNİN HEYDƏR ƏLİYEV DÖVRÜ:

qüdrətli dövlət, güclü xalq, möhtəşəm inkişaf

2019

HEYDƏR ƏLİYEV - yeni milli intibahın və müstəqil dövlətçiliyin əsasını qoymuş tarixi şəxsiyyət



Əvvəlki 2-ci sah.

Qısa müddət ərzində qazanılan böyük uğurlar Sovet İttifaqı miqyasında da diqqətli cəlb etmiş və Azərbaycan rəhbərinin şəxsiyyətinə marağı artırmışdı. Təsədüfi deyil ki, Heydər Əliyev 1976-cı ildə daha yüksək siyasi statusa layiq görüldükdən sonra Sov.İKP MK Siyasi Bürosunun üzvlüyünə namizəd seçilmişdi. Bu işə onu bir sıra digər müttəfiq respublikaların başçılarından fərqləndirirdi. Ulu Öndər sonralar bildirdirdi ki, o, bu üstünlükdən öz xalqının menafeyi üçün şərəfli istifadə etmişdir: "SSRI Nazirlər Sovetindəki əlliyyə yaxın nazirdən hansı-

na telefon etsəydim, Azərbaycan üçün hər hansı mühüm işin görülməsi onlar üçün əmr sayılırdı. Bu şəraitdən Azərbaycan üçün istifadə etdim".

Bütün varlığı ilə doğma diyərə bağlı rəhbər

1982-ci ilin sonlarında Heydər Əliyev SOV.İKP MK-nın Siyasi Büro üzvü seçildikdən və SSRI Nazirlər Soveti sədrinin birinci müavini təyinin olunduqdan sonra da iş yükünün ağırlığına, 60-dan çox sahəyə cavabdehlik daşmasına baxmayaraq, Azərbaycanla

Üzüm istehsalı 1969-cu ildəki 272 min tondan 1980-ci ildə 1 milyon 481 min tona çatdırıldı, respublika şərabçılıqdan yüksək mənfəət götürməyə başladı. Pambıqçılığın sürətlə inkişafı məhsul yığımını 1970-ci ildəki 335, 6 min tondan 1982-ci ildə 1 milyon tona qədər artırmağa imkan verdi. Meyvə-tərəvəz istehsalı isə 1970-ci ildəki 410 min tondan 1982-ci ildə 850 min tona yüksəldi.

1969-1982-ci illərdə Azərbaycanda milli gəlir 2,5 əmək məhsuldarlığı 2, istehlak mallarının istehsalı isə 3 dəfə artdı. Bu illər ərzində istehsal olunmuş sənaye məhsulunun həcmi əvvəlki 50 ilin istehsal həcminə bərabər idi.

Beləliklə, ölkənin sosial-iqtisadi həyatında sürətli tərəqqi baş verdi, Azərbaycan ümumilikdə SSRI miqyasında birinci üçlüyə yüksələrək özünü dolandıran və mərkəzi büdcəyə donorluq edən qabaqcıl аграр-сәнaye respublikasına çevrildi.

daim yaxından maraqlanmış, respublikanın sosial-iqtisadi, mədəni və digər sahələrdə tərəqqisi naminə əlindən gələn köməyi əsirgəməmişdir. Heydər Əliyev Moskvada olduğu dövrdə neft-qaz sənayesinin və digər sahələrin inkişafına diqqət yetirir, mühüm obyektlərin maliyyələşdirilməsi üçün SSRI Dövlət Plan Komitəsi qarşısında məsələ qaldırır. Nəticədə, 1985-ci ildə "Çıraq", 1987-ci ildə "Azəri" yatağı kəşf edildi. Təməli hələ 1978-ci ildə qoyulan Dərin Özlülər Zəvodu onun köməyi sayəsində 1984-cü ildə istismara verildi və 1986-cı ildə isə layihə gücünə çatdırıldı. Bundan əlavə, Azərbaycanın şimal-qərb bölgəsini mərkəzi neqliyyat şəbəkəsi ilə bəgləyən 160 kilometr uzunluğunda və ən çətin sahədən keçən Yevlax-Balakən dəmir yolu Ulu Öndərin birbaşa qayğısı ilə çəkilib, 1985-ci ildə istifadəyə verildi. Həmin

xəttin tikintisi zamanı burada yeni stansiyalar, yaşayış evləri, uşaq bağçaları, məktəblər inşa edildi.

Heydər Əliyev Bakı metrosunun inkişafı istiqamətində əvvəlki illərdə başlanılan işlərin davam etdirilməsini öz nəzarətində saxlayırdı. 1985-ci ilin dekabrında "Elmlər Akademiyası", "İnşaatçılar", "XI Qızıl Ordu" (indiki "20 Yanvar") və "Memar Əcəmi" stansiyaları istifadəyə verildi.

Su nəqliyyatı infrastrukturuna da diqqətdən kənar qalmadı. 1985-ci ildə Xəzərde yeni bərə keçidi açıldı. Bu bərə Azərbaycanı Qazaxıstanla birləşdirirdi. Dənizə "Sovet Dağıstanı" və "Sovet Tacikistanı" gemiləri getirdi. Ümumiyyətlə, həmin dövrdə Xəzər dəniz gəmiçiliyində donanmanın üçdəbiri təzələndi. Heydər Əliyev bütün imkanlardan istifadə edərək Azərbaycan mədəniyyətinin xaricdə tanıtılmasına və beynəlxalq mədəni əlaqələrinin yaradılmasına dəstək verirdi. Həmin dövrdə bir sıra beynəlxalq konfrans, simpozium, dekada və yarmarkalar Bakıda keçirilirdi. Dünyanın məşhur aktyorları, rejissorları və digər incəsənət mütəxəssisləri Bakıya ezamiyyətə gəlir, Azərbaycanlı sənətkarlarla mədəni mübadilə edirdilər. Bakıda beynəlxalq kino həftələrinin keçirilməsi isə artıq ənənəvi xarakter almışa başlamışdı. 1983-cü ildə Azərbaycanın paytaxtında Danimarka, 1984-cü ildə Hindistan, 1986-cı ildə Mısır, Rumıniya, Çexoslovakiya, Bolqarıstan, 1987-ci ildə isə Çin kino filmləri həftələri keçirilirdi.

Heydər Əliyevin SSRI Nazirlər Soveti Sədrinin birinci müavini təyin edilməsi onun Azərbaycan səhiyyəsinə olan nəzarətini, diqqətini daha da artırırdı. Ulu Öndər sonralar bu dövrü belə xatırlayırdı: "Mən Azərbaycana rəhbərlik etdiyim zaman, sonra SSRI-nin rəhbərliyində olduğum illərdə daim səhiyyə ilə, tibb elmi ilə yaxın olmuşam, ona qayğı göstərmişəm və hesab edirəm ki, çox işlər görmüşəm. Mənim o vaxtım onkoloji, həm kardioloji, həm ürək cərrahiyyəsi, həm oftalmoloji mərkəzlərin, başqaqalının yaranmasında, inkişaf etməsinə çox səylərmişəm".

Ulu Öndərin bu illər ərzində doğma Vətəni, yurdu naminə gördüyü işlərin hamısını bir məqalədə əhatə etmək, bütün məsələləri dərin təhlilini vermək mümkün deyildir. Lakin elmi şəkildə sübut olunmuş həqiqətdən ibarətdir ki, Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ilk dövründə xalqın qədim ənənələrlə məlik dövlət idarəçiliyi mədəniyyəti yenidən dirçəldilmiş, milli-mədəni oyanışda böyük dönüş başlanmış və gələcəkdə müstəqil dövlətçiliyin bərpası üçün əsaslı iqtisadi-mədəni zəmin hazırlanmışdır. Ulu Öndərin sovet dövründəki fəaliyyətinin başlıca əhəmiyyəti ondan ibarətdir ki, ilk növbədə, milli öznüdərk prosesini sovet ideoloji sisteminin buxovlarına baxmayaraq ardıcıl davam etdirilmişdir. Digər tərəfdən, həmin illərdə baş vermış dəyişikliklərin vəsəti, ictimai və iqtisadi sahədə aparılmış köklü islahatlar və xalqın maddi rifahının keyfiyyətcə yeni səviyyəyə yüksəlməsi müstəqil Azərbaycanın yaranmasında aparıcı tarixi yolun salınmasında ən parlaq səhifələrdir. Tam inamla demək lazımdır ki, indiki mərhələdə Azərbaycan dövlət suverenliyi və iqtisadi müstəqilliyi, xarici iqtisadi əlaqələrinin müntəzəm surətdə genişlənməsi və dünya iqtisadi sistemində öz yerini gətirdikcə möhkəmləndirməsi həm də 1970-80-ci illərin əvvəllərində təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş potensiala əsaslanır.

Azərbaycan xalqı və dövləti Ulu Öndər Heydər Əliyevin zəngin irsinə böyük hörmətlə yanaşır, onu qoruyur və ondan bəhrələnir. Bu gün Ümummilli Liderin siyasi xəttini yaradıcılıqla davam etdirən Prezident İlham Əliyev Azərbaycan Respublikasının müstəqil dövlətçiliyi tarixinə yeni şanlı səhifələr yazır.

ƏLİ HƏSƏNOV,

Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor

Əvvəlki 1-ci sah.

Qüvvət elmdədir...

Hələ Azərbaycana rəhbərliyinin ilk günlərindən Heydər Əliyev özünəməxsus mürəkkəbliyə dərk edirdi ki, Tanrı onun üzərinə yalnız seçilmişlərə əta olunan çox çətin və şərəfli missiya qoyub. Azərbaycan Xalq Cümhuriyyətinin süqutu, 1930-cu illərin represiya xofundan sonra xalqın şüurunda uzaq illərin xoş xatirələri kimi közərənlən millətçilik hisslərini yenidən olovlandırdı, Azərbaycanın gələcəkdə güclü bir dövlətə çevrilməsində ötürü zəruri əsasları formalaşdırırdı. Ulu Öndər dünyanın irəli getmiş başqa xalqlarının çoxənlik təcrübəsinə əsaslanaraq bunu da yaxşı biliirdi ki, güclü dövlət olmanın yeganə yolu ancaq və ancaq elmin, təhsilin inkişafından keçir. Heydər Əliyev respublika rəhbərliyinə seçilənə qədər aqrar əyalət kimi etalət dövrünü yaşayan, keçmiş ittifaq subyektləri arasında ən sonuncu yerlərdən birini tutan Azərbaycanda keyfiyyət dəyişikliklərinə həm də bu sahədən başlandı. Ümummilli Lider, ilk növbədə, keyfiyyətli orta təhsilə ziyyə verməməyi hər kəs üçün əlçatan və rahat etdi. Sovet cəmiyyətində insanların savadlanması, onlara təhsil imkanlarının yaradılması üçün hər nə qədər mühüm tədbirlər həyata keçirilirdi də, etiraf edək ki, bu imkandan faydalanmaq o qədər də asan başa gəlirdi. Xüsusilə ucqarlarda məktəblərin sayı çox az idi. Əyalət yerlərində məktəblərin çoxu ibtidai, yaxud səkkizillik əsasda fəaliyyət göstərirdi. Ona görə də təhsilin sona qədər davam etdirmək, ali məktəbdə qəbul olunanq istəyə gəzirdilər orta məktəbin son siniflərini çox uzaq məsafələrdəki məktəblərdə davam etdirmək məcburiyyətində qalırdılar. Həftələrlə evdən, ailədən uzaq qalmaq hər kəsin imkanına uyğun olmadığından belə vəziyyətdə görə, təbi ki, minlərlə gənc təhsilini sona qədər tamamlaya, ali məktəb arzusuna qovuşa bilmirdi.

Heydər Əliyevin respublikaya rəhbərliyinin ilk illərindən qəbul etdiyi "Gənclərin ümumi orta təhsilə keçidini başa çatdırmaq və ümumtəhsil məktəbini daha da inkişaf etdirmək haqqında" və "Kənd ümumtəhsil məktəblərinin iş şəraitini daha da yaxşılaşdırmaq haqqında" qərarları sayəsində Azərbaycanda orta ümumtəhsil məktəbləri şəbəkəsi 3 dəfə genişləndirilərək 765-dən 2117-yə çatdırıldı. Bu da yüzlərlə ucaq yaşayış məskənlərində orta ümumtəhsil məktəblərinin açılışı, minlərlə azyaşlının təhsilə cəlb edilməsi demək idi.

Hamı üçün bərabər imkanlar

İslahatlar, inkişaf prosesləri təkcə orta təhsil sistemini əhatə etmirdi. Ümummilli Lider Heydər Əliyevin sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə ölkədə 5 yeni ali təhsil müəssisəsi açılmışdı. Ali məktəblərdə təhsil alanların sayı 70 mindən 100 minə qədər artdı.

Sovet sisteminin bütün cəhətlərinə dərinlən bələd olan Heydər Əliyev yaxşı biliirdi ki, sovet cəmiyyətində heç də hər şey partiyanın bəyan etdiyi, bəlağətli çıxışlarda səsləndiriləyi kimi deyil. Məsələn, sovet hökuməti fəhlə-kəndli hökuməti sayılsa da, zəhmətkeş övladlarının ali təhsil almaları ilə bağlı çox ciddi çətinliklər vardı. Bu çətinliklər isə əsasən Heydər Əliyevin respublika rəhbərliyinə gətirilən qədar cəmiyyətin ayrı-ayrı sahələrini, o cümlədən təhsil sistemini sarımış korupsiya hallarından irəli gəlirdi. Ali məktəblərə qəbul üçün vətəndaşlar qarşısında müəyyən qanunusuz tələblər qoyulurdu. Sadə zəhmət adamlarının bu tələbləri ödəmək gücü olmadığından təhsilə bərabər imkanlar prinsipi pozulurdu. Ali məktəblərə, xüsusilə hüquqşünaslıq, tibb və s. bu kimi nüfuzlu ixtisaslara yalnız imkanlı şəxslərin - yeni o dövürün vəzifəliələrinin, səlahiyyət sahiblərinin övladları qəbul olunurdu. Sonra da onlar ali məktəbdən məzun olub, valideynlərinin yüksək vəzifə tutduqları əhəmiyyətli sahələrdə özlərinə karyera qururdular. Beləliklə, qapalı daire yaranırdı. Sıfı cəmiyyəti güya rədd edən sovet cəmiyyətində, əslində, sıfı bərabərlik gətirdikcə güclənirdi. Belə hallar Azərbaycan kimi ölkələrdə xüsusilə nəzərcərpacaq səviyyəde idi. Ona görə də istedadlı gənclər Vətəndən incik düşürdülər. Təhsil arzusunu reallaşdırmaqdan ötürü əksər hallarda ədalət meyarlarının, qayda-qanunun buralara nisbətən az-çox qorunduğu Rusiyanın ali məktəblərinə üz tutur, başqa şəhərlərdə yurd-yuva salıb bilik və bacarıqlarının faydasını başqa yerlərə verirdilər.

Heydər Əliyev bu vəziyyəti kökdən dəyişdi. O, zəhmətkeş övladlarının ali məktəblərə qəbulu

üçün güzeştlər təbiiq etdi. Minlərlə əməkçi gəncimiz bu imkanlardan faydalanaraq tələbə adını qazandı. Müvafiq ixtisaslara ziyyələnmək öz yurdu, el-obası üçün faydalı olmağa başladı. İmtiyazları ilə özdünlə hamıdan üstün bilən vəzifə sahiblərinin ədalətçiliklərinin qarşısını almaqdan ötür Ulu Öndər sərt addımlardan da çəkinmədi. Məqam sahibləri gördülər ki, qarşılardıqı başqaş deyil - prinsiplərdən bir addım da geri çəkməyə, zülmün, ədalətsizliyin, harınlıq qatı düşməni olan Heydər Əliyevdir. Bu qətiyyətli lider özünü hər kəsdən güclü sayan istəniben şəxsin azzınıllığına bir qələmlə son qoya bilər. Beləliklə, özlərini yığışdırırlar, cəmiyyətdə haqq-ədalət öz yerini tutdu.



Maarifçi lider

Cümhuriyyət xadimlərinin çin olan arzusu

Heydər Əliyev genişmiqyaslı dövlət proqramları ilə ölkəni çox sürətli şəkildə sənayeləşdirməyə başlamışdı. Amma görürdük ki, bu prosesi uğurla həyata keçirmək üçün ötürü yerli kadrların sayı yeterli deyil. Azərbaycanın özdündə isə bu kadrları hazırlayacaq potensial hələ formalaşmamışdı. Ona görə də Ulu Öndər ali təhsilə başa vurduqdan sonra qayıdıb Azərbaycanın inkişafına töhfə vermək şərti ilə keşmiş ittifaqın ali məktəblərinə Azərbaycan gənclərinin göndərilməsini tövəqqe bir ənənəyə çevirdi. Məsələn Heydər Əliyevin təşəbbüsü ilə keşmiş SSRI-nin Moskva, Leningrad, Kiyev, Voronej və başqa ali məktəblərinə göndərilən tələbələrini sayı hər il artırırdı. Həttə müasirləri xatırlayırı ki, Heydər Əliyev bu ali məktəblərdə digər keşmiş ittifaq respublikaları üçün ayrılan, amma müəyyən səbəblərdən boş qalan yerlərdə də şəxsi nüfuzunun gücü ilə Azərbaycanlı tələbələr yerləşdirməyə nail olurdu. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, 1978-ci ildə sovetlər ittifaqının 151 ali məktəbində Azərbaycandan 3500-ə yaxın tələbə oxuyurdu.

Bu dövrdən əvvəlki statistika isə təsdiqləyir ki, ötən əsrin 70-ci

illərinə kimi Cənubi Qafqaz respublikaları arasında Azərbaycanlıların SSRI-nin nüfuzlu ali məktəblərində təhsil almalarına sını maneələr yadılır, həttə buna müəyyən limit qoyulurdu. Azərbaycanlıların bir qayda olaraq, əsasən, ittifaq miqyaslı ali məktəblərdə yalnız ədəbiyyat, musiqi və s. sahələrdə təhsil almalarına imkan verirdi. Lakin məhz Heydər Əliyevin iradəsi sayəsində bu sahədə çox ciddi dönüş əldə edildi.

O illərdə Heydər Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin mövcudluğunun ilk aylarından təhsil almaq üçün xaricə Azərbaycanlıların bir qayda olaraq, əsasən, ittifaq miqyaslı ali məktəblərdə yalnız ədəbiyyat, musiqi və s. sahələrdə təhsil almalarına imkan verirdi. Lakin məhz Heydər Əliyevin iradəsi sayəsində bu sahədə çox ciddi dönüş əldə edildi.

"Bəs siz kimləri seçmişiniz?!"

Ulu Öndər 1998-ci ilin 31 avqustunda 1970-1987-ci illərdə Azərbaycandan kənar təhsil almış mütəxəssislərin ümumrespublika toplantısında nitqində həmin dövrü xarakterizə edən bir sıra məqamlara toxunaraq bildirdi: "Mən 1969-cu il iyulun 14-də Azərbaycana rəhbər seçildəndən sonra dərhal birinci növbədə təhsil məsələləri ilə məşğul olmağa başladım. Bilirsiniz ki, mən o vaxta qədər de dövlət işində işləmişdim. Azərbaycanda təhsilin, xüsusilə ali təhsilin vəziyyəti mənə daim maraqlandırdığı və bu barədə xeyli məlumatlara malik idim. ...Araşdırmalar apararkən mənə aydın oldu ki, Azərbaycandan kənar respublikamızın özdündə hazırlana bilməyən ixtisaslar üzrə ali təhsil almaq üçün respublikaya 50 nəfərlik limit verilibdir... Mən dərhal maraqlandı ki, bəs siz kimləri seçmişiniz, kimləri oxumağa göndərirsiniz? Siyahını aldım, çox təəssüfləndim. Onların əksəriyyəti Azərbaycanlı deyildi. Sonrakı illərdə də bu məsələ bir az çətin idi. Bilirsiniz ki, Azərbaycanda bir çox millətlərin nümayəndələri vardır. O vaxt mən iki-üç ildən sonra hər il respublikadan kənar oxumağa göndərilənlərin 97-98 faizinin

azərbaycanlılardan ibarət olmasına nail oldum".

O illər Azərbaycanın özdündə də həm ali və orta ixtisas təhsil müəssisələrinin, həm də bu müəssisələrdə təhsil alan tələbələrini sayı artırdı. Doqquzuncu beşillikdə Azərbaycanın öz ali məktəblərində 80 mindən çox ali təhsilli, 95 mindən çox orta təhsilli mütəxəssis hazırlanmışdı. Azərbaycan Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji İnstitutu, Azərbaycan Dövlət Konservatoriya və başqa məktəblərində ali təhsil müəssisələri milli hərbi kadrların hazırlanması, herb işinin gənclərimiz arasında bir ənənəyə çevrilməsi üçün Cəmiyyət Naxçıvanski adına Hərbi Məktəb açılmışdı.

Heydər Əliyev ideyalarının işığı

Ulu Öndər təhsilə, maarif işinə yüksək diqqət və qayğısını Azərbaycanın ağır günlərində xalqı təkəddil tələbi ilə ölkə rəhbərliyinə qayıdışından sonra da davam etdirirdi. Azərbaycan müstəqillik qazandıqdan sonra cəmiyyətdə yenice bərqərar olan bazar iqtisadiyyatı sistemine uyğun olaraq təhsil sahəsində də müasir inkişaf yönümlü addımlar atıldı. Bu sahədə ardıcıl proqramlar həyata keçirildi. Özel təhsil sisteminin formalaşması, təhsilin əmək bazarındakı tələbatlara, tədris proqramlarının beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində ardıcıl işlər görüldü. Heydər Əliyev ağır sosial-iqtisadi böhran şəraitində öz səniyətindən soyumağa başlayan fədakar müəllimlərə yenidən ümid oldu. Bu adın yüksək nüfuzunu özüne qaytardı. İnsanlar müəllimin, məktəbin bir cəmiyyət üçün nə qədər böyük dəyər olduğunu yenidən dərk etməyə başladılar.

Heydər Əliyevin Azərbaycan təhsilinin gələcəyinə baxışları da uzaq dövrləri nəzərdə tuturdu və bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə insan kapitalının formalaşdırılması, elmin-təhsilin inkişafı ilə bağlı gördüyü işlər, cəmiyyətin bütün sahələrində aparılan maarifçilik işi Ulu Öndərin strateji baxışlarını əks etdirir. Azərbaycan Prezidentinin rəhbərliyi ilə aparılan təhsil islahatları, vətəndaşlarımızın, xüsusilə gənc nəslin fərdi inkişafı üçün verilən qərarlar cəmiyyətimizi bilik və texnologiyaların hakim olacağı yeni

bir dünyaya, zamana, fərqli bir gələcəyə qovuşdurur.

Ulu Öndərin nurlu ideyaları bu gələcəyə də işıq salır. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycanda yüzlərlə yeni məktəb tikilib. Məktəb, təhsil, gənclərin imkanı texniki innovasiyaların gücü hesabına insanların öz az qala evinin kənarına qədər gəlib çıxıb Azərbaycanın Birinci vitseprezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən layihələrin uğuru təhsili, maarifçilik fəaliyyəti ölkəmizdə ümummilli bir hərəkata çevirib. Vətəndaşlarımızın oxumağa, öyrənməyə marağı artıb. Bu gün təhsil artıq Azərbaycanın ailələrində ziyalı valideynlərin öz övladlarına da ötürməyi vacib saydıqları sosial-mədəni dəyərdir, bütün cəmiyyət üzvlərinin arzusudur. Həttə təhsildən, elmdən, biliklərdən ən uzaq valideynlər də bu gün öz övladlarını, el dilində desək, oxutmaq, bilik vermək istəyirlər. Özündə hər hansı ali məktəb diplomunu deyil, məhz gerçək bilik və bacarıqlar qazanmasını arzulayırlar. Çünki təhsilin, biliyin bu gün cəmiyyətdə, əmək bazarında insana nə qədər üstün mövqə qazandırdığını görürük. Azərbaycan insanı bu gün elmini, biliyini artıraraq cənab İlham Əliyevin rəhbərliyi ilə gətirdikcə daha da genişləndirən inkişaf proseslərinin bir parçasına çevrilib. Bilik və bacarıqlarının yaradıldığı imkanlar hesabına bu proseslərdən bəhrələnir.

Heydər Əliyev Fondu təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində də imkansızlar üçün inşa etdirirdi məktəbləri, körpələrin gələcəyinə verdiyi bilik töhfəsi ilə dünyda maarif işığı yayır. Və bu işığın sayəsində bütün dünyada mədəniyyətlərarası dialoq, sülh və sabitlik mekanı kimi tanınmış ölkəmizin bəşəriyyət üçün əhəmiyyəti daha aydın görünür.

Bu, 50 illik tarixdən gələn işıqdır. Bu, Heydər Əliyev ideyalarından düşüncələrə düşən şəfqətdir. Bu, Azərbaycan Prezidenti cənab İlham Əliyevin ölkəmizdə qazandırdığı nailiyyətdir. Təhsilə, biliyə dayanacaq yola çıxan xalqı, cəmiyyəti, dövləti iredilən ancaq yüksəliş gözleyir. Bizim də yolumuz ancaq yüksəlişə doğruur. Yolun açığı olsun, Vətən!

HƏSƏN BAYRAMOV,
pedaqoji elmlər doktoru

1969

AZƏRBAYCAN TARİXİNİN HEYDƏR ƏLİYEV DÖVRÜ:

qüdrətli dövlət, güclü xalq, möhtəşəm inkişaf

2019

Böyük şəxsiyyətlər yaşayış yaratdıqları, fəaliyyət göstərdikləri zamanlarda siyasi, iqtisadi və digər prosesləri öz xalqlarının rifahı naminə irəliləməyə aparmaqla adlarını əbədi olaraq tarixə yazırlar. Hər bir xalq öz tarixi şəxsiyyətləri ilə fəxr edir, onların yaratdığı irsə böyük ehtiramla yanaşır.

Azərbaycan xalqı da hər zaman müasir dövlətimizin memarı və qurucusu, xalqının və ölkəsinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzədləməz işlər görmüş, bununla bağlı tarixi proseslərə təsir göstərmiş dahi şəxsiyyət Heydər Əliyevi qürur hissi ilə xatırlayır. Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyətdir. Ümummilli Liderin Azərbaycan tarixinə bəxş etdiyi əzəmətli və unudulmaz günlərdən biri də 14 iyuldur.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il 14 iyul plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olmuşdur. Ulu Öndərin Azərbaycanda rəhbər seçilməsi xalqımızın tarixi və taleyində əhəmiyyətli dönüşün başlanğıcı, eyni zamanda ölkəmizin sürətli və uzunmüddətli inkişafının əsasının qoyulduğu tarixdir. Daim doğma xalqının böyük təssəübkeşi olmuş Heydər Əliyev o mürəkkəb tarixi şəraitdə ölkəmizi keçmiş ittifaqın ən qabaqcıl respublikalarından birinə çevirmək üçün qısa müddətdə bütün sahələrdə geniş islahatlar proqramı həyata keçirməklə, əslində, gələcək müstəqil və güclü Azərbaycanın əsasını qoyurdu.

Azərbaycan neft diyarı olmasına baxmayaraq, XX əsrin 60-cı illərində sovetlər ittifaqının geridə qalmış respublikalarından biri idi. SSRİ-nin əyalətlərindən biri kimi baxıldığından 1960-cı illərin sonlarına doğru sosial-iqtisadi həyatın bütün sahələrinin gerilədiyi, mənfəi meyillərin güclənərək getdikcə daha dərin kök saldığı, hakimiyyət uğrunda gizli rəqabətin artdığı və eybəcər şəkillər aldığı, bütün bunların isə xalqın milli-mənəvi birliliyinə ziyan vurduğu Azərbaycanda hakimiyyətə gələn yeni rəhbərin birinci işi respublikada iqtisadi potensialın dağılmasının, ictimai-siyasi həyatda yaranmış tənəzzülün xalqın mənəvi-psixoloji vəziyyətinə mənfəi təsir göstərə bilməsinin qarşısını almaqdan ibarət oldu. Respublikada kosmopolit bir əhvali-ruhiyyə hökm sürüyündən yerli kadrların hazırlanması, ana dilimizin inkişaf etdirilməsi və istifadə olunması, dövlət idarəetmə strukturlarında çalışan məmurların azərbaycanlı olmasına diqqət yetirilməsi istiqamətində nəinki ciddi addım atılır, hətta bu yöndə edilə bilən təşəbbüslərin qarşısı alınır. Belə bir halda, heç şübhəsiz, milli şüura malik olan, bu düşüncə ilə yaşayan və mentalitetimizin daşıyıcısı sayılan kadrların yetişməsinə çox ciddi maneələr törədilirdi. İqtisadiyyatı bütövlükdə dərin və uzunmüddətli böhran mərhələsinə qədər qoymuş respublikada yaranmış bu ağır vəziyyətdən çıxış yolu tapılmalı, onun iqtisadi inkişafını təmin etmək üçün prinsipial cəhətdən yeni konseptual səviyyədə yanaşma yolları işlənib hazırlanmalı, iqtisadiyyatda köklü struktur dəyişiklikləri aparılmalı, təsərrüfatçılıqda və iqtisadi həvəsəndir-mədə yeni üsullar tətbiq olunmalı idi.

Heydər Əliyev məhz belə bir vaxtda - 1969-cu il iyul ayının 14-də Azərbaycanda siyasi hakimiyyətə gəldi. Bundan əvvəl isə Heydər Əliyev Azərbaycanda dövlət təhlükəsizliyi sistemində rəhbər vəzifədə çalışmışdı. Ulu Öndər hələ bu orqanda fəaliyyəti dövründə Azərbaycan xalqı üçün əvəzolunmaz işlər görmüşdü. Respublikaya rəhbərliyə gəldikdən sonra isə Heydər Əliyev qısa bir zaman ərzində Azərbaycanın ictimai və siyasi həyatında böyük və əhəmiyyətli dəyişikliklər edə bildi. Ona görə Heydər Əliyev 1982-ci ildə sovetlər ittifaqında ali rəhbər vəzifəyə gətirdiyi zaman Azərbaycan artıq inkişaf etmiş sənaye respublikası kimi tanınırdı. O illərdə respublikada çoxlu sayda sənaye müəssisələri yaradılmış, Azərbaycanın ittifaq miqyasında əhəmiyyəti artmış, o cümlədən neft sənayesinin ayrı-ayrı sahələri yenidən qurulmuşdu. Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycanda rəhbər olduğu dövrdə yaratdığı sosial-iqtisadi, siyasi, mənəvi, psixoloji baza sonrakı dövrdə - müstəqillik illərində Azərbaycan xalqı üçün çox böyük əhəmiyyət kəsb etdi. SSRİ-nin dağılması ərfəsində 15 müttəfiq respublikadan yalnız 3-ü Rusiya, Ukrayna və Azərbaycan öz daxili imkanları hesabına iqtisadi problemlərini həll etməyə qadir idi.

Sovet ittifaqının dağılması ərfəsində mətbuatda dərc olunan təhlili materiallarda "Hansı müttəfiq respublika sovetlər ittifaqından ayrılaraq iqtisadi cəhətdən yaşamağa qadirdir?" sualına cavab axtarılanda onların sırasında Azərbaycanın adı birinci yerdə çəkilirdi. 1987-ci ildən başlayaraq sovet rəhbərliyinin himayəsi ilə ermənilər Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağı



Azərbaycan tarixində Heydər Əliyev imzası

Ermənistanla birləşdirmək üçün ekstremist fəaliyyətə başladılar. O zaman Azərbaycan xalqı ayağa qalxaraq öz suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün kütləvi xalq hərəkatına başladı. Bu hərəkatda ortada olan qüvvələr məhz Heydər Əliyevin Azərbaycanda hakimiyyətə olduğu dövrdə yaratdığı mühtimlən yetişdirdiyi insanlar idi. Heydər Əliyev XX əsrin 70-ci illərində Azərbaycanda ələ bir ab-hava yaratmışdı ki, bu, milli şüurun oyanmasına, Azərbaycan dilinin inkişafına, dəyərlərimizin xalq tərəfindən mənimsənilməsinə, tarixi keçmişimizin hərtərəfli öyrənilməsinə şərait yaratmışdı. Bu mühtimlən Azərbaycanda yerli kadrların yetişməsinə gətirib çıxarmışdı. Heydər Əliyev hakimiyyətə olduğu dövrdə Azərbaycanda kadr siyasətində azərbaycançılıq prinsipinə ciddi riayət etmiş və bunu məqsədyönlü şəkildə həyata keçirmişdi. Əgər ödənin 50-60-cı illərində Azərbaycanda dövlət idarəçiliyində kadrların böyük ekseriyəti digər millətlərdən formalaşdırılsa, Heydər Əliyevin hakimiyyəti dövründə kadr məsələsində azərbaycanlıların üstünlük təşkil etməsinə xüsusi diqqət yeritirdi. O dövrdə ali təhsil ocaqlarında ədəbiyyatımızla, tariximizlə bağlı diskussiyalar aparılması, Azərbaycan tarixinin bütün ali təhsil ocaqlarında tədris proqramına daxil edilməsi Heydər Əliyevin məfkurənin inkişafına xidmət edən siyasətinin nəticəsi idi. Moskva-dan isə həmişə bu işlərə mane olmağa çalışırdı. Məqsəd də o idi ki, Azərbaycan xalqı öz tarixini, keçmişini, ədəbiyyatını və keçdiyi inkişaf yolunu öyrənə bilməsin. Yeni dövlətçilik ruhunun inkişafına ittifaq mərkəzi həmişə əngəl olmağa çalışırdı. Lakin Heydər Əliyev bunu tədicən, necə deyərlər, damladamla həyata keçirməkə idi.

Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin birinci dövründə yaradılmış iqtisadi potensial sonrakı mərhələlərdə - müstəqillik illərində Azərbaycan üçün çox əhəmiyyətli rol oynadı. Hakimiyyətli illərində Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi daxili siyasət sayəsində ölkəmizdə milli özünüdərk, özünəqayğı, vətənpərvərliyin gücləndirilməsi baxımından əhəmiyyətli addımlar atıldı. Azərbaycançılıq şüurunun inkişafı, tariximizin öyrənilməsi, yerli kadrların yetişdirilməsi, o cümlədən milli ruhun yüksəldilməsi istiqamətində keçirilmiş bir çox tədbirlər sonrakı dövrdə bizim üçün, millətimiz üçün, dövlətimiz üçün çox ciddi rol oynadı.

1970-1985-ci illərdə, tarixən qısa bir dövr ərzində, bütövlükdə respublika ərazisində yüzlərlə zavod, fabriklər, istehsalat sahələri yaradıldı. 213 iri sənaye müəssisəsi işə salındı. Bir çox mühüm istehsal sahələrinə görə Azərbaycan Sovet İttifaqında aparıcı yerlərdən birini tuturdu. Azərbaycanda istehsal olunan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunurdu. O illərdə istehsal olunan

"1970-1985-ci illər Azərbaycanın quruculuq salnaməsinə ən parlaq səhifələr kimi daxil olmuşdur. Baş verən dəyişikliklərin miqyasına, iqtisadi və sosial sahələrdə aparılan dərin struktur islahatlarına xarakterinə, xalqın maddi rifah halının keyfiyyətə yeni mərhələyə keçirilməsinə görə qorquzuncu, onuncu və on birinci beşilliklər Azərbaycanın yeni tarixində ən mühüm yerləri tutur".

Heydər ƏLİYEV

sənaye məhsulları öz həcminə görə əvvəlki 50 ildəkinə bərabər idi. Həmin illərin Azərbaycanı nəhəng bir tikinti meydanını xatırladırdı. Bakının və respublika rayonlarının siması büsbütün dəyişmişdi. Bu gün Bakıya, Azərbaycan rayonlarına gözəllik, yaraşır verən yüzlərə yaşayış binaları, mehmanxanalar, ictimai binalar, məktəblər, mədəniyyət sarayları, iqtisadiyyatımızın nüvəsini təşkil edən fabriklər, zavodlar, nəhəng sənaye obyektləri, iri istehsal kompleksləri, su anbarları, dəryaçaqlar, Kür su kəməri, yaşillıq zonaları, istirahət ocaqları, neçə-neçə yollar, o cümlədən yurdun simli-qərb ucqarını paytaxta bağlayan Bakı-Balakan demir yolu, Dağlıq Qarabağın mərkəzə - Bakıya bağlılığını artırmaq və orada Azərbaycan mühtimlən cəmləndirmə üçün görülən mühüm tədbirlər, o cümlədən Xankəndinə demiryolu çəkilməsi Heydər Əliyev zəkasinin, onun yorulmaz fəaliyyətinin, bu böyük insanın bütün varlığına hopmuş vətən sevgisinin nəticəsi idi.

Onun respublikaya rəhbərlik etdiyi sovetlər dövründə Azərbaycan neft və pambıq xammalı mənbəyindən o dövr üçün ən müasir texnologiyaların geniş tətbiq olunduğu yüksək sənaye respublikasına çevrilmişdi. Respublikanın hər yerində böyük abadlıq işləri aparılmış, yeni zavod və fabriklər, elektrik stansiyaları, respublika üçün tamamilə yeni müəssisələr istifadəyə verilmiş, ən əsası, bu sahələrdə işləyə bilən güclü kadr potensialı yetişdirilmişdi. Bununla yanaşı, Azərbaycanın elmi, mədəniyyəti, incəsənəti də yeni inkişaf səviyyəsinə qaldırılmış, Azərbaycanın zəngin tarixi bütünlüyü dünyaya tanıtılmışdı. Bütün bu işləri görməklə Ulu Öndər həm də xalqın özünə, öz gücünə, qüdrətinə inamını bərpə etmişdi. Çünki o, xalqının gücünə və qüdrətinə inanır, həyatının mənasını doğma vətəninə xidmətdə görürdü: "Biz nədir insan varisliyirik. Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmiş, zəngin mədəniyyəti, yüksək mədəniyyəti olan ölkəmizin həm dünənini, həm bugünü, həm də gələcəyini dərin bir məsuliyyətlə hissi ilə yaşamaşmalıdır". Ümummilli Liderin fəaliyyətinin əsasını

qımızın qəlbində illərdən bəri sıxışdırılıb qalmış dövlətçilik ideyasının gələcəkdə böyük hərəkatverici qüvvəyə çevrilməsi üçün münbit zəmin yaratmışdı.

Azərbaycanda siyasi hakimiyyətə gələn Ümummilli Lider ilk gündən sovet rejiminin bütün ideoloji-siyasi baryerlərinə sinə gərəkək xalqımızın özünüdərkli üçün zəruri addımları atmağa, cəmiyyəti bütün istiqamətlərdə yüksəlişə hazırlamağa başlamışdır. Ulu Öndər xalqın həsiyyətinin gücləndirmək, onu öz söykünə qaytarmaq, zəngin ədəbi irsini, mədəniyyətini, incəsənətini, adət-ənənələrini yaşatmaq, ana dilini inkişaf etdirmək üçün təxirəsalınmaz tədbirlər həyata keçirilməli olduğunu çox yaxşı bilir və bu yöndə aldığı hər addımla həyatına təhlükələr yarana biləcəyini də çox gözəl anlayırdı. Ümummilli Lider cəmiyyətdə milli məfkurənin güclənməsi, dövlətçilik şüurunun yenidən formalaşması üçün hər bir azərbaycanlının yüksək təhsil almasını, elmi yenilikləri mənimsəməsinə son dərəcə vacib əməl hesab edirdi. Buna görə də əminliklə deyə bilərik ki, Azərbaycan tarixində ikinci maarifçilik hərəkatı məhz onun adı ilə bağlıdır. Ulu Öndərin rəhbərliyi altında təhsilin milliləşdirilməsi, dilimizin inkişafı, ictimai elmlərin tarixi xarakterinin qorunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdi. Böyük strateq illər sonra - 1998-ci ilin 31 avqustunda 1970-1987-ci illərdə Azərbaycandan kənarda təhsil almış müxtəssislərin ümumrespublika toplantısındakı nitqində həmin dövrü xarakterizə edən məqamlara toxunaraq demişdi: "Mən 1969-cu il iyulun 14-də Azərbaycanda rəhbər seçildəndən sonra dərhal, birinci növbədə, təhsil məsələləri ilə məşğul olmağa başladım. Bilirsiniz ki, mən o vaxta qədər də dövlət işində işləmişdim. Azərbaycanda təhsilin, xüsusilə ali təhsilin vəziyyəti mənə daim maraqlandırmışdı və mən bu barədə xeyli məlumatlara malik idim... Araşdırmalar apararkən mənə aydın oldu ki, Azərbaycandan kənarda respublikamızın üzündə hazırlana bilməyən ixtisaslar özündə təhsil almaq üçün respublikaya 50 nə-

fərlik limit verilib... Mən dərhal maraqlandırm ki, bəs siz kimləri seçmişiniz, kimləri oxumağa göndərsiniz? Siyahını aldım, çox təəssüfləndim. Onların ekseriyəti azərbaycanlı deyildi. Sonrakı illərdə də bu məsələ bir az çətin idi. Bilirsiniz ki, Azərbaycanda bir çox millətlərin nümayəndələri vardır. O vaxt mən iki-üç ildən sonra hər il respublikadan kənarda oxumağa göndərilənlərin 97-98 faizinin azərbaycanlılardan ibarət olmasına nail oldum".

Heydər Əliyevin gələcəyin müstəqil Azərbaycanını nəzərdə tutaraq, azərbaycançılıq məfkurəsinin yüksəlişi və xalqın dövlətçilik arzularının daha da güclənməsi üçün dövlət quruculuğu sahəsində gördüyü mühüm işlərdən biri SSRİ-nin xarici siyasəti çərçivəsində də olsa, Azərbaycanın xarici aləmlə elmi-texniki, iqtisadi və mədəni əlaqələrinin genişləndirilməsi üçün göstərdiyi maksimum səylərdir. Bu məqsədlə Bakıda ittifaq və beynəlxalq əhəmiyyətli tədbirlər təşkil olunduğu kimi, SSRİ respublikaları və sosialist düşərgəsi ölkələrində, eləcə də digər xarici ölkələrdə Azərbaycan mədəniyyəti və incəsənəti günləri keçirilirdi ki, bütün bunlar son nəticədə Azərbaycanın xarici ölkələrlə və orada yaşayan azərbaycanlılarla əlaqələrinin qurulması üçün zəmin yaradırdı, azərbaycanlıların özünəməxsus tarixi, mədəni ənənələri olan xalq kimi tanınmasını, Bakının həmin dövrdə dünya miqyasında tanınan bir elm və mədəniyyət mərkəzinə çevrilməsini təmin edirdi.

Bu, həmin dövr idi ki, hətta Moskvada, Sankt-Peterburqda çıxan jurnallarda işiq üzü görə bilməyən yazılar fəal və təndəşliq nümunəsi olan əsərlər kimi dövrün Bakı mətbuatında dərc oluna bilər, şəxsən Heydər Əliyev səviyyəsində hər cür hücumdan və qəsdlərdən qorunurdu. Həmin illərdə mədəniyyət və incəsənət nümayəndələrinin tarixi keçmişimiz, eləcə də bugünümlə bağlı qadağa qoyulmadan milli ruhlular əsərlər yarada bilmələri üçün münbit şəraitin təmin olunması gənc qələm sahiblərinə xüsusi qayğı və diqqətə yanaşılması ilə əlaqəlidir.

Hakimiyyətə gəldiyi ilk günlərdən Heydər Əliyevin gələcəyə hesablanaraq dövlət quruculuğunun əsasını təşkil edən strateji proqramında Azərbaycan dili ayrıca diqqət mərkəzində idi. Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə Azərbaycan dilinə həqiqi dövlət dili statusu qazandırmaya yönəlməmiş fəaliyyətinin bəhrəsirdir ki, 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili statusu təsbit olundu. Dövr baxımından sözün əsl mənasında qəhrəmanlığa bərabər belə bir addım məhz gələcəyin müstəqil yeni Azərbaycanı naminə atılmışdı. Azərbaycan dilinin idarəçilikdə geniş tətbiqi, demək olar ki, bütün böyük klassiklərin ittifaq miqyasında yubileylərinin keçirilməsi, Azərbaycan mədəniyyətinin ümumittifaq miqyasında ön mövqələrə çıxması, elmi, ədəbi, mədəni abidələrin planlı tədqiqi və nəşri - bütün bunlar Heydər Əliyevin gələcək dövlətçiliyimizin ideya təməlinə dayanan siyasətinin əməli nəticələridir.

Azərbaycanın Heydər Əliyevin adı ilə bağlı olan sürətli inkişafını bu gün də yüksək dinamika ilə davam etməsi o dövrdən başlayan yüksəliş strategiyasının böyük zaman keçiyini əhatə edən dövlətçilik konsepsiyasını yerinə yetirdiyini qətiyyətlə sübut edir. Ümummilli Lider Heydər Əliyev həmişə Azərbaycan xalqının mənfəfini düşünən şəxsiyyət olub, bu istiqamətdə apardığı ardıcıl və məqsədyönlü siyasət onun bütün fəaliyyətinin əsasını təşkil edib. Bu gün Azərbaycanda həyata keçirilən böyük tədbirlər məhz Heydər Əliyevin ölməz ideyalarını həmişə yaşayacaq, əbədi olduğunu bir daha sübut edir. Ulu Öndərin uzaqgörənliyi, müdrikliliyi və fədakarlığı bu şəxsiyyəti təkə Azərbaycan xalqının deyil, bütün dünya azərbaycanlılarının liderliyinə yüksəldib, ömür yolu isə vətəna xidmətinə parlaq nümunəsinə çevrilib. Bütün həyatını xalqına və vətəninə həsr etmiş Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının tarixinə müstəqilliyimizin memarı və qurucusu kimi daxil olub. Ulu Öndərin yorulmaz, çoxşaxəli və zəngin fəaliyyəti Azərbaycanı sürətli inkişaf yoluna çıxarıb və şübhə yoxdur ki, yaxın illərdə ölkəmiz dünyanın inkişaf edən güclü dövlətlərindən birinə çevrilecək.

Müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin həyata keçirdiyi siyasət Prezident İlham Əliyev və ölkə rəhbərliyinin həyata keçirdiyi məqsədyönlü siyasətə əməli dəstək verən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir. Bu gün dövlət quruculuğu prosesi daimi xarakter daşıyır, cəmiyyət inkişaf edir, müasir dünyamızda gedən proseslərə uyğun olaraq Azərbaycanın sosial-iqtisadi həyatında, qanunlarında, insanların həyat tərzində, idarəçilikdə müvafiq dəyişikliklər həyata keçirilir. Cəmiyyətimiz indiki dövrün çağırışlarına uyğun olaraq yeniləşir, müasirləşir və müstəqil Azərbaycanın mövqələri getdikcə möhkəmlənir.

Mübariz QURBANLI,

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP icra katibinin müavini



1969

AZƏRBAYCAN TARİXİNİN HEYDƏR ƏLİYEV DÖVRÜ: qüdrətli dövlət, güclü xalq, möhtəşəm inkişaf

2019



Regional ali təhsilin flaqmanı

80 illik tarixi olan Gəncə Dövlət Universiteti Heydər Əliyev ideyaları əsasında özünün intibah dövrünü yaşayır

Azərbaycan tarixinə Heydər Əliyev dövrü kimi yazılan son 50 illik inkişaf, quruculuq və yüksəliş salnaməsi təhsil sistemində də köklü müsbət dəyişikliklərə, genişmiqyaslı intibaha səbəb olmuşdur. Ümummilli Lider Heydər Əliyevin Azərbaycanı elm və təhsilə göstərdiyi diqqət və qayğı respublikamızda təhsilin inkişafını Avropa standartlarına çatdırmışdır.

Ulu Öndərdən sonra bu sahənin inkişafına xüsusi diqqət yetirən Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində ali təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində uğurlu addımlar atıldı.

Azərbaycanın ali təhsil müəssisələrində yeni ixtisaslar üzrə fakültələr yarandı. Bu da ayrı-ayrı sahələrdə kadr çatışmazlığını aradan qaldırdı. Sevindirici haldır ki, bu inkişafda Gəncə Dövlət Universiteti də öndə gedərək mühüm uğurlara imza atdı. Belə ki, təhsildə şəffaf və səmərəli idarəetmə mexanizminin yaradılması, idarəetmənin qabaqcıl beynəlxalq təcrübə əsasında müasirləşdirilməsi və şəffaf idarəetmə modelinin yaradılması nəticəsində bu ali təhsil ocağı digər ali təhsil müəssisələri kimi irəli gedərək yeni-yeni nailiyyətlər qazandı. 1939-cu il-də 244 nəfər tələbə ilə fəaliyyətə başlayan universitetdə indi 6500 tələbə təhsil alır.

Dövlət büdcəsindəki xərc yükünü azaltmaq üçün tədbirlər görülür

Hazırda Gəncə Dövlət Universitetində biologiya-kimyə, filologiya, tarix-coğrafiya, xarici dillər, riyaziyyat-informatika, fizika və texniki fənlər, pedaqoji, iqtisadiyyat və idarəetmə fakültələri fəaliyyət göstərir, 39 ixtisas üzrə müxtəssis hazırlanır. Xarici dillər fakültəsində 4 dilə - ingiliss, rus, fransız və alman dilləri tədris olunur. Hazırda Azərbaycanın şəhər, rayon və kəndlərdə pedaqoji fəaliyyətlə məşğul olan müəllimlərin böyük bir qismi bu universitetin məzunlarıdır.

Son illər həyata keçirilən tədbirlər nəticəsində universitetin maddi-texniki bazası tamamilə yenilənmişdir. İndi burada yüksək ixtisaslı müxtəssislərin hazırlanması üçün 32 tədris laboratoriyası, 5 ixtisas kabineti, 2 tədris emalatxanası, 12 kompüter mərkəzi və geniş auditoriyalar vardır. Hazırda bakalavriat səviyyəsində 40, magistratura səviyyəsində 63 ixtisas üzrə kadr hazırlığı aparılır. Universitetin strukturunun və idarəetmənin optimallaşdırılması sahəsində son vaxtlar xeyli iş görülmüşdür. 2017-ci ildə müasir idarəetmə sistemində uyğun olaraq yeni innovasiyalar Departamenti və onun nəzdində 5 şöbə, 8 mərkəz, 6 tədris və 1 elmi-tədqiqat laboratoriyası, həmçinin əlavə təhsil fakültəsi yaradılmışdır. Departamentin yaradılmasında əsas məqsəd elmi-tədqiqat işlərinə investisiyaların cəlb olunması, bu istiqamətdə sərmayə yatırın özəl sektora müəyyən güzəştlər edilməklə strateji hədəflərə çatmaq üçün iqtisadi bliklər verməkdir.

Prezident İlham Əliyevin hakimiyyəti dövründə imzaladığı bir çox sərəncamlar əsasında sürətlə modernləşən Azərbaycan təhsil sisteminin formalaşması istiqamətində yeni addımlar atılmış və innovativ təhsilin keyfiyyət göstəricilərinin Avropa standartlarına uyğunlaşdırılması istiqamətində bir çox işlər görülmüşdür. Belə ki, "Azərbaycan Respublikasında Təhsilin inkişafı üzrə Dövlət Strategiyası" haqqında sərəncamdan



irəli gələn hədəflərə və məqsədlərə çatmaq üçün Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən işlənilib hazırlanmış "Fəaliyyət planına" uyğun olaraq təhsil sahəsində dərin islahatlar aparılmışdır. Gəncə Dövlət Universiteti də aparılan islahatlarda və həyata keçirilən layihələrdə fəal iştirak etmək yaradılmış imkanlardan maksimum istifadə etməyə çalışır.

Tədrisin keyfiyyətini yüksəltmək üçün universitet qabaqcıl təcrübədən bəhrələnilir

Məlum olduğu kimi, təhsil sahəsində aparılan bütün islahatların məqsədi onun keyfiyyətini yüksəldilməsinə xidmət edir. Keyfiyyət müəyyənləşdirilməsində əsas göstərici təhsilalanların təlim nəticələridir ki, bu nəticələr də keyfiyyəti üzə çıxaran etibarlı mənbə hesab olunur. Elə buna görə də tədris prosesində keyfiyyətin təmin edilməsi məqsədilə vaxtaşırı monitorinqlər təşkil olunur. İnnovasiyalar Departamenti nəzdində yaradılmış Strateji təhlil, qiymətləndirmə və monitorinq şöbəsi, eyni vaxtda bir neçə fakültədə yaradılan tədris keyfiyyətinə nəzarət edib cəlb olunan mobil monitorinq qrupu veb-kameralar vasitəsilə tədris prosesini məsafədən müşahidə edir.

Bundan başqa, departament elmi-tədqiqat işlərinə investisiyaların cəlb olunması, bu istiqamətdə sərmayə yatırın özəl sektora müəyyən güzəştlər edilməsi və sair strateji hədəflərə nail olmaq üçün öz töhfələrini verməkdədir. İqtisadiyyatın davamlı inkişafına və rəqabət qabiliyyətinin artırılmasına, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin inkişafına, elmi tədqiqatların aparılmasına və yeni texnologiyaların işlənilməsinə üzrə müasir komplekslərin yaradılmasına dövlət dəstəyini daha da artırmaq məqsədilə departamentin nəzdində xarici və daxili infrastrukturun yaradılması və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün digər xidmətlərin göstərilməsi də təmin edilmişdir. İndi əminliklə demək olar ki, bu departament yaxın vaxtlarda Azərbaycanda yüksək texnoloji məhsulların hazırlanmasına əlverişli mühit formalaşdıracaqdır.

Universitetə maraq ildən-ilə artır

Son illər məzunlar arasında Gəncə Dövlət Universitetinə marağ xeyli artmışdır. Elə buna görə də tələbə qəbulu planının yerinə yetirilməsi 97 faizə yüksəlmiş və bu universitet respublika ali təhsil müəssisələri arasında ilk üçüncü yeri tutmuşdur. Universiteti seçmiş yüksək ballı tələbələr sayında da artım müşahidə olunur. Hazırda 90 nəfərdən çox tələbə "Gə-



ləcəyin müəllimi" təqaüdünü alır. Söz yox ki, bu uğuru Gəncə və ətraf rayonların məktəblərində aparılan təbliğat vasitələrinin müsbət nəticəsi kimi də dəyərləndirmək olar. Təbliğat işləri 4 il əvvəl universitetdə yaradılmış Təcrübə və karyera şöbəsi tərəfindən koordinasiya olunur və tənzimlənir. Pedaqoji, istehsalat, tədris və çöl təcrübələrinə nəzarət etmək, təcrübə keçiriləcək müəssisələrlə universitet arasında əlaqə yaratmaq, əmək yarmarkası təşkil etmək, məzunların karyerasında dəyişiklikləri izləmək, lazım olduqda müəyyən tövsiyələr vermək, dəstək göstərmək və sair məsələlər də bu şöbənin səlahiyyətinə daxildir.

Universitetdə mövcud olan ixtisasların ekseriyatı maarifönlü olduğu üçün şəhərin orta məktəbləri ilə əməkdaşlıq daha da genişləndirilmişdir. Pedaqoji təcrübələrinin təşkil məsələlərini reallaşdırmaq üçün ən yaxşı maddi-texniki bazaya və yüksək potensiallı kadrlara malik 2 məktəb - 4 və 39 nömrəli orta məktəblər universitetin bəzə məktəbləri qismində seçilmişdir. 39 nömrəli məktəbdə universitetin vəsaiti hesabına Təcrübə və karyera şöbəsinin filiali yaradılmışdır. Hazırda şəhərin orta məktəbləri ilə əməkdaşlığın təkmilləşdirilməsində və möhkəmləndirilməsində bu filial qərargah rolu funksiyasını yerinə yetirir.

Müəllimlər elmi-tədqiqat işlərini genişləndirirlər

Hazırda universitetin kafedrlərində 25 istiqamət, 270 müvzu üzrə elmi-tədqiqat işləri aparılır. Tədqiqat işlərinin nəticələri xarici jurnallarda, o cümlədən respublikamızda nəşr olunan jurnallarda dərc edilir. Bundan başqa, araşdırmaların müəllimləri beynəlxalq və respublika konfranslarında, simpoziumlarda məruzələrlə çıxış edirlər.

Bu sahədəki uğurlardan danışarkən demək lazımdır ki, əvvəlki universitet əməkdaşları tərəfindən il ərzində dərc edilən məqalələrin sayı 400-500 olurdusa, indi 1700-ə çatmışdır. "Clarivate-Analytics" agentliyinin "Web of Science" bazasına daxil olan jurnallarda dərc olunan məqalələrin sayında da əhəmiyyətli artım müşahidə olunur.

- Universitetdə 9 fakültə, 14 şöbə, 31 kafedra, 8 mərkəz və 5 tədris binası var.
- Hazırda universitetdə 6500 tələbə təhsil alır.
- Universitetdə 600 nəfərədək professor və müəllim həyatı çalışır.
- 550 əməkdaşdan 16 nəfər elmlər doktoru, professor, 232 nəfər fəlsəfə doktoru, dosent, baş müəllimdir.
- Son 4 ildə fəlsəfə doktoru elmi dərəcəsi alanların sayı 160-dan 232-yə yüksəlib.
- Hazırda 155 nəfər fəlsəfə doktoru programı üzrə doktorantura və dissertanturada təhsil alır.

Qeyd edək ki, universitetin tarixində ilk dəfə olaraq Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən 2017-ci il üçün alan edilmiş qrant müsabiqəsində AMEA-nın Kataliz və Qeyri-Üzvi Kimya İnstitutu ilə birgə Gəncə Dövlət Universiteti də qalib gəlmişdir. Universitet əməkdaşlarının elmi və tədris fəaliyyətinə görə əməyinin stimullaşdırılmasına da xüsusi diqqət yetirilir. Belə ki, təsdiq edilmiş meyarlara uyğun olaraq müxtəlif müsabiqələrdə yer tutmuş əməkdaşların aylıq əmək haqlarına əlavələr edilir. "Clarivate-Analytics" agentliyinin "Web of Science" bazasına daxil olan jurnallarda dərc olunan məqalələrə görə, həmçinin yeni elmi dərəcə almış əməkdaşlara pul mükafatları verilir. Uzun müddət universitetdə qüsursuz fəaliyyət göstərən qocaman və nüfuzlu müəllimlərə "Fəxri professor" adı verilir və onların əmək haqlarına əlavələr olunur.

Xarici əlaqələr genişlənir

Universitetdə xarici əlaqələr gündən-günə genişləndirilir. Hazırda 40-dək xarici ölkə və respublikadaxili universitetlərlə, eləcə də AMEA-nın Elmi-Tədqiqat İnstitutları ilə qurulmuş əlaqələr beynəlxalq əməkdaşlığa və təhsil mübadilə proqramlarına xidmət edir. Onların sırasında Fransa və Türkiyə universitetləri xüsusi yer tutur. Məsələn, 11 nəfər GDU tələbəsi Fransanın Strasburq Universitetində ma-

gistr dərəcəsi almağa müvəffəq olmuş, həmçinin "Fransız dili müəllimi" ixtisası üzrə təhsil alan tələbələr üçün dövlət attestasiyası Strasburq Universitetindən davət olunmuş müəllimlərinin tərəfindən aparılmışdır. Bundan əlavə, Fransız dili kafedrasının müəllimləri Fransanın Bezanson şəhərindəki Təbiiq Dilçilik Mərkəzində pedaqoji təcrübə keçmişlər. Fransa hökumətinin qərarı ilə Fransız dili kafedrasının 3 müəllimi fransız dilinin təbliğində xidmətlərinə görə Fransa hökuməti tərəfindən "Akademik Palma" ordeni ilə təltif olunmuşdur. Fransanın Yuxarı Alzas Universiteti ilə əməkdaşlıq çərçivəsində Gəncə Dövlət Universitetində Aleksandr Düma adına "Fransız mədəniyyət mərkəzi" yaradılmışdır.

Beynəlxalq əməkdaşlıq çərçivəsində Gəncə Universiteti Beynəlxalq Əməkdaşlıq və İnkisaf üzrə Türkiyə agentliyi (TIKA) ilə əlaqə qurmuş və aparılan danışıqlar nəticəsində agentliyin dəstəyi ilə GDU-da 30 min nüsxə kitab fonduna malik olan Nuru Paşa adına kitabxana yaradılmışdır.

Universitetin xarici əlaqələri bunlarla bitmir. Kollektiv İngiltərənin Essex Universiteti, Almaniyanın Leypsiq Universiteti ilə, İtaliyanın Milan Ali Tərcümə Məktəbi ilə də əlaqələr qurulmuşdur. Gələcəkdə isə Belçikanın Qent Universiteti, Finlandiyanın Turku Universiteti, Fransanın Politiens Universiteti, İtaliyanın Ka Faskari Venetsiya Universiteti, Polşanın Varşava Universiteti, İsveçin Lund Universiteti, Böyük Britaniyanın Kardiff Universiteti ilə əlaqələr qurmaq üçün danışıqlar aparılır.

Beynəlxalq elmi konfranslar universitetin nüfuzunu yüksəldir

Gəncə Dövlət Universitetinin təşkilatçılığı ilə artıq müxtəlif mövzularda beynəlxalq konfransların keçirilməsi ənənəyə çevrilib. Keçən il "Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri" mövzusunda keçirilən konfrans da yadda qaldı. Tədbirdə 10-a yaxın ölkənin nüfuzlu universitetlərindən gəlmiş alimlər, eləcə də

qabaqcıl elmi-tədqiqat mərkəzlərinin nümayəndələri maraqlı məruzələrlə çıxış etmiş, müzakirə olunan mövzu ətrafında fikir mübadiləsi aparmışlar.

Konfransda postneft dövründə Azərbaycanda qeyri-neft sektorunun inkişafı, biliyə əsaslanan iqtisadiyyatın qurulması, innovativ cəmiyyətin təşkili, iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafının təmin edilməsi, ümumilikdə isə rəqabətqabiliyyəti və davamlı iqtisadi inkişafa nail olunması yolları alimlər tərəfindən geniş müzakirəyə çevrildi.

Bundan başqa, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilən "Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri" mövzusunda keçirilən beynəlxalq konfransda Azərbaycan ali təhsil müəssisələrində keyfiyyətin təminatı və mədəniyyətin formalaşması zamanı qarşıya çıxan çətinliklər ətrafında müzakirə edildi.

Tədris ilinin yaz semestr imtahanları uğurla başa çatdı

Gəncə Dövlət Universitetində hər il imtahanların müvafiq keçməsi üçün universitet üzrə "İmtahan mərkəzi" yaradılır. 2018-2019-cu tədris ilində də yaradılan bu mərkəz ciddi fəaliyyət göstərdi. Nəticədə imtahanlar olduqca şəffaf və müvafiq keçdi. İmtahanların keçirilməsinə icimai nəzarətin həyata keçirilməsi və şəffaflığın təmin olunması məqsədilə Gəncə şəhərinin tanınmış ziyalılarından, elm xadimlərindən, deputatlardan, külliyyətinə məxsus və valideynlərdən ibarət "İctimai nəzarət şurası" yaradılmış, onlarla söhbətlər aparılmışdır. Bakalavriat səviyyəsində keçirilən test imtahanları zamanı tələbələrə düşəcək 50 test sualının qabaqcadan seçilməsi və sualların məxfi saxlanması məqsədilə "Bunker" yaradılmış, işçi qrupu lazımı avadanlıq və kamera ilə təchiz edilmişdir. Test və yazılı imtahanlarla yanaşı, yaradıcılıq tələb edən "Musiqi müəllimi", "Təsviri incəsənət müəllimi", "Fiziki tərbiyə və çarışsaqədərki hazırlıq müəllimi", "Bədən tərbiyəsi və idman" ixtisaslarında təhsil alan tələbələr də imtahanları nəzarət altında keçirilmişdir. Yazılı imtahan üçün tələbələrə 2 saat, dövlət imtahanlarında 3 saat vaxt verilmişdir. Bütün bu qaydalara nəzarət edilməklə yanaşı, tələbələrə lazımı şərait də yaradılmışdır. Nəticədə hər bir tələbə şəffaf şəraitdə imtahan verərək müsbət qiymətlər almışdır. İmtahanlardan sonra həm tələbə, həm də valideynlərlə aparılan söhbətlərdən aydın olmuşdur ki, onlar imtahanların gedişindən olduqca razı qalmışlar.

Qeyd edək ki, universitetin 80 illik yubileyi ilə əlaqədar 7 nəfər "Əməkdar müəllim" adına, 15 nəfər "Tərəqqi" medallına, 15 nəfər "Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi" dərəcəsinə, 22 nəfər Təhsil Nazirliyinin Fəxri fərmına layiq görülmüşdür.

Azərbaycanın və şəhid ailələrinin övladlarına qayğı ilə yanaşılır

Universitetdə təhsil alan azərbaycanlı və şəhid ailələrinin, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanaraq əlil olmuş şəxslərin, eləcə də məcburi köçkün ailələrinin övladlarına böyük diqqət və qayğı ilə yanaşılır. Hazırda burada Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların 98, valideyn himayəsindən məhrum olmuş 69, hər iki valideynini itirmiş 13 tələbə təhsil alır. Onların dərəcə davamiyyəti, ehtiyaclarının ödənilməsi və sair məsələlər universitet rəhbərliyi tərəfindən daim diqqət mərkəzində saxlanılır.

Tələbələr asudə vaxtlarını səmərəli keçirirlər

Universitetdə diqqətdə saxlanılan məsələlərdən biri də tələbələrin asudə vaxtlarının səmərəli təşkili. Bu işdə rəhbərlikə yanaşı universitetin tələbə gənclər təşkilatı da bir sıra işlər həyata keçirir. Hazırda burada "kitab klubu", "kino klubu", "idman klubu", "vətənpərvərlik klubu", "debat klubu" fəaliyyət göstərir. Lakin tələbələrin boş vaxtlarında ən çox marağ göstərdikləri sahə idmandır. Tələbə gənclər təşkilatı bu sahədə tələbələrə daim yaxından kömək göstərir. Tələbələrin idmanla daha yaxından məşğul olmaları üçün universitetdə bütün şərait yaradılmışdır. İstər açıq, istərsə də qapalı idman meydanları daim gənclərin ixtiyarındadır. İdmana göstərilən diqqət və qayğının nəticəsində ki, tələbələr bir sıra mötəbər idman yarışlarında universitetin şərəfini layiqincə qoruyurlar.

Universitetin 80 illik yubileyi unudulmaz anlar yaşadı

Bu il Gəncə Dövlət Universitetinin fəaliyyətə başlamasının 80 illik yubileyi ilə əlaqədar 7 nəfər "Əməkdar müəllim" adına, 15 nəfər "Tərəqqi" medallına, 15 nəfər "Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi" dərəcəsinə, 22 nəfər Təhsil Nazirliyinin Fəxri fərmına layiq görülmüşdür.

Qeyd edək ki, universitetin 80 illik yubileyi ilə əlaqədar 7 nəfər "Əməkdar müəllim" adına, 15 nəfər "Tərəqqi" medallına, 15 nəfər "Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi" dərəcəsinə, 22 nəfər Təhsil Nazirliyinin Fəxri fərmına layiq görülmüşdür.

Sabir ƏLİYEV, "Azərbaycan"

Milli Məclisin ATƏT PA-da nümayəndə heyəti Lüksemburqda “Qarabağ” Azərbaycan-Lüksemburq Mədəniyyət Assosiasiyasında olub

Lüksemburqda Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (ATƏT PA) 28-ci sessiyasının işində iştirak etmiş Bahar Muradova, Azay Quliyev, Tahir Mirkişili, Ulviyyə Ağayeva, Kamran Nəbizadə və Elşad Həsənovun daxil olduqları Azərbaycan Milli Məclisinin nümayəndə heyəti Lüksemburqda “Qarabağ” Azərbaycan-Lüksemburq Mədəniyyət Assosiasiyasında olub.

AZƏRTAC xəbər verir ki, qonaqlara mərkəzin gözəl tərtib olunmuş və Azərbaycan rəssamlarının və heykəltəraşlarının əsərləri, çap materialları, milli geyimdə olan mənekənlər qoyulmuş binası göstərib.

Assosiasiyanın üzvləri azərbaycanlı deputatları təmsil etdikləri diaspor təşkilatının fəaliyyəti haqqında məlumat veriblər və öz tarixi vətənlərinin naminə apardıqları işi davam etdirmək arzusu və əzmini ifadə ediblər.

ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin başçısı, Milli Məclisin vitse-spikeri, eyni zamanda, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvü olan Bahar Muradova soydaşlarımıza göstərdikləri vətənpərvərliyə və çoxşaxəli fəaliyyətlərinə görə təşəkkür edib, bu təşkilatla hərtərəfli kömək və dəstək göstərməyə hazır olduğunu bildirib. O, Lüksemburqda Azərbaycan diasporunun fəalları



ile bu ölkənin siyasətçiləri, xüsusən Hersoqluğun qanunverici orqanının deputatları arasında əlaqələrin genişləndirilməsinin vacib olduğunu qeyd edib. Vitse-spiker deyib: “Başa çatın sessoru bunun necə mühüm olduğunu göstərdi. Lüksemburq təkcə Al-də deyil, həm də ATƏT-də mühüm dövlətdir və Lüksemburqda Azərbaycan nümayəndə heyətinin fəaliyyəti. Deputat Azay Quliyev də assosiasiyanın rəhbərlərinə vətən naminə fəaliyyətlərinə görə təşəkkürünü bildirib. O, xalq və diaspor səviyyələrində yaradılan əlaqələrin Azer-

baycan dövlətinin uğurları barədə düzgün informasiyaların, ölkəmizin bugünkü realiyalarının avropalılara çatdırılmasında böyük əhəmiyyətini vurğulayıb.

Lüksemburqda tanınmış şəxsiyyət və ölkəmizin həqiqi dostu xanım Lea Linsterin rəhbərlik etdiyi “Qarabağ” Azərbaycan-Lüksemburq Mədəniyyət Assosiasiyası 2011-ci ildən Lüksemburq ictimaiyyəti üçün maarifləndirici iş aparır, Azərbaycanın zəngin mədəniyyətini, qədim tarixini və ənənələrini təbliğ edir, müxtəlif sahələrdə dostluq əlaqələrinin və iktisadi əməkdaşlığın inkişafına kömək edir. Bu təşki-

latin yüzə yaxın üzvü var və onların əksəriyyəti Lüksemburqlulardır. Assosiasiya hər il Azərbaycan rəssamlarının və heykəltəraşlarının sərgilərini, musiqiçilərin və rəqs qruplarının konsertlərini təşkil edir, filmlər nümayiş etdirir. Bundan başqa, bu təşkilat illik beynəlxalq yarmarkada da iştirak edir.

Heydər Əliyev Fondu assosiasiyaya kömək məqsədilə çoxlu sayda kitab, jurnal və kompakt-disklər göndərib. 2014-cü ildə assosiasiyanın evi olan “Qarabağ” Mərkəzinin açılışı olub. Qeyd etmək lazımdır ki, mərkəz Lüksemburqun mərkəzində yerləşir.

İki super hərbi ölkəsinin görüş yeri üçün növbəti dəfə Bakını seçməsi Azərbaycanın nüfuzundan xəbər verir

Əvvəlki 1-ci sah.

Monoetnik, işğalçı İrəvanla müqayisədə Bakını ən böyük güc mərkəzləri, qüdrətli dövlətlər bir çox beynəlxalq məsələlərin həllində vasitəçi kimi görünür.

Rusiya ilə NATO arasında görüşlər üçün Tbilisi də seçilə bilər. Lakin son illər Gürcüstanla Rusiya arasında gərginləşmə buna mane olur. Ruslara sədaqət andı içən, eyni zamanda Qərblə sərbəst yaxınlaşan ermənilərin paytaxtı da görüş yeri ola bilər. Amma artıq Rusiya Ermənistanla bu məsələlərdə etibar etmir və yaxşı bilir ki, ciddi məxfilik tələb olunan beynəlxalq danışıqlar üçün İrəvan təhlükəlidir. NATO rəhbərliyi də Ermənistanı yaxşı tanıyır və bilir ki, ona etibar etmək böyük fəsadlarla nəticələnməyə bilər.

Beləliklə, yenə də Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi və NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Bakıda görüşməyə qərar verdilər və bu, təsədüfi deyil. Artıq illərdir ki, Azərbaycan paytaxtı beynəlxalq əməkdaşlıq və mürəkkəb məsələlərin həllinin müzakirəsi üçün güvənən və etibar edilən məkan kimi seçilir.

Amerikalı ekspert Peter Tase hələ ötən il NATO və Rusiya Silahlı Qüvvələrinin təmsilçilərinin Bakıda baş tutan görüşünü Azərbaycanın sülh və xalq arasında dialoqa verdiyi töhfələrin davamı kimi qiymətləndirib. Yəqin həm də bu səbəbdendir ki, Rusiya və NATO silahlı qüvvələrinin təmsilçilərinin ilk görüşü Bakıda hələ 2014-cü ildə keçirilmişdir. Paytaxtımız bu müddət ərzində təcridcən beynəlxalq siyasətin vacib oyuncusu kimi irəliləyib, Rusiya kimi nəhəng dövlətə güclü hərbi alyansı təmsil edən NATO arasında danışıqların aparılmasına təminat verən siyasi meydan statusunu qazanıb.

Ekspertlərə görə, son 15 ildə Azərbaycanın sürətli iqtisadi inkişafı, düşülmüş xarici siyasəti və yoxsulluqla uğurlu mübarizəsi onu qonşularından ciddi fərqləndirir və nüfuzunu qat-qat artırır. Bu görüşlərin sayəsində Bakı beynəlxalq siyasətin mərkəzinə qədəm qoynub, Rusiyanın hərbi rəhbərliyi ilə NATO rəhbərliyi arasında vacib danışıqların aparılması üçün balanslaşdırılmış meydançıq statusunu alıb.



Azərbaycanın bir sıra strateji sənədlərdə neytrallığını gözləməsinə, verdiyi vədlərə ciddi əməl etməsinə, aparılan danışıqların təhlükəsizliyinin yüksək səviyyədə təşkil edilməsinə Vaşinqton da, Brüssel də, Moskva da yaxşı bilir. Nəzərə alınmalıdır ki, yalnız Avropada yox, planetin digər bölgələrində də hərbi təxribatların və gərginliklərin səviyyəsi getdikcə artır. Artıq aydın görünənə odur ki, Bakı gələcəkdə bir sıra əlaqələndirici görüşlərin əksəriyyətinə evsahibliyi edə bilər.

Bu gün əksər siyasi şərhçilər etibar edirlər ki, Azərbaycan Prezidenti İlham Əliyev diplomatik sərəştəsi ilə seçilib və o, balanslaşdırılmış diplomatiyanı reallaşdıran siyasi təklikçiyə malikdir. NATO da, Rusiya da görür ki, Bakı hər iki tərəfə düşülmüş, qarşılıqlı rəğbətlə söykənən münasibətlər gərginləşir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 10-da NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi - Rusiya Müdafiə nazirinin birinci müavini arasında keçirilən görüşdə iştirak etmək üçün Bakıda səfərdə olan Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi - Rusiya Müdafiə nazirinin birinci müavini Valeri Gerasimovun və NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı Tod Völtersin başılıq etdiyi nümayəndə heyətlərini ayrı-ayrılıqda qəbul etdi. Rusiya ilə NATO nümayəndə heyətlərinin Bakı görüşü ilə bağlı heç bir məlumat verilmədi və tam məxfiliyə həmişəki kimi əməl edildi.

Rusiyanın “Vestnik Kavkaza” nəşri hələ ötən il yazmışdır ki, bütün bunlar beynəlxalq birlikdə Bakını həddən ziyadə düşünlümsü, hörmət gözləyən və hörmət bəsləyən bilən potensial sülhməramlı kimi təqdim edir. Diplomatik əməkdaşlıq baxımından bunlar çox yüksək qiymətləndirilən keyfiyyətlərdir və hamı Bakı ilə ünsiyyətdən zövq alır.

O ki qaldı Ermənistanla və bu ölkənin siyasətçilərinin ruhi xəstəlik səviyyəsində mübahisə edilən ritorikasına, sülhə nəşləməyən nifrət və cılız maraqları naminə Rusiya ilə Qərbi arasında rəqs etməsinə, artıq bunlara sakit baxan yoxdur. Rusiyanın politoloq M.Şevçenko yazır ki, Ermənistanın siyasi elitası Qafqazda müharibə ocaqlarının körüklənəməsində, Rusiyanın cənub qonşuları ilə münasibətlərinin gərginləşməsində maraqlıdır. Bu gərginlik nə qədər güclü olacaqsaydı, bir o qədər də çox Ermənistanın Qərbi tərəf sürüşməsi müzakirə edilməyəcək.

Artıq Rusiya Ermənistanla Azərbaycan arasında dəqiqlik aydın görünür və şimal qonşumuz Rusiya Bakı ilə əlaqələrin inkişafına bütün səviyyələrdə maraqlıdır. Çünki Ermənistan beynəlxalq siyasi oyunların girdabında boğulduqca, Azərbaycan neytrallığına sadiq qalır. Bütün tələblərə dəqiqliyinə cavab verən, danışıqlara gələn tərəflərin təhlükəsizliyini təmin edən, informasiya məxfiliklərini qorumaq üçün əlverişli məkan tapmaq nə qədər çətin olsa da, Bakı bunu bacarır.

**Bahadır İMANQULİYEV,
“Azərbaycan”**

Azərbaycanın Xarici İşlər naziri Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı ilə görüşüb

Xarici İşlər naziri Elmar Məmmədov Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dünya Miyaçoviçin başlıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə AZƏRTAC-ın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazir Elmar Məmmədov Avropa Şurasının yeni Baş katibinin seçilməsi məsələsini qeyd edərək təşkilatın yeni rəhbəri ilə işləməyə hazır olduğunu bildirdi.

Ölkəmizə səfəri çərçivəsində müvafiq dövlət qurumları ilə faydalı görüşlər keçirdiyini, cəzaçəkmə məntəqəsinə baş çəkdiyini diqqətə çatdıran D.Miyaçoviç səfər proqramının təşkili üçün



Azərbaycan tərəfinə təşəkkürünü bildirib. Komissar Azərbaycanlı məcburi köçkünlərlə görüşdüyünü qeyd edib, onların ləyaqətli yaşamaqları üçün Azərbaycan hö-

kumeti tərəfindən görülmüş işləri yüksək qiymətləndirib. Öz növbəsində, nazir Elmar Məmmədov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hə-

li istiqamətində ATƏT-in Minsk qrupunun həmsədrliyinin vasitəçiliyi ilə keçirilmiş görüşlər, eləcə də substantiv məsələlər üzrə danışıqların irəliləməsi yolları barədə məlumat verib. Azərbaycanın danışıqlar prosesində mövqeyinin dəyişilməz olduğunu vurğulayan nazir Elmar Məmmədov Ermənistan silahlı qüvvələrinin işğal edilmiş ərazilərimizdən çıxarılmasını və Azərbaycanın məcburi köçkünlərin öz doğma yurd-yuvalarına geri qayıtmasının vacibliyini vurğulayıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq və narahatlıq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.

Mahmud MƏMMƏD-QULİYEV: “Azərbaycan özünü bölgədə etibarlı tərəfdaş kimi təsdiq edib”

“Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramının gələcəyi və uğuru regionda təhlükəsizliyin və sabitliyin qorunub saxlanılmasından asılıdır. Təhlükəsizlik və sabitlik inkişafın əsas qarantıdır”.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın Xarici İşlər nazirinin müavini Mahmud Məmməd-Quliyev iyulun 11-də Batumida keçirilən “Şərq tərəfdaşlığı” proqramının 10 illiyinə həsr olunmuş beynəlxalq konfransdakı çıxışı zamanı söyləyib.

Azərbaycanın beynəlxalq əlaqələrindən danışan nazir müavini deyib: “Azərbaycan özünü bölgədə etibarlı tərəfdaş kimi təsdiq edib. Azərbaycan, demək olar ki, bütün qonşu ölkələrlə strateji tərəfdaşlıq münasibətləri var. Təəsüflər olsun ki, regional əlaqələr və sərhədyə-

nə ticarət layihələri kimi bəzi regional perspektivlər həll olunmamış münaqişələrin girovuna çevrilib”.

M.Məmməd-Quliyev deyib ki, Avropa Parlamentinin Avropa qonşuluq siyasəti haqqında qətnaməsində qeyd olunduğu kimi, “Şərq tərəfdaşlığı”na öz bir ölkə digər tərəfdaş ölkənin ərazisini işğal edə bilməz. Ərazi bütövlüyü, müstəqillik, suverenlik və münasibətlərin sülh yolu ilə həll olunması məsələləri bütün sənədlərdə öz əksini tapmalıdır.

Nazir müavini Al və Azərbaycan arasında mövcud iqtisadi əməkdaşlıq məsələlərinə də toxunub. Bildirib ki, Azərbaycan Asiya və Avropa arasında təbii körpü olaraq 4 əsas nəqliyyat dəhlizinə böyük investisiyalar qoyur. Azərbaycanda, həmçinin Niderland, İtaliya, Gürcüstan, Ukrayna, Polşa, Rumiya, Avstriya, Macarıstan və Almaniyanın lo-

gistik şirkətləri fəaliyyət göstərirlər. Çin, Yaponiya, Cənubi Koreya və Vyetnam kimi bir sıra ölkələr Azərbaycanın nəqliyyat və lojistik potensialından istifadəyə cəlb oluna bilərlər. Bu istiqamətdə danışıqlar davam edir.

Enerji layihələrindən bəhs edən M.Məmməd-Quliyev Azərbaycanın “Cənub qaz dəhlizi”nin reallaşdırılması və sitesilə Al ilə strateji tərəfdaşlığı davam etdirdiyini xüsusilə qeyd edib.

Nazir müavininin sözlərinə görə, Azərbaycanda iqtisadi islahatlarla yanaşı, dövlət idarəçiliyinin gücləndirilməsi, qanunvericilik və insan haqları, korrupsiya ilə mübarizə və digər sahələrdə genişmiqyaslı islahatlar həyata keçirilir. Təhsil sahəsinin inkişafı da daxili siyasətin əsas prioritetlərindən biridir. Belə ki, təhsilli, savadlı cəmiyyət uğurlu və dayanıqlı inkişafın zəmanətidir.

XİN: Azərbaycan Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi məsələsini hər zaman diqqət mərkəzində saxlayır

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat xidməti soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevin Ermənistan tərəfindən girov götürülməsindən bəhs edən məqaləyə start verib.

Açıqlamada deyilir: Bu gün Azərbaycanın müdafiə naziri Dilqəm Əsgərov və Şahbaz Quliyevin Ermənistan tərəfindən girovluqda saxlanılmasının beş ili tamam olur.

D.Əsgərov və Ş.Quliyev ölkəmizin Ermənistan tərəfindən işğal edilmiş Kəlbəcər rayonunda valideynlərinin məzarlarını ziyarət edərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülüb, onların yanında olan Həsən Həsənov isə qətlə yetirilib. Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış oyuncaq separatçı rejim tərəfindən yudurma iddiaları əsasında müdafiə nazirinin uşaqlarında qətlə yetirilib. Azərbaycanın işğal edilmiş ərazilərində qətlə yetirilib. Azərbaycanın işğal edilmiş ərazilərində qətlə yetirilib.

Bu iki azərbaycanlı müdafiə nazirinin Ermənistan tərəfindən girovluqda qətlə yetirilib. Azərbaycanın işğal edilmiş ərazilərində qətlə yetirilib. Azərbaycanın işğal edilmiş ərazilərində qətlə yetirilib.

itkin düşüb, onlardan 718-i mülki şəxslərdir, o cümlədən 266 qadın, 71 uşaq və 326 yaşlı şəxs itkin düşmüş mülki vətəndaşlarımız arasındadır.

Ermənistan mülki şəxslərin girov götürülməsini qadağan edən və hərbi münaqişələr zamanı mülki şəxslərə münasibətdə humanist davranış tələb edən 1949-cu il Cenevrə konvensiyaları və onların Əlavə protokollarının müddəalarına zidd olaraq, beynəlxalq səviyyədə özünü gücləndirib. Ermənistanın müvafiq standart və prinsiplərinin şamil edilməsi üçün də Ermənistanın 195-ci paragrafında göstərdiyi kimi, hazırkı şəraitdə azərbaycanlıların öz evlərinə qayıtmasına başlıca əngəl Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdə davam edən mövcudluğu və atəşkəsin pozulmasıdır.

Girovluqda olan soydaşlarımızın tezliklə azad edilməsi və ailə üzvlərinə qoşulması üçün ailə humanizmin prinsiplərini rəhbər tutaraq bütün beynəlxalq ictimaiyyəti, xüsusilə ATƏT-in Minsk qrupunun həmsədr ölkələrini, aidiyyəti beynəlxalq təşkilatları və qeyri-hökumət təşkilatlarını Ermənistanla ciddi təsir və təzyiq göstərməyə çağırıraq.

Azərbaycan D.Əsgərov və Ş.Quliyevin azad edilməsi məsələsini hər zaman diqqət mərkəzində saxlayır və mülki şəxslərimizin azad olunması üçün zəruri tədbirlər bundan sonra da davam etdiriləcək”.

Leyla ABDULLAYEVA: “Bir qrup insanın hüququ digər bir qrupun hüquqlarının pozulması hesabına təmin oluna bilməz”

Ermənistan Xarici İşlər naziri Z.Mnatsakanyan ATƏT-in Slovakiyada keçirilmiş qeyri-formal nazirlər görüşündə çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsinin insanlara aid olduğunu və orada yaşayanların insan hüquqlarının müdafiə olunması məsələsini qeyd edib.

AZƏRTAC xəbər verir ki, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bununla bağlı KİV-in sualını cavablandırdı.

Leyla Abdullayeva deyib: “Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində insan hüquqlarından bəhs edən Ermənistan naziri əgər ATƏT məkanında insan hüquqları və demokratik dəyərlərin qorunması ilə bağlı söylədik-

lərinə heqiqətən inanırsa və bu xüsusda real işlər görmək istəyirsə, o zaman hələ də Ermənistanın silahlı qüvvələrinin hərbi işğal altında saxlanılan Dağlıq Qarabağ və yeddi ətraf rayonumuzda etnik təmizləməyə məruz qalaraq əzəli torpaqlarından, mülklərindən didərgin salınmış yüz minlərlə azərbaycanlı məcburi köçkünün fundamental insan hüquqlarının kobudcasına pozulması məsələsini gündəmə gətirməlidir.

İnsan hüquqları universal xarakter daşıyır, bölünməzdir və bu məsələdə hər hansı şəkildə ayrı-seçkiliyə yol verilməməlidir. Dağlıq Qarabağın erməni icmasının insan hüquqları məsələsini qaldıran erməni naziri bu bölgənin

azərbaycanlı icmasının öz evlərində yaşamaq hüququnun kobudcasına pozulduğunu niyə dilə getirmir? Əlbəttə, bu sualın cavabı bizə və bütün beynəlxalq ictimaiyyətə bəllidir. Bir qrup insanın hüququ digər bir qrupun hüquqlarının pozulması hesabına təmin oluna bilməz.

Yalnız Azərbaycanın işğal olunmuş ərazilərində azad olunması və azərbaycanlı məcburi köçkünlərin öz evlərinə geri qayıtması münaqişənin həlli ilə əlaqədar bir sıra substantiv məsələlərin, eləcə də Dağlıq Qarabağın hər iki, azərbaycanlı və erməni icmasının sülh şəraitində bərgə və yaşayışı və hüquqları məsələsinin həllinə əlverişli şərait yarada bilər”.



Bakıda "İslam sivilizasiyası Qafqazda" II Beynəlxalq Simpoziumu keçirilir

İyulun 11-də Azərbaycan İlahiyyat İnstitutu, İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzi və AMEA-nın akademik Z. Bünyadov adına Şərşünaslıq İnstitutunun təşkilatçılığı ilə Bakıda "İslam sivilizasiyası Qafqazda" II Beynəlxalq Simpoziumu öz işinə başlayıb. Simpozium iştirakçıları Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzari önünə əkil qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzari üzünə tər güllər düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman vətən övladlarının xatirəsinə ehtiramlarını bildirib, "Əbədi məşəl" abidəsi önünə əkil qoyublar.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Azərbaycanın tarixi-dini abidələri haqqında fotosərgi ilə tanış olublar.

Simpoziumun açılış mərasimində Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Mətbuat xidmətinin rəhbəri, multi-kulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov "İslam sivilizasiyası Qafqazda" II Beynəlxalq Simpoziumunun iştirakçılarına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müraciətini oxuyub (*Müraciət mətni qəzetin bugünkü nömrəsində dərc olunur*).

Tədbirdə açılış nitqi ilə çıxış edən Aİ-nin rektoru, İlahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov İslamın Qafqaz xalqlarının həyatında tutduğu əhəmiyyətli mövqeyə, həmçinin qafqazlı alim və müfəkkirlərin İslam sivilizasiyasına bəxş etdikləri töhfələrə toxunub. O, İslama dərin bələd olan Ümummilli Lider Heydər Əliyevin birbaşa təşəbbüsü ilə 1998-ci il dekabrın 9-11-də Bakıda "İslam Sivilizasiyası Qafqazda" I Beynəlxalq Simpoziumunun keçirildiyini nəzərə çatdırıb.

Aİ-nin rektoru daha sonra qeyd edib ki, təfənni ulu öndər Heydər Əliyev tarafından qoyulan dini dəyərlərə hörmət və qayğı, həmçinin dinlərarası tolerantlığın və multikultural ənənələrin təbliğinə əsaslanan bu necib siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir.

Ceyhun Məmmədov Azərbaycanın dünyada tolerantlıq və multi-kulturalizm ideyalarının təbliğ və təbliğ edən nümunəvi bir ölkə kimi tanındığını vurğulayıb. Bildirib ki, bu ideyaların təbliğində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xidmətləri xüsusi olaraq vurğulanmalıdır.

Azərbaycanda nümunəvi dövlət-din münasibətlərinin olduğunu



bilirən Ceyhun Məmmədov ölkəmizdə çox sayda məscid, kilsə və sinaqoğun dövlət vəsaiti hesabına tikilib, həmçinin təmir edilib. "Qafqazın ən böyük məscidi olan Heydər məscidi"nin inşa edilib inancın istifadəsinə verilməsi, din sahəsində peşəkar kadrların hazırlanması məqsədilə Azərbaycan İlahiyyat İnstitutunun yaradılması, dini-mənəvi sferaya dövlət dəstəyinin gücləndirilməsini təmin etmək məqsədilə Mənəvi Dəyərlər Təbliği Fondunun yaradılması bunun ən bariz nümunələrindəndir".

Ceyhun Məmmədov nitqində İslam sivilizasiyasının inkişafında qafqazlı, xüsusən də azərbaycanlı alimlərin özünəməxsus yeri vurğulayaraq məşhur İslam alimləri haqqında bəhs edib.

On iki ölkədən alim və tədqiqatçıların iştirak etdiyi simpoziumun Qafqazda İslam sivilizasiyasının tədqiqinə töhfə verəcəyini vurğulayan Aİ-nin rektoru tədbirə uğurlar arzulayıb.

İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzinin Baş direktoru Halit Eren qloballaşma dövründə ksenofobiyanın mədəniyyətlər və dinlər arasında dialekt inkişafına ciddi təhdid olduğunu vurğulayaraq bildirib ki, bu meyil dünyada sülhün və sabitliyin pozulmasında maraqlı olan radikal, terrorçu qüvvələr tərəfindən dəstəklənir. Bu təhdidin qarşısını almaq üçün tolerantlığın, dialekt, öz əməkdaşlığın və həmrəyliyin gücləndirilməsi böyük əhəmiyyət daşıyır. Bu baxımdan Azərbaycanın rolu xüsusi vurğulanmalıdır. Azərbaycan İslam dünyasının bir parçası olduğundan, onun mədəniyyətində ərəb, İslam üsulləri daha gözərpəndir. Ona görə də İslam sivilizasiyasının Qafqazda yayılması, ilk növbədə, Azərbaycanla bağlı olduğundan, belə bir tədbirin burada reallaşması çox məqsəduşdur.

Halit Eren "İslam sivilizasiyası Qafqazda" mövzusunda ikinci dəfə keçirilən Beynəlxalq Simpoziumun təşkilatçısı olmaqdan xüsusi qürur duyduğunu nəzərə çatdırıb.



Milli Məclisin deputatı, AMEA-nın akademik Ziya Bünyadov adına Şərşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva "İslam sivilizasiyası Qafqazda" II Beynəlxalq Simpoziumunun keçirilməsini əlamətdar hadisə adlandırıb. Qeyd edib ki, İslam dini Azərbaycanı ayıdıldı vaxtdan dərin kök salıb, insanların davranışına, düşüncəsinə, mədəniyyəti və mədəniyyətinə müəyyənedici təsir göstərib.

Qafqazın nadir bölgə olduğunu vurğulayan Gövhər Baxşəliyeva bildirib ki, bu region öz təbiətinə, coğrafi mövqeyinə və qədim zamanlardan məskunlaşmış minillərboyu yaşayış insanların xüsusiyyətinə görə xarakterizə oluna bilər. Prezident İlham Əliyevin sərəncamı ilə 2019-cu ilin Azərbaycanında "Nəsimi ili" elan edilib. Xatırladın akademik Gövhər Baxşəliyeva də sairin irsinin öyrənilməsinə İslam dinini bilməyin vacib olduğunu vurğulayıb.

Simpoziumun mövzusunun aktual olduğunu deyən akademik burada dinlənilən məruzələrin və aparılacaq müzakirələrin İslam sivilizasiyasının tədqiqinə töhfə verəcəyinə əmin olduğunu söyləyib.



Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İslam sivilizasiyasının Qafqaz xalqlarına bəxş etdiyi dəyərləri xüsusi vurğulayıb. Qeyd edib ki, Qafqaz xalqlarının, demək olar, əksəriyyəti İslam dininə ibadət edir. İslam Qafqaz xalqlarına səadət, xoşbəxtlik, inkişaf, İslami dəyərlər bəxş edib. İslam dini-mənəvi dəyərləri Qafqaz xalqlarının həyatında mühüm rol oynayır.

Mübariz Qurbanlı bildirib ki, ötən əsrin 90-cı illərində Azərbaycan dövlət müstəqilliyini bərpə etdikdən sonra Ulu Öndər Heydər Əliyevin Azərbaycanı rəhbərlik etdiyi vaxtda respublikamızda insan hüquq və azadlıqlarının təmin edilməsində, xalqımızın milli-mənəvi dəyərlərinin, dinlərarası dialektin qorunub inkişaf etdirilməsində mühüm addımlar atılıb, dini etiqad azadlığı tam şəkildə təmin edilib. Ulu Öndərin dövlətçilik prinsiplərini uğurla davam etdirən Prezident İlham Əliyev sabitliyə və tolerantlığa əsaslanan dövlət-din münasibətlərinin möhkəmləndirilməsi üçün ardıcıl iş apardığını bildirib. Xatırladı ki,

bu gün Azərbaycan İslam mədəni irsinin qorunub saxlanmasında və dünyaya olduğu kimi çatdırılmasında önəmli məkanlardan biri kimi tanınır. Prezident İlham Əliyev tərəfindən 2016-cı ilin Azərbaycanında "Multikulturalizm ili" elan edilməsi sülhə, dostluğa, qarşılıqlı hörmətə, birgə yaşayışa çağırış və töhfədir. Azərbaycan nümunəsində dünyaya göstərilən ki, müxtəlif dinlərin, millətlərin, etnik qrupların nümayəndələri bir ölkədə rahat şəkildə yaşaya bilər. Paytaxt Bakı Ümumdünya Mədəniyyət və İrsiyyət Dialoq Forumu, Beynəlxalq Humanitar Forum və digər bu kimi böyük beynəlxalq tədbirlər ev sahibliyi edir.

Müasir dünyada iriçilli, ksenofobiya, islamofobiya təzahürlərinin getdikcə gücləndiyini deyən Mübariz Qurbanlı Azərbaycan dövlətinin çox məsuliyyətli missiyanı öz üzərinə götürərək müsəlman ölkələri arasında həmrəyliyin bərqərar olması və dünyada İslam dəyərlərinin təbliği üçün ardıcıl iş apardığını bildirib.

baycanda insanların milli-mənəvi dəyərlərə bağlılığı, dövlət-din münasibətlərinin yüksək səviyyədə qurulması təqdirəlayiqdir.

"İzmir Katib Çelebi" Universitetinin rektoru, professor Saffet Köse qeyd edib ki, sovet dövründə Azərbaycanda ateizm dərsəri keçirilsə də, xalq öz dini inancını qoruyub və müstəqilliyinə qovuşduqdan sonra İslam dəyərlərinin təbliğini bərpə edib. Azərbaycanda din təhsili sahəsində mühüm addımlar atılıb. Azərbaycan İlahiyyat İnstitutunun yaradılması nəinki bu ölkə, bütövlükdə Qafqaz üçün çox önəmlidir. Azərbaycan tolerant ölkədir. Bu da onu Qafqazda multikultural dəyərlərin qorunduğu mərkəzə çevirir.

Rusiyanın Moskva İslam İnstitutunun rektoru, professor Damir Muxetdinov Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin və Rusiya Müftülər Şurasının sədri, Rusiya Federasiyası Prezidenti yanında Dini Birliklərə Qarşıqlı Fəaliyyət Şurasının üzvü müfti şeyx Fəvri Qayunudin simpozium iştirakçılarına ünvanlanmış məktubunu oxuyub.

Çıxış edən İI Beynəlxalq Simpoziumun Qafqazda İslam sivilizasiyasının yayılması tarixinin elmi şəkildə öyrənilməsi və bu tarixi aktual problemlərin obyektiv araşdırılmasına, öyrənilməsinə və olduğu kimi təbliğ olunmasının zərurətini qeyd edib və simpoziumun mehaz buna xidmət etdiyini vurğulayıb.

Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Salman Musayev vurğulayıb ki, ölkəmizdə dövlət-din münasibətləri yüksək səviyyədədir. Bu gün ölkəmizdə milli-mənəvi dəyərlərin qorunması və təbliği, dini radikalizmə qarşı mübarizə istiqamətində aparılan işlər, ildə olunan uğurlar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Qafqaz Müsəlmanları İdarəsinin birgə eməkdaşlığı və fəaliyyəti nəticəsində mümkün olub. Salman Musayev dini konfessiyalara Ulu Öndər Heydər Əliyevin diqqət və qayğısından danışıraq bildirib ki, müstəqil Azərbaycanın tolerantlığın və dinlərarası dialoqun əsasları mehaz Ümummilli Lider tərəfindən müəyyənləşdirilib. Hazırda bu siyasət Prezident İlham Əliyev uğurla davam etdirir. Bugünkü tədbir Heydər Əliyev ideyalarının davamı olaraq böyük önəm kəsb edir. Bu simpozium ölkəmizin İslam tarixində və coğrafiyasında tutduğu önəmli məqama, İslamın Qafqazda, ətraf ərazilərə yayılmasında Azərbaycanın tarixi roluna verilən dəyərdi. Bu, həm də dövlətimizin İslam dəyərlərinə diqqət və qayğısının bariz nümunəsidir.

"29 Mayıs" Universiteti Hımarçıyılar Şurasının sədri, professor Tayyar Altıkulaç Azərbaycanın dini etiqad azadlığının təmin olunmasında, dövlət dinə qayğısından məmnunluğunu ifadə edib. Bildirib ki, Azərbaycan tolerantlığı mühtil ilə neinki Qafqaz regionunda, həm də dünyada seçilir. Azer-

"İslam sivilizasiyası Qafqazda" II Beynəlxalq Simpozium panellərlə davam edib

İyulun 11-də Bakıda keçirilən "İslam sivilizasiyası Qafqazda" II Beynəlxalq Simpoziumu çerçivəsində panellər təşkil edilib.

AZƏRTAC xəbər verir ki, "İslam mədəniyyətinin Qafqazda dini və ictimai həyata təsiri" mövzusunda panel Türkiyənin "İzmir Katib Çelebi" Universitetinin rektoru Saffet Köse və Rusiya Elmlər Akademiyası Şərşünaslıq İnstitutunun Mərkəzi Asiya, Qafqaz və Ural-Volqa Tədqiqat Mərkəzinin elmi işçisi Şamil Kaşafın moderatörlüğü ilə keçirilib.

Paneldə "Azərbaycanda İslam mədəniyyətinin təkammül yönəli", "Cənubi Qafqazda İslam mədəniyyətinin öyrənilməsində arxeoloji tədqiqatların rolu və əhəmiyyəti", "Xilafət dövründə Azərbaycanda pul dövrüyyəsi və sikke zərbi", "İslam dininin Azərbaycan şifahi xalq dastanlarının təşəkkülündə rolu", "Azərbaycanda tolerantlıq dini və etnik rəngarənglik keçmişdən bugüne (Şirvanşahlar dövlətinin nümunəsində)", "Azərbaycanın XVIII - XX əsrin əvvəllərində aid maddi-mədəni irsində inanc sistemi (Milli Azərbaycan Tarixi Muzeyinin materialları əsasında)", "Cənubi Azərbaycanın Xalxal bölgəsinin sosial-mədəni inkişafında

dini müəssisələrin-zaviyələrin rolu (XVIII əsrin əvvəlləri)", "Müasir Azərbaycan ailə institutunun qorunmasında İslam dəyərlərinin rolu", "Azərbaycanın Sumqayıt şəhərində müasir dini durum" və digər mövzularda məruzələr dinlənib.

"Qafqazda İslam elmlərinin inkişafı" mövzusunda ikinci paneldə Bilecik Universitetinin başkanı, professor Azmi Özcan və İlahiyyat fakültəsinin dekanı, professor Murteza Bedir moderatorluq edib.

Məruzəçilər "Axund Mir Məhəmməd Kerim Bakuvinin dini vəhdət anlayışı və təmsilətmə təcrübəsi", "Naxçıvanın görkəmli İslam alimləri", "Qurani-Kərim'in Azərbaycan dilinə tərcümə edilməsində H.Z.Tağıyevin rolu", "Ərəb dilçiliyinin formalaşması və inkişafına İslamın təsiri", "Son dönm Qafqaz alimlərindən Müslüm əl-Uradı", "Molla Sədrə düşüncəsində fəlsəfə-din münasibəti" və digər mövzularda çıxışlar ediblər.

Günün birinci hissəsində "Qafqazda İslam məmariyyəti, incəsənəti və ədəbiyyatı" mövzusunda təşkil olunan sonuncu panelde Moldova Elmlər Akademiyası Tarix, Dövlət və Hüquq İnstitutunun

elmi işçisi, dosent Olqa Radova, ABŞ-ın Corciya Universitetinin Din kafedrasının müəllimi, dosent Alan Qodlas moderatorluq ediblər.

Paneldə "Azərbaycanda İslam dövrü keramikası", "Şirvani mətbətinə xas yazı mədəniyyəti", "Türkdillli Qafqaz xalqlarının incəsənəti və İslam sivilizasiyası", "İslami naxışlara elmi-məntiqi yanaşmada fəza təfəkkürünün rolu", "Nizami, Nəsimi, Füzuli və Mirzə Əbülxaliq Yusifi poetik obrazlarında emosional zəka", "Azərbaycanın işğal olunmuş ərazilərində erməni vandalizminə məruz qalmış ilk Orta əsrlər maddi mədəniyyət abidələri", "Gənclər multikulturalizm ənənələrinin tədqiqində İslam dövrü tarixi-memariq abidələrinin əhəmiyyəti", "Dağıstan ərəb əlyazmalarının rəqəmsal arxiv: tədqiqat, təsvir və verilənlər bazası" və digər mövzularda məruzələr dinlənib.

"İslam mədəniyyətinin Qafqazda dini və ictimai həyata təsiri" mövzusunda panelde Ukraynanın "Ostroq Akademiyası" Milli Universitetinin İslamsənəş Mərkəzinin direktoru, tarix üzrə fəlsəfə doktoru Mixail Yakuboviç və Rusiyanın K.L.Xetaxurov adına Şimali Osetiya Dövlət Universitetinin Rusiya

tarixi və Qafqazşünaslıq kafedrasının müdiri, Şimali Osetiya-Alaniya Respublikası Tarix və Arxeoloji İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru, professor Ruslan Bzarov moderatorluq edib.

Paneldə "Müasir Gürcüstanda İslam və dövlət", "Post-klassik dövrdə (XIII - XVIII əsrlərdə) İslam intellektual ənənəsi: əsas xüsusiyyətlər", "Sivilizasiyalarası münasibətlər kontekstində Qərbi İslama baxış və Cənubi Qafqazda təsiri", "İslamda insana münasibət", "Şimali Qafqazda İslam və totalitarizm" və digər mövzularda məruzələr dinlənib və müzakirələr aparılıb.

"Azərbaycanda tolerantlıq və multikultural ənənələrin möhkəmləndirilməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rolu" mövzusunda keçirilən panelde isə İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzinin Baş direktorunun məsləhətçisi, professor Sadıq Unay, Moskva Dövlət Psixoloji-Pedagoji Universiteti Etnopsixologiya və coxmədəniyyəti təhsilin psixoloji problemləri kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Olqa Pavlova moderatorluq edib.

Paneldə "Müsəlman ölkələri ilə əlaqələrin inkişafında Heydər Əliyevin rolu", "İslamofobiya ilə mübarizədə Azərbaycan Respublikasının multikulturalizm və İslam həmrəyliyi siyasətinin əhəmiyyəti", "İlham Əliyev siyasətində azərbaycançılıq ideologiyası: tolerantlıq və multikulturalizm zəminində", "İrəvanın tarixi-mədəni irsinin ərəb-İslam dünyasında tanıtılmasında AMEA Tarix İnstitutunun rolu", "Müasir dövr mədəniyyətlərarası dialoqun Azərbaycan nümunəsi", "Müasir dövrdə Azərbaycanın multikulturalizm modeli", "Dini-tarixi abidələrin təmir və bərpasında Heydər Əliyev Fondunun rolu", "Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarında mehaz edilmis tarixi-mədəni irsimiz", "Dini tolerantlıq və humanizm: Prezident İlham Əliyevin ideal modeli" və digər mövzularda müzakirələr aparılıb.

Bildirilib ki, müxtəlif etnos və dinlərin qovuşduğu ölkəmizdə tarixən formalaşmış multikultural mütih beynəlxalq aləmdə alqışlanır və mütərəqqi model kimi qəbul edilir. Mehaz bu cür yaşayışa milli birlik və təhlükəsizliyin təminatı baxımından son dərəcə zəruri olan multikultural cəmiyyət modelinin forma-

laşmasına imkan yaradıb. Respublikamızdakı mövcud tolerant və multikultural mühtil barədə beynəlxalq ictimaiyyətə ətraflı məlumatlandırılması, bu sahələrdə əldə olunmuş nailiyyətlər qlobal miqyasda təbliğ olunmalıdır. Günün sonuncu - "Qafqazda İslamın yayılması" mövzusunda panelde Rusiyanın İslam Mədəniyyəti Elm və Təhsilə Dəstək Fonduunun direktor müavini Vyacheslav Polosin və AMEA Z. Bünyadov adına Şərşünaslıq İnstitutunun Ərəb ölkələri tarixi və iqtisadiyyatı şöbəsinin müdiri Fərdə Əsədov moderatorluq edib.

Maraqlı müzakirələrlə davam edən panelde məruzəçilərin "Xəzər qağanlığında İslamın yayılması", "Azərbaycanda İslamın yayılması xüsusiyyətlərinə dair", "Azərbaycanda İslam dininin ilkin vaxtlarında sosial-iqtisadi vəziyyət haqqında", "Tiflis və ətraf ərazilərdə İslamın yayılması" və digər mövzularda çıxışlar dinlənib.

İki gün davam edəcək "İslam sivilizasiyası Qafqazda" II Beynəlxalq Simpozium 11 paneli əhatə edir. Simpoziumda 100-dən çox mürəzzəcin çıxışları dinlənir.

Tədbirin materialları kitab halında çap olunacaq.

Azərbaycan, Belarus, Gürcüstan və Ukraynanın ali audit qurumları birgə anlaşma memorandumu imzalayıb

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) dəstəyi ilə iyulun 11-də Tbilisidə "BMT-nin 2030 gündəliyinin məqsədlərinə nail olunmasına nəzarət etmək üçün "Şərq tərəfdaşlığı" ölkələrinin ali audit qurumlarının potensialının gücləndirilməsi" layihəsinin açılış toplantısı keçirilib.

Hesablama Palatasının mətbuat xidmətində AZƏRTAC-a bildirilib ki, toplantıda palatanın sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə nümayəndə heyətə di iştirak edib.

Layihənin açılış mərasimində Hesablama Palatasının sədri V. Gülməmmədov, Gürcüstan Dövlət Audit Ofisinin rəhbəri Erekle Mekvabişvili, Ukrayna Hesablama Palatasının sədri Valeriya Patskan, Belarusun Dövlət Nəzarət Komitəsinin sədrinin müavini Aleksandr Kurlyop, GIZ təşkilatının və Almaniyanın Gürcüstandakı səfirliyinin rəsmiləri çıxış ediblər.

Almaniya Beynəlxalq İnkişaf Təşkilatının "BMT-nin 2030 gündəliyinin məqsədlərinə nail olunmasına nəzarət etmək üçün "Şərq tərəfdaşlığı" ölkələrinin ali audit qurumlarının potensialının gücləndirilməsi" adlı layihəsi "Şərq tərəfdaşlığı" ölkələri arasında qanunvericilik bazası, maliyyə, uyğunluq və sərəməlilik auditi metodologiyaları sahəsində görüşlərini, seminarları, təlimləri və ali audit qurumlarının eməkdaşlarının təcrübə mübadilələrinin, habelə paralel sərəməlilik auditi təlim aparılmasını nəzərdə tutur.

Layihə ali audit qurumlarının potensialının gücləndirilməsinin vacibliyini nəzərə alaraq, "Şərq tərəfdaşlığı" ölkələrində əsaslı dövlət maliyyə idarəetməsi, şəffaflıq və hesabatlılıq sahələrinə daha çox töhfə vermək sahəsində bilik və təcrübə mübadiləsinin aparılması məqsədini daşıyır. Cari ildə layihə ilə nəzərdə tutulmuş silsilə tədbirlər sırasında Tbilisidə "Birleşmiş Millətlər Təşkilatının Regionlararası İnkişaf Programı"nın icrasına üzrə Cənubi Qafqaz Deyənaylılıq müvəffəqiyyətlə təbliğ olunan yanaşmaları, nəticələri və çatınılıqları nümayiş etdirilmək və paylaşmaq üçün forum, həmçinin maliyyə auditi dair təlim, eyni zamanda, Kiyevdə sərəməlilik auditi dair təlim-seminar keçirilib.

Tədbirin sonunda qeyd edilən istiqamətlərdə eməkdaşlığı gücləndirmək məqsədilə Azərbaycan, Belarus, Gürcüstan və Ukrayna ali audit qurumlarının nümayəndə heyətlərinin rəhbərliyi birgə anlaşma memorandumu imzalayıblar.




TURİZM



● Məbədlər diyarı

Azərbaycanın ən gözəl guşələrindən biri olan Qax çox qədim tarixə malikdir. Bu bölgədə hər daşın altında bir tarix yatır desək, yanlışdır. Təbii-coğrafi şəraiti ilə zəngin olan bu məkanın ərazisi oturaq əkinçilik, maldarlıq üçün çox əlverişlidir. Bu səbəbdən də mövcud ərazilər qədim dövrlərdən insanların məskunlaşdığı əsas yerlərdən birinə çevrilib.



Tarixə şahidlik edən məkan

Qax rayonu tarix və mədəniyyət abidələri ilə zəngindir. Bunlardan tarixi erkən orta əsrlərə aid edilən Torpaqçılıq şəhər xarabalıqlarını, Sarıca-Minbək düzündə Minbək yaşayış məskəni və kurqanlarını (eneolit-tunc-dəmir dövrləri), Ləkit kəndindəki dairəvi məbədi (V əsr), Yeddi kilsə monastır kompleksini (VI-VII əsrlər), Qum kəndindəki məbədləri (V əsr), İlisu Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşən Ulu körpünü (XVII-XVIII əsrlər), Sumuq qalanı (XVIII əsr), Ulu məscidini (XVII əsr), müdafiə qalalarını, istehkamları göstərmək olar.

Ümumiyyətlə, Qax rayonu ərazisində dövlət qeydiyyatı olan 68 abidə mövcuddur. Əlavə olaraq dövlət mühafizəsinə götürülməsi məqsədilə 100-dək abidə siyahıya alınaraq layihəyə salınıb.

Qax Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, arxivçi Məhirdin Əfəndi bizə bələdçilik edir. Deyir ki, rayon ərazisində ən qədim abidələr 2012-ci ildə rayonun Ləkit-Kötüklü kəndi ətrafında paleolit (qədim daş) dövrünə aid "Skolat" və "Xorqaya" adlı mağara düşərgələri üzə çıxarılıb. Xorqaya mağarasında 2 metr dərinlikdəki çöküntülərin altında iri ocaq yeri və onun ətrafında yastı qaya daşları düzülüb sahə qeydə alınmışdır. Həmçinin bu səviyyədən orta Aşel (450 min il əvvəl) dövrünə aid çoppar (kobudvurma aleti) daş bıçaq, yonma-sıyırma və çapma daş aletləri əldə edilmişdir. Məhz həmin maddi mədəniyyət qalıqları əsasında ərazidə Aşel mədəniyyəti dövründən ibtidai insanların məskunlaşması və 670 min il həyatın davam etməsi arxeoloji faktlar əsasında sübut olunmuşdur.

Qum - abidələrlə zəngin kənd

Qum kəndi isə Qax rayonunun eyniadlı Qum çayının sol sahilində, Baş Qafqaz silsiləsinin ətrafında, rayon mərkəzindən 7 kilometr şimalda, dəniz səviyyəsindən 650 metr yüksəklikdə yerləşir. Kənd Qafqaz Albaniyasının Kambeşin vilayətinə daxildir.

Kənd ərazisindəki və yaxınlığındakı Arpatala, Xıdır axular, Axular məhəlləsi, Budaqoba, Güllütəpə, Sabunçular, Doludöyən, Qobu altındakı Kilsəhənd, Çınarlı, Sirt qala, Ballıqaya, Xəzinə qaya və s. otlaq, əkin və yer adları, toponimlər sübut edir ki, bu yerlərin ilk sakinləri və əsl sahibləri türk mənşəli tayfalar olmuşdur. Bunlar isə hunlar, kimmerlər, saklar, oğuzlar, qıpçaqlar və selçuqlardan ibarət olub.

Yerli əhəlinin məlumatına görə, Qum kəndi qumluq ərazidə salındığına görə belə adlanır. Qum komponentli toponimlərə bir sıra ərazilərdə rast gəlinir. Qumtəpə dərəsi (Ağcabədi rayonu), Qum çayı (Qax rayonu), Qumyataq gölü (Ağsarı rayonu), Qumbəşi kəndi (Lənkəran rayonu), Qumluq dağı (Şamaxı rayonu), Qumbəşi dağı (Qax rayonu), Qumluylı (Laçın rayonu), Qumarxay (Zaqatala rayonu), Qum şəhəri (İran),



Qızılcıq sahəsi (Qazaxistan), Qumax çayı (Ural), Qumax çayı (Rusiya, Orenburq vilayəti), Qumtayaq dağı (Rusiya, Tuva vilayəti), Sis-Qumax çayı (Yakutiya) və s. qafqazdilli etnik qruplarından olan qızların dilində kum "kənd", udin dilində isə qum "kənd, bucaq, kənar" deməkdir. Azərbaycan toponimiyasında işlənmiş qum sözü isə müəyyən mənada dağın səthinin və ya çayın tərkibinin qumlu olmasını göstərir, kəndin yerləşdiyi ərazinin səciyyəsinə verir.

M.Əfəndi bildirdi ki, Qum kəndində memarlıq abidələrindən V əsrə aid Qum bazilikası, VII-VIII əsrlərə aid məbədi və eyni dövrə aid edilən Sirt qalası, Qacır qala, XVIII əsrin sonlarında inşa edilmiş Cümə məscidi öz tarixi əhəmiyyətini bu gün də qoruyub saxlayır.

Qum bazilikası Qum kəndinin mərkəzində kiçik dağ çayının sahilində yerləşir. Tetrakonx (4 bucaqlı yarım gövş kənd) formasında tikilmiş bu bazilikanın uzunluğu 26,4 metr, eni 19,3 metrdir. Məbədi 3 tərəfdən eyvanla əhatələnib, içərisində 3 nef (zal) var. Məbədə şərq tərəfdən bitişik kvadrat şəkilli otaqlardan biri qurbangah, digəri isə ruhani otağıdır. Məbədin daxili hissəsi 2 cüt T şəkilli sütun və söykəncə 3 nefə bölünmüşdür. Apsidanın (kilsə divarının yarım gövş formalı çıxıntısı) mehbər üstündəki hissəsi nə şəkillidir. Pilon və söykəncələr kerpicdən tikilmiş naxarı talvarı saxlayır. Məbədin 3 qapısı mövcuddur. Qapı üstləri yarım gövş şəkilli tağlarla bəzədilmişdir. Qapılar eyvanlara açılır. Qum məbədinin tikintisində əsasən yonulmuş çaydaşından istifadə olunmuşdur. Daxildəki konstruksiyaya işləri isə bişmiş kerpiclə tamamlanmış, damı kiremitlə örtülmüşdür. Memarlıq xüsusiyyətlərinə görə Qum məbədinin V əsrdə inşa olunmasında tədqiqatçıların fikri yekdildir.

Yeddi kilsə monastır kompleksi və mamırlı şlalə

Ləkit kəndi isə Qax rayonunun şimal-qərbində, Qax şəhərindən 16 kilometr aralı dağətəyi ərazidə yerləşir. Bəzi tədqiqatçılara görə, Ləkiti Böyük Qafqaz dağlarının cənub ətəklərində, əsasən Samur çayı hövzəsində, o cümlədən Qafqaz Albaniyasında yaşamış qədim lək, lək tayfasının adı ilə bağlıdır. Ləqlər haqqında ilk məlumatı hələ qədim zamanlardan Strabon, Feofan, Plutarx və başqa antik müəlliflər vermişlər. Azərbaycanda lək

komponentli toponimlərin yayılma arealı çox genişdir. Lək etnosu Cənubi Azərbaycan, Türkiyə və Qərbi Azərbaycan ərazisində də yayılmışdır. Bu faktın çıxış edən tədqiqatçıları qədim yaşayış yerinin adının türkdilli lək etnonimindən və qədim türk dillərində cəmlik bildiren - it şəkilindən ibarət olub, "ləklər" mənasını bildirdiyini sübut edir.

Ləkit kəndi ərazisində turistlərin böyük marağına səbəb olan təbii abidəsi hesab olunan mamırlı şlalə, inşaat tarixləri Qafqaz Albaniyası dövrünə aid edilən xristian məbədləri yerləşir.

V əsrdə tikilmiş dairəvi məbədin qalıqları Ləkit kəndindən 1 kilometr aralı, Ləkit çayının yatağının kenarında qalmışdır. Məbədin elmi cəhətdən öyrənilməsi və bərpası işləri XX əsrin 40-cü illərində P.D. Baranovskinin rəhbərliyi ilə aparılmışdır. Məbədin ətrafı meşələrlə təminlənmiş və dağılmaqda olan divarlardan biri möhkəmləndirilmişdir. Dairəvi formada tikilmiş məbədin diametri 22 metrə çatan zal ilə əhatələnmişdir. Məbədə qərb tərəfdən 3 giriş olmuşdur. Şərq tərəfdən bitişik 2 cübbəxanadan daxil qapılar qoyulmuşdur. Cübbəxanadan birinin qurbangah, digərinin isə ruhani hücrəsi olduğu güman edilir. Divarlar çay daşından hörülmüş, məbədin daxilindəki pilonlar və sütunlar bişmiş kerpicdən tikilmişdir. Baş tağların və xarici söykəncələrin tikintisində yerli əhəng daşından (şirin daş) istifadə edilmişdir. Məbəddən 30 metr aralıda turistlərin heyretinə səbəb olan, inşası V əsrə aid edilən tikilinin - hamamın qalıqları var. Məbədi həyatının daxilində təsərrüfat quyusunun və karvansara binasının yerləri də qalmışdır. Məbədi heyətinin qapıları qərb istiqamətində açılır. Tədqiqatçıların fikrincə, məbədi Bizans memarlığı üslubunda inşa edilmişdir. Bu, Suriyadakı Bosra

məbədinə sonra xristian məbədlərinin görkəmli nümunəsi sayılır.

Ləkit ərazisində Qafqaz Albaniyası dövrünə aid ikinci böyük tarixi-memarlıq abidəsi Ləkit kəndindən 1 kilometr şimala doğru Ləkit-Kötüklü kəndinə gedən yolun kenarında, dağüstü meşənin içərisində yerləşən Yeddi kilsə monastır kompleksidir. Monastır iki kilsə-bazilikadan və beş sövmədən (kiçik kilsə) ibarət olduğundan oradakı tikililərin sayına görə Yeddi kilsə monastırı adlandırılmış və inşa tarixi VI-VII əsrlərə aid edilir.

1980-ci ildə monastır ərazisində arxeoloq A. Qaraəhmədova arxeoloji qazıntılar aparmışdır.

Eyni plan həllinə və yaxın ölçülərə malik monastırın beş sövməsi kilsənin ətrafında tikilmişdir. 2006-cı ildə məbədi kompleksini yaxından tanış olan mərhum tarixçi-jurnalist Murad Hacınin araşdırmalarına görə, Böyük Hun imperatoru Attilanın nəvələri Roma casuslarından gizlənərək Ləkitdə sığınacaqda olmuşlar. Monastırın heyətində təndir, şərq hissəsindəki kilsə binasının şimal tərəfində taxıl saxlanılan yeraltı tikili və təsərrüfat küpləri tapılmışdır. Monastır daxilində tikililərin arxivləşməsinin nəticələri rəhbərlərin bir növ natural təsərrüfat həyat keçirdiklərini göstərir.

Kompleksin qərbində yerləşən üç zala malik bazilika formalı digər məbədin daxilində üç apsidaya və apsidaya toxunan günbəzaltı dördküncü tikili mövcuddur. Qərb tərəf küncündə ruhani otağı və qurbangah yerləşən bazilikanın uzunluğu 24 metr, eni 13,8 metrdir. Kompleksin qərb hissəsindəki həmin kilsə özünün fəaliyyəti dövründə çoxsaylı dəyişikliklərə məruz qalmışdır. Məbədi daxilində aparılan arxeoloji qazıntılara əsasən müəyyən olunmuşdur ki, XII-XIII əsrlərdə həmin binadan məscid kimi istifadə edilmişdir.

Ləkit kəndində bu gün İslam faktorunun mövcudluğunu sübut edən çay daşından və əhəng məhlulundan tikilib. Məscidin heyətindəki mezarlar və onun divarlarına hörülmüş başdaşları epigrafi alim M. Nəmetova tərəfindən tədqiq edilmişdir. Məscid binasından solda mövcud olan qəbir üzərində mürəkkəb kompozisiyalı nəbat ornament və kitabə motivləri ilə çox nəfis surətdə işlənmiş, gözəl süslənmiş, naxs xətləri yazılmış kitabələrə malikdir. Birinci qəbir 1778-ci ildə vəfat etmiş Hacı Vəli, ikinci qəbir isə vəfat tarixi 1787-ci ilə aid edilən Hacı Ramazan İbn İsmayil adlı şəxslər dəfn edilmişdir.

Məscidin cənub-şərq fasadında yerdən üç başdaşlı hörülmüşdür. Bu da həmin yerdə alimlərin dəfn olduğunu göstərir. Məscidin divarına hörülmüş başdaşlarının kitabələrindən məlum olur ki, bunlar Hacı Yaqub Əfəndi, Qazi Məhəmməd Əfəndi və Molla Sultan adlı şəxslərə aiddir. Onların vəfat tarixləri isə 1858, 1891 və 1892-ci illərə aid edilir. Ləkit cəməsinin üzərində kitabə yoxdur. Onun tarixini, ətrafda dəfn olunmuş şəxslərin epitaflarında tarixlərə əsasən təqribən müəyyən etmək mümkün olmuşdur. Cəmə ehtimala görə, XVIII əsrin sonlarında fəaliyyətə başlamışdır. Nəzəndə mədrəsə olmuş və adları çəkilən şəxslər mədrəsədə dünyəvi və dini elmlərdən dərs demişlər. Həmin şəxslər vəfat etdikdə ələ məscidin heyətində dəfn edilmişlər. Yaxşı təmir olunmuş Ləkit məscidindən bu gün də istifadə olunur.

Turizmin inkişafı ilə əlaqədar məbədlər diyarı - Qax bölgəsinə turistlərin artan marağını nəzərə alaraq abidələrin mühafizə zonaları, keçidlər, girişlər abadlaşdırılmışdır. Ümumiyyətlə, Qaxda abidələrin çoxluğu, bioloji müxtəlifliyin zənginliyi kəndlərdə ekoturizmin, kənd yaşayış turizminin inkişafına səbəb olmuşdur. Rayonun ərazisində komfort iqlim müddətinin uzunluğu, füsunkar dağ yamaqları, bol sulu və meşəli dərələri ilə bənzərsiz landşaftı turizmin müxtəlif sahələrinin inkişafı üçün böyük perspektivlər yaradır.

Əli SƏLİMOV,
"Azərbaycan"

● Əlaqələr genişlənir

Ölkəmizə 200 mindən çox çinli turist gələcək

Çinin Şanxay şəhərində 84 ölkədən 800-dən çox şirkətin iştirakı ilə keçirilən "ITB China" beynəlxalq sərgisində Azərbaycan nümayəndə heyəti də iştirak etmişdir. Ölkəmizi bu sərgidə Heydər Əliyev Beynəlxalq Hava Limanı, "Azərbaycan Hava Yolları", Bakı Konqres Mərkəzi, "Silkway Travel", "Flame Travel", "HIS", "China Travel" və "Turizm.az" şirkətləri təmsil etmişdir.

Sərgidə Çin bazarı üçün ölkəmizin turizm potensialı ilə yanaşı, yeni məhsullar da nümayiş etdirilmişdir. Qeyd edək ki, 2018-ci ilin dekabr ayından Çində fəaliyyət göstərən rəsmi turizm nümayəndəliyi tərəfindən Pekin, Şanxay və Qunaçjou kimi böyük şəhərlərdə Azərbaycanın turizm potensialının tanıtılması istiqamətində fəal iş aparılır.

Cari ilin yanvar ayında Azərbaycan Turizm Bürosu, "Azərbaycan Hava Yolları" və ÇXR-in aparıcı turizm şirkəti "ETI-Holidays" arasında üçtərəfli anlaşma memorandumu, mart ayında

isə "Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi və Çin Xalq Respublikası Mədəniyyət və Turizm Nazirliyi arasında çinli turistlərin Azərbaycan Respublikasına qrup səfərlərini sadələşdirməsi haqqında Anlaşma Memorandumu" imzalanmışdır. Rəziləşməyə əsasən, yaxın illərdə ölkəmizə gələcək çinli turistlərin sayının 200 mindən çox olacağı ehtimal edilir. Buna səbəb ilk növbədə cari ilin aprel ayında Prezident İlham Əliyevin Çində keçirilən "Bir kəmə, bir yol" beynəlxalq forumunda iştirakıdır. Forumda dövlət başçısının çıxışından irəli gələn məsələlərin icrası çərçivəsində Dövlət Turizm Agentliyi və ÇXR Mədəniyyət və Turizm Nazirliyi arasında imzalanmış anlaşma memorandumu hər iki ölkə arasında turizm əlaqələrinin intensivləşdirilməsi istiqamətində atılan mühüm addımlardandır. Görülən işlərin nəticəsində ki, cari ilin ilk 4 ayı ərzində ötən ilə müqayisədə ölkəmizə gələn çinli turistlərin sayında 50 faizdən çox artım müşahidə olunub.

Rəhman SALMANLI,
"Azərbaycan"

● Xoş istirahət

Lənkəranın turizm potensialı genişlənir



Lənkəranın əlverişli coğrafi mövqeyi, iqlimi, flora və fauna müxtəlifliyi, dəniz sahilində yerləşməsi, mədəni-tarixi irsi, ləziz mətbəxi, yüksək qonaqpərvərlik ənənələri turizmin inkişafı üçün böyük perspektivlər yaradır. Azərbaycanın "Cənub mirvarisi" adlandırılan Lənkəran gündəgünə gözəlləşir, əsl turizm mərkəzi kimi tanınır.



Lənkəran Turizm İnformasiya Mərkəzi tərəfindən Azərbaycan, rus və ingilis dillərində rayonun turizm potensialını əks etdirən bukletlər, flayerlər, təqvimlər çap edilmişdir. Mərkəzi əsasən turizmin potensialını əks etdirən fotoşəkillərdən ibarət fotosərgilər, əl sənətkarlıq nümunələri sərgiləri və əyləncəli proqramlar təşkil edilir. Yerli sənətkarların hazırladığı sənətkarlıq xüsusiyyətləri əks etdirən fotosərgilərdə nümayiş olunur, turistlərə paylanılır.

Turist axını nəzərə alınaraq obyektlərdə xidmətin səviyyəsi yüksəldilir. Məhmanxanalarda və mehmanxana tipli obyektlərdə əcnəbi turistlərin qeydiyyatının yeni norma və qaydaları tətbiq olunur. Lənkəran Şəhər İcra Hakimiyyəti və Lənkəran Turizm İnformasiya Mərkəzinin təşkilatçılığı ilə cənub bölgəsinin turizm potensialını əks etdirən fotosərgilərdən ibarət fotosərgilər, əl sənətkarlıq nümunələri sərgiləri və əyləncəli proqramlar təşkil edilir. Yerli sənətkarların hazırladığı sənətkarlıq xüsusiyyətləri əks etdirən fotosərgilərdə nümayiş olunur, turistlərə paylanılır.

Sağlamlıq və digər turizm növlərinin təbliği və inkişafı məqsədilə Hirkan Milli Parkında ekoturizm marşrutları üzrə gəzintilər təşkil olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Çexiya Respublikası səfərliliyinin təşkilatçılığı ilə həmin ölkənin mütəxəssisləri tərəfindən Hirkan Milli Parkında treninqlər də keçirilmişdir.



Lənkəranın aqraq rayon olması nəzərə alınaraq burada son dövrlərdə xüsusi populyarlıq qazanan aqraq turizminin inkişafı ilə bağlı kompleks tədbirlər görülür. Hazırda ən populyar turlar çay plantasiyaları və çay fabriklərinə olan gəzintilərdir. Aqraq turizminin inkişafı ilə bağlı Lənkəran TİM "Yaşıl Çay", "Astarçay" şirkətləri Kənd Təsərrüfatı Nazirliyinin bura da fəaliyyət göstərən Təcru-

İlqar ƏZİMOV,
Lənkəran Turizm İnformasiya Mərkəzinin direktoru



Mədəniyyət



• Tarixləşən heykəllər

Cazibədar, əzəmətli Xan qızı

...Siyasi gərginliklər artdığı bir dövrdə xan ailələri üzərində nəzarətin gücləndirilməsi, baş verən faciələr, bitib-tükənməyən qaçqınlar... Həyat onu dönə-dönə sınağa çəkdi. Taleyinə yazılanların, başına gələnlərin ən ağır isə on altı yaşlı oğlu Mir Abbasın itkisi oldu. Mehdiqulu xanın yeganə övladı, Azərbaycanın gözəl Qarabagının igidlər yetirmiş Cavanşirlər nəslinin mürdəni qızı Xurşudbanu Natəvan bu dünyadakı dördlərin ən ağırlığını yaşadı. Övlad dərdi dərman olmayan könlü yarasına döndü. Qüsəsi, kədəri həzin-həzin mısralardan boy verdi. Qələmlə, kağızla dərldədi:

Yenə ya rəb, ne qəmginindir mənim bu sad olan könlüm,
Rumuzu-əşqən ağah olub, ustad olan könlüm,

- dedi. Bir də dərdini, kədərini çəkdiyi rəsmlərdə ifadə etdi...

Qarabağ xanlığında böyük nüfuz malik, nəsil-nəcəbətinə, şəərəsinə sadıq, mənəfəti Xan qızının ömrünün son illəri belə keçdi. Dərdləri mehzun baxışlarında, qüsellə qəlbində yurd saldı. Amma o, bu faciələrin içində də öz mübarizliyini, mətinliyini qoruyub saxladı. El-obasını, xalqını düşündü, eləndən gələn köməyi ehtiyacı olanlardan esirgəmədi.

Taleyin keşməkeşli, mənəvi yükü ağır olan Xan qızını tarix yaddaşında belə saxladı. XIX əsrdə yaşayıb-yaratmış Azərbaycan ədəbiyyatının istedadlı nümayəndələri arasında öz dəst-xətti ilə seçilən Xurşudbanu Natəvana yeni ömür - abidə ömrü vermək istəyən heykəltəraş da bütün bunları nəzərə almalıydı...

Bakı XX əsrin ortalarında...

1950-ci illər idi. Böyük Vətən müharibəsinin acı nəticələrini aradan qaldırmaq üçün SSRİ-nin tabeliyində olan bütün respublikalarda həyata keçirilən quruculuq işləri davam etdirilirdi. O zaman Azərbaycanın paytaxtında da nəzərəcarpan işlər görüldü. Bakı şəhər İcraiyyə Komitəsinin sədri Əli Lənbəranski heykəltəraşlığın inkişafına və şəhərdə abidələrin ucaldılmasına da xüsusi diqqət göstərdi. Yeni-yeni memarlıq və heykəltəraşlıq nümunələri şəhərlərin hüsünü bəzəyirdi.

Böyük çoşu ilə həyata keçirilən işlər istedadlı heykəltəraşlara həm öz bacarıqlarını nümayiş etdirməyə, həm də arzuladığı həyata keçirməyə meydan verirdi. Onlardan biri də Ömer Eldarov idi. O, Azərbaycan Pəssəmliq Məktəbinin heykəltəraşlıq bölməsini bitirdikdən sonra Leningradda (indiki Sankt-Peterburq) gedərək İ.Y.Repin adına Rəngkarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunun heykəltəraşlıq fakültəsində təhsil aldı. Bakıya qayıtdıqdan sonra böyük həvəslə çalışan gənc heykəltəraş çox keçmədi ki, həmkarlarının rəybetini qazandı. Onu Azərbaycan Bədii-İstehsalat Komitəsinə nazirdə fəaliyyət göstərən bədii şüraya üzv seçdilər.

Bir gün rəssam Heydər Cabbarlı öz əsərini şüraya təqdim etdi. O, yağlı boya ilə çəkdiyi portretdəki milli geyimli qadının Xurşudbanu Natəvan olduğunu dedi. Heydər Cabbarlı şairinin şəklinin geniş yayılmışlığını nəzərə alaraq onun tək və övladları ilə çəkdiyi fəto lara da gətirmişdi. Beləcə, şüra üzvlərini çətinlikdən qurtardı. Onlar bu fəto lara Heydər Cabbarlının çəkdiyi rəngkarlıq əsəri ilə müqayisə edərkən nəticədən razı qaldılar.

Qızıl Fondada daxil edilən əsər

Bədii şüranın həmin toplantısı Ömer Eldarov üçün unudulmaz oldu. Fəto larda ki qadın nüfuzündə baxışları, uvaqları duruşu ilə gənc heykəltəraşı öz cazibəsinə sald. Natəvanın heykəl-portretini yaratmaq fikrinə düşən Ömer Eldarov Nizami adına Ədəbiyyat Muzeyinin foto-arxivindən Heydər Cabbarlıda gördüyü fəto laraın surətini aldı və işə başladı. Şairinin portretini gildən hazırladıqdan sonra onu mermərdə yondu.

• Abidələrimiz



Əlincə qalası

Naxçıvan-Marağa memarlıq məktəbinin ən gözəl nümunələrindən biri Əlincə qalasıdır. Yazılı mənbələrdə ad X yüzildən başlayaraq, "Alincaq", "Alancıq", "Əlincək" və "Əlincə" şəklində çəkilən qala Naxçıvan-Culfa yolunun kənarında, Əlincəçayın sağ sahilində yalçın dağ üstündə yerləşir.



Həmin günlərin birində heykəltəraşların çalışdığı emalatxanaya Azərbaycan SSR Ali Sovetinin sədri Mirzə İbrahimov gəldi. Məqsədi paytaxtda ucaldılacaq başqa bir abidənin hazırlığına baxmaq idi. Xurşudbanu Natəvanın mermər üzərində təsviri də gördü. Ömer Eldarovun əsərini çox bəyənen Mirzə İbrahimov o vaxtdək Bakıda Xan qızına heykəl qoyulmadığını söylədi. Belə bir abidə hazırlamaq üçün istedadına inandığı gənc heykəltəraşın razılığına aldı.

Ömer Eldarov abidə üzərində dörd il çalışdı. Görkəmindən meğrurluq, qürur yağan qəhrəmanın gözəlindəki lal kədər gənc heykəltəraşa güclü təsir göstərmişdi. Bu təəssürlərlə o, Xurşudbanu Natəvanın mənəvi çirpintilərini, mübarizliyini, sevgi və kədərini böyük ustalıqla təsvir etdi. Müəllif çətin bir işin öhdəsindən gəldi. Şairinin heykəlinə həm milli xüsusiyyətlər, həm də müsəlman qadınlarına xas cəhətlər əksini tapdı.

Yer seçimi də maraqlı və diqqətçəkici oldu. Şairinin abidəsi paytaxtın mərkəzi küçələrinin kəsişməsində qoyuldu. Ətrafında klassik memarlıq nümunələrinin olması əsərlə uyumluluq yaratdı. Nəhəng kinoteatrın fonunda da heykəl görülməz olmadı. Əksinə, öndən baxanda kinoteatrın sanki heykəlin bir hissəsinə, onu tamamlayan elementə çevrildi.

Şairinin abidəsi o qədər də hündür olmayan binaların əhatəsində, "Azərbaycan" kinoteatrının fonunda bütün gözəlliyini, cazibədərlikini nümayiş etdirə bildi. Əsəri ərsəyə gətirənlər - heykəltəraş Ö.Eldarov, memarlar E.Ismayilov və F.Leonteva üzərlərinə götürüdükləri vəziyyəti diqqətlə, dəqiqliklə yerinə yetirdilər. Dar küçələrin ölçüsünə uyğun olaraq çox da uca qurulmayan heykələ hansı rəksədən baxılacaq, görünüşü nəzərə alınmışdır. Millilik yalnız Xan qızının dəbdəbəli paltarında, kələğayışında, əlindəki qələmdə əks olunmuşdur. Abidənin yerləşdirildiyi qranit kürsülük də milli ornamətlə bəzəldi.

1960-cı ildə abidənin açılış mərasimi keçirildi. Əsər yalnız müəllifin - görkəmli heykəltəraş, akademik Ömer Eldarovun deyil, bütün Azərbaycan heykəltəraşlığının şah əsərlərindən biri oldu. Mütəxəssislər tərəfindən yüksək dəyərləndirilən abidə heykəltəraşlıq sənətinin Qızıl Fonduna daxil edildi. O vaxtdan təsviri sənətin müxtəlif növlərində Xurşudbanu Natəvana həsr olunan neçə-neçə əsər yaradılsa da, bu abidə birinciliyini saxladı.

Paytaxtın əbədi sakinlərindən biri

Bu gün də Bakının izdihamlı yerlərindən birində qərar tutmuş "Xurşudbanu Natəvan" abidəsi Şərq qadınının ruhundakı necibliyi, incəliyi, həssaslığı nümayiş etdirir. Beləcə, şairə altmış il əvvəlki kimi, paytaxtın ən gözəlgözlü yerlərindən birində öz möhtəşəm kürsüsündə əyləşərək gəlib-gədənleri "seyr edir". Sanki indicə carlanacaq və duyğularını kağıza köçürəcəkdir. Bu mısraları pıçıldayacaq:

Qoyubdur intizanda, necin gəlməz, necin gəlməz?
Həmişə ahu zarında, necin gəlməz, necin gəlməz?

Beləcə, fikir dəryasına qərq olmuş Xan qızı öz düşüncələrləyə baş-başdır. Axiş keçən zaman qoşulmuş insanlar yanından ötüb keçirlər. O isə öz yerindədir. Hər zamankı kimi gözəl, cazibədar, əzəmətli...

Zöhre FƏRƏCOVA,
"Azərbaycan"

• Milli geyimlərimiz

Azərbaycan xalqının milli geyimləri maddi və mədəniyyət nümunələrindən sayılmaqla, özünə xas olan xüsusiyyətləri əks etdirir və etnik nişanələrə aiddir. Azərbaycan XVII əsrdə Yaxın Şərqi ən böyük ipəkçilik ölkəsi kimi tanınırdı. Şirvan burada ən iri ipəkçilik əyaləti idi. Bundan başqa, Şamaxı, Başqal, Gəncə, Şəki, Şuşa rayonlarında da ipəkçilik istehsal inkişaf etdi. Bu rayonlarda ipəkdən çox bəzəkli, naqışlı, zərif qadın baş örtükləri istehsal olunurdu.

qara, tünd göy sət, atlas, çitdən, hər iki tərəfi açıq, ensiz örtük şəklində tikilirdi. Onu başa lent şəklində bağlayırdılar. Çutqu bağlamaq ev və çöl işləri görmək üçün daha rahat sayırdı. Çutqu həm də gigiyenik cəhətdən əhəmiyyətli idi. Üstündən yayılmaq və ya ipək, pambıq örtüklər örtərdülər. Azərbaycan çutqu əsasən ötən əsrin 40-ci illərindədək yaşadılb.

Milli kişi geyimləri:
əzəmət, qürur və ciddiyyət rəmzi

Kişilərin milli geyimlərinə gəlincə, onu dəyə bilirik ki, zaman-zaman dəyişən üst köynək, axmal, qaba və çuxadan (çiyyəüstü) ibarət olub.

yayılmış ayaqqabı növü dabanlı (polulu başmaq, məxməri başmaq), arxa hissəsi olmayan, dikburun dəri başmaqlar idi. Onları tikdirmək üçün şəhərlərdə çəkmeçilərə sifariş verirdilər. İrandan gətirilən tunc, məxmər və ya dəridən tikilmiş başmaqları həm kişi (mərdənə başmaq), həm də qadın (zənənə başmaq) geyirdi.

Bakı və Abşeronda kişilər, əsasən, dabansız yüngül yay çustlarından istifadə edirdilər. Dübəndi adlanan bu ayaqqabılar meşindən tikilirdi. Onlar iki iplə bağlanırdı və gündəlik ayaqqabı hesab olunurdu. XX əsrin əvvəllərində yerli ayaqqabı Avropadan gələn növlərlə sıxışdırıldığından çəkmeçilərin sayı da kəskin surətdə azaldı. Xrom çəkmeçiləri son illərə qədər həm hərbiçilərin, həm də aşıqların



tən, parlaq, gözəl və mürekkəb rəsmlər, dolğun rəng əhəngi ilə zəngin idi. Əksər hallarda kişi corabları sadə naqışlı, ağ, qara və s. olurdu. Corabların regional üzrə müxtəlif növləri mövcud olsa da, toxunma üsulları bir-birindən seçilmir, yalnız naqışlarla fərqlənirdi.

Azərbaycanın milli geyimləri uzun sürən və çox mürekkəb inkişaf yolu keçmiş maddi və mədəniyyət nümunələrindədir. Milli geyimlər bir çox muzeylərdə qorunub saxlansa da, onların restavrasiyası və tikilməsi ilə məşğul olan sənətkarlar, demək olar ki, barmacaq sayılacaq qədər azdır. 2009-cu ildən bu işlə məşğul olan Bakı Milli Geyim Evi ölkəmizdə belə də yeganə ünvandır ki, burada hər yaş üçün milli geyimlər tapmaq mümkündür. Milli Geyim Evinin rəhbəri Kəmal Vəliyev bildirir ki, onlar bu işə 20 geyimlə başlayıb. Bu gün isə buradan hamı geyinə bilər.

Kollektiv Novruz bayramında milli geyim sərəsi keçirilir. Dənizkənarı Milli Parkda 70 geyim sərğəliyib. Azərbaycan Dövlət Rəqs Ansamblı milli geyimlərin nümayişində yaxından iştirak edir.

Hər ilin mart ayında milli geyimlərimiz nümayiş etdirilir

Bu, artıq bir ənənəyə çevrilib. Maraqlısı odur ki, ayın tarixinə uyğun olaraq, 15 nəfər gənc milli musiqi sədələri altında geyimləri təqdim edir. Dünayın bir çox ölkələrində - qardaş Türkiyədə, eləcə də Amerika, Çin, Birləşmiş Ərəb Əmirlikləri, Avropa, Rusiya və s. dövlətlərdə sərgilənən milli geyimlərimiz insanları heyrətə qoyur.

Hər bölgənin özünün geyimi olduğu kimi, fərqli kəsimi, bəzəyi də var. Məsələn, Qarabağ paltarlarının üst və alt parçası eyni olur. Bakıda tamamilə başqa cürdür. Qarabağ yalxalıqları oyma yaxa, qonçə yaxa, buta yaxa çox gözəldir. Bunları gəncilər geyir. Bəzən köhnə kəsimləri saxlamaqla geyimlərdə də yenilik gətirilir. Ən əsası odur ki, Bakı Milli Geyim Evinə çalışanlar gənclərdən ibarətdir.

Könlü Vəliyeva fərəhə bildirdi ki, bu gün keçmiş, etnogeyimlərdə bir qayıdış var: "Buna görə də biz milli geyimləri yaşatmaq bərabər, naqışları da gündəlik geyimlərimizə köçürə bilirik. "Gözəllik ondsə, doqquz dındur". Bu fikir əslirini sınağından çıxıb. Bəli, milli geyimi daşımaq üçün gözəllik, qəmət, şuxluq da lazımdır.

Məhəmməd NƏRİMANOĞLU,
Ağəli MƏMMƏDOV (foto),
"Azərbaycan"

“Gözəllik ondur, doqquz dındur”



Milli qadın geyimlərimiz

"Gülüm" tikış sexinin modeler dizayneri Mətanət Nəcəfova ilə söhbətdən məlum oldu ki, o zamanlar geyimin stil, adətən, onun yaşının ailə vəziyyətinə və yaşını əks etdirirdi: "Subay qızların geyimləri qadınlarınkından fərqlənirdi. Cavan qızlar daha parlaq və çux geyinirdilər. Kişi və qadın geyimləri Azərbaycanın bütün etnik, tarixi zonalarında eyni idi. Bununla belə kişi geyimləri iyisənən mənsub olduğu sınıfı də əks etdirirdi. Öz formasına görə böyüklərlə uşaqların geyimi eyni olsa da, bəzi xüsusiyyətləri və ölçüsü ilə fərqlənirdi".

Həmsöhbətimizin fikrincə, Azərbaycan qadın tarixinin bir hissəsini təşkil edən milli geyimlərdə xalq yaradıcılığının bədii xüsusiyyətləri, bəzək əşyaları, toxuculuq və s. əks olunur: "Təəssüflər olsun ki, bu gün milli geyimlərimiz unudulmaq təhlükəsi qarşısında. Ona görə də onları bərpa etməklə yeni nəslə sevdirməliyik". Mətanət Nəcəfova onu da bildirdi ki, tirmə, məxmər və bir neçə növ ipək parçadan tikilmiş qadın geyimləri bəzi xüsusiyyətlərinə görə müxtəlif cür adlanırdı: "gülcə" - astarlı olmaqla yanaşı, tirmədən, məxmərdən, "bahar" - ən çox məxmərdən, "kürdü" - tirmə, məxmər parçadan tikilərək, xəz dəri və s. naqışlarla, tirmə və məxmərdən tikilən eşməyin isə ətəyi və qolları xəz dəri və qızıl şəbəkə torla bəzədilirdi".

Milli geyim dəsti deyəndə, baş geyimləri və ayaqqabılar, zərgerlik məmulatları nəzərdə tutulur. Cəlbədiç, gözəl, rəngarəng olan qadın baş geyimlərinə kələğayılar, çalmalar, ləçək, örpək, çadra və s. daxildir. Bu geyimlərin geniş yayılan növlərindən biri ipək kələğayıdır. Yaşlı qadınlar açıq sarı - qəhvəyi, açıq mavi rəngli kələğayı örtər, müxtəlif cür bağlayırdılar. Qadın papağı adlanan təsəyin naqışlarının növünə görə müxtəlif adları mövcuddur: mirvəri papaq, qızılı papaq, ay-ulduzlu və s. Qadın geyiminin elementlərindən biri də baş sərəsi - çutqu olub. O,



Arxalıq ipək, atlas, kişmir, mahud, sət, parçalardan, qaba isə çiyiüstü üst geyim olmaqla, tirmədən tikilirdi.

Türban əmmamə (çalma növü) deməkdir. Ölkəmizdə ağ türban geniş yayılmışdır. Ali ruhani təbəqəsi əsasən yaşıl əmmamə geyinirdi. XIX əsrin sonu, iyirminci yüzilliyin əvvəllərində Azərbaycanda kişi və qadın ayaqqabılarının bir neçə növü mövcud olub. Azərbaycanlılar, xüsusən kəndlilər arasında ən çox yayılmış ayaqqabı növü olan çarıqlar qaraməl dərisindən, ya da daha müəkməml üsulla emal olunmuş dəridən - aşıqların göndən tikildilər.

Sonuncular daha bahalı idi və onları varlı kəndlilər, xam dəridən hazırlananları isə kasıblar geyinirdi. Çarıqları yun corabların və ya pambıq parçadan dolmaların (patava, dolaq) üzərindən geyinirdilər. Təkburun, şirazi, qızqaytaran, şatırı, quşburun, şirvani, kalməni, şirmai və s. çarıq növləri olub. Çarıqlar iki növ bağla bağlanırdı: hürmə yun (toxunma bağ), ya da əyilmiş (eşmə) bağla.

Digər ayaqqabı növü yüngül çust idi ki, onları çox vaxt qara tuncdan tikirdilər. Hər iki cinsin yumandırləri üçün, xüsusən şəhərlərdə ən çox

rın ayaqlarında görmək mümkün idi. İkinci Dünya müharibəsi dövründə o, daha çox dəbdə olub.

Naxışlı yun və pambıq corablar

Azərbaycanda elə bölgə yox idi ki, orada elə toxunan corab geyinməsinlər. Corabları qadınlar toxuyurdular. Xammal kimi həm qoyun, həm də dəvə yunundan istifadə edirdilər. Dağlıq ərazilərdə uzunboğaz, mulla-yun iqlimli olan yerlərdə isə qısa boğaz corablar toxunurdu. Corablar həm adi, həm də tantənəli günlər üçün nəzərdə tutulurdu. Bəzəklil corablar satışa çıxarırdı, onları kənd təsərrüfatı məhsullarına da dəyişirdilər. Həmin corablar bu gün ya paytaxt Bakının İçərişəhərində, sərəg-sa-tışlarda, ya da ayrı-ayrı ailələrdə yaşlı nəsliin ayaqlarında görmək mümkündür.

Qarabağda xalça ornaməti ilə toxunan "gəbə corabı", adətən, gəlindən çehizləndi olardı ki, onların gözəlliyinə xüsusi diqqət yetirirdilər. Ən yaxşı corab nümunələri nəsilnənəsə keçirdi. Kişi corablarından fərqli olaraq qadınların geyindikləri, adə-



Atəşgah


Od məbədi olan "Atəşgah" Bakının 30 kilometrliyində, Abşeron yarımadasının Suraxanı qəsbəsinin cənub-şərqində yerləşir. "Atəşgah" XVII-XVIII əsrlərdə təbii qazın çıxdığı əbədi sönməz alovların yerində inşa edilmiş od məbədidir. Məbədin ən erkən tikilişi olan tövlə ərəmi-zinin 1713-cü ilinə aiddir, mərkəzi məbəd-səcdəgahı isə 1810-cu ildə tacir Kaqanaqaranın vəsaiti ilə tikilib.

Suraxanı "Atəşgah"ı məbədin özündən, hind gənşinlərinin hücrələrindən və zəvvarlar üçün otaqlardan ibarət idi. Atəşgahı bu abidəni sifariş vermiş hindilərin planı üzrə yerli ustalar inşa ediblər.

Atəşgah quruluşu baxımından şəhər karvansaraylarına oxşayır. Abidə memarlıq üslubuna görə hələ Midiya dövründən Azərbaycanda yayılmış od səcdəgahlarının tikinti ənənələrini əks etdirir və, bəzi hind məbədlərinin əlamətlərini özündə saxlayıb.

Xudafərin körpüləri

Tarixən Azərbaycanın quzeyi ilə güneyini birləşdirən bu körpü Cəbrayıl rayonu ərazisində yerləşir. Xudafərin Azərbaycan memarlıq sənəti tarixinin bəzəyi sayılan möhtəşəm tarixi abidələrindəndir. Araz çayı üzərində salınan iki Xudafərin körpüsü məlumdur. Onlardan birincisi "Baş Xudafərin körpüsü" adlanır, uzunluğu 130, eni 6, hündürlüyü 12 metrdir. İkinci körpü isə 15 aşırım-olmaqla uzunluğu 200, eni 4,5 metr, hündürlüyü 10 metrdir. Baş Xudafərin körpüsünün daha qədim olması ehtimal edilir. Belə ki, bu körpünün Əhəməni imperiyası zamanında ağacdan tikil-



məsi, Eldəgizlər dövləti zamanında isə daş və kərpiclə üzləndiyi güman edilir. H. Qəzvini yazır ki, Xudafərin körpüsü Məhəmməd peyğəmbərin yaxın adamı olan Bekir ibn Abdulla tərəfindən miladi tarixlə 736-cı ildə inşa etdirilib. Xudafərin körpüsünün Makedoniyalı İsgəndər, ya da Roma sərkərdəsi Pompey tərəfindən tikilməsi bərədə də ehtimalları irəli sürənər var.

Bu körpünün Hindistandan başlayaraq Yaxın və Orta Şərq ölkələri, Rusiya və Qərbi Avropa ölkələri arasında Azərbaycanı içtışədə və mədəni əlaqələrinin inkişafında böyük əhəmiyyəti olub.

Yurdumuzun gül-çiçək "xalı"sı



Hər il yaz gələndə ərilib suya dönməz buzların yerində baş qaldıran bənövşələrin ardınca nərgizlər açılır. Sonra çöl-çəmənlər daha neçə güldən, çiçəkdən al-əlvan don geyinir. Beləcə, ilk bahardan payızın sonunadək torpağımızın gül-çiçək "xalı"sı gözümüzü-könlümüzü oxşayır. Bu isti yay günlərində yurdumuzun hansı səmtinə üz tuturuşsa, təbiət şair demişkən, "güllərin min rəngi" ilə qarşılayır bizi. Görürük ki, "çıxıbdir yenə də dizə laələlər".

Dağ döşü, bulaq başı, yol qırağı, bağ-bağca sanki gözəllik yarışına girib... Bu gözəlliyə valeh olan tək insanlardır deyil. Hər çiçəyin başına yüz pərvanə dolanır. Yorulmadan güldən-güldən qonan arılar isə bu sərvətdən götürdüyü şirin payı az sonra səxavətlə insanla bölüşəcəklər...

Foto Ağaeli MƏMMƏDOVUNDUR,
"Azərbaycan"

B İ L D İ R İ Ş

Azərbaycan Milli Elmlər Akademiyası Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu tərəfindən institutun 90 illik yubileyinin keçirilməsi məqsədilə yubiley və konfrans tədbirlərinin keçirilməsi işlərinin satın alınması ilə əlaqədar 28 may və 13 iyun 2019-cu il tarixlərdə elan edilmiş açıq tenderdə iştirakçı sayı yetərsiz olmadığı səbəbindən açıq tender proseduru baş tutmamış hesab edilir.

Tender komissiyası

Azərbaycan Milli Elmlər Akademiyası Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu açıq tender elan edir

Tender 5 LOT üzrə keçirilir:
LOT 1 - AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun 90 illik yubileyinin keçirilməsi məqsədilə yubiley və konfrans tədbirlərinin keçirilməsi üçün dəftərxana ləvazimatlarının satın alınması.
LOT 2 - AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun 90 illik yubileyinin keçirilməsi məqsədilə yubiley və konfrans tədbirlərinin keçirilməsi üçün çap materiallarının satın alınması.
LOT 3 - AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun 90 illik yubileyinin keçirilməsi məqsədilə yubiley və konfrans tədbirlərinin keçirilməsi işlərinin satın alınması.
LOT 4 - AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun 90 illik yubileyinin keçirilməsi məqsədilə yubiley və konfrans tədbirlərinin keçirilməsi üçün sənədi filmin çəkilməsinin satın alınması.
LOT 5 - AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun 90 illik yubileyinin keçirilməsi məqsədilə yubiley və konfrans tədbirlərinin keçirilməsi üçün avadanlıqların satın alınması.

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikitəq zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı texniki və maliyyə imkanlarına malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər hər LOT üzrə göstərilən məbləğdə iştirak haqqını qeyd olunan hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Az 1025, Bakı şəh., Xocalı pr.30 ünvanından ala bilərlər. Əlaqələndirici şəxs: Paşayeva Mehriban İsmayıl qızı. Əlaqə nömrəsi: 012-490-13-29. İştirak haqqı hər LOT üzrə 300 (üç yüz) manat. Az 1025, Bakı şəh., Xocalı pr.30 VÖEN: 2000146301 Hesab №: AZ78CTRE00000000000004137901 Dövlət Xəzinədarlıq Agentliyi VÖEN: 1401555071 Kod: 210005 M/İ №: AZ41NABZ0136010000000000003944 SWIFT BİK: CTREAZ22 Bütçə təsnifatının kodu - 142319 Bütçə saviyyəsinin kodu - 7 İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçıların tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müvafiq;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- müvafiq mallar üzrə məhsul və uyğunluq sertifikatları.

Sənədlər Azərbaycan dilində 2 (iki) nüsxədə (öslü və surəti) tərtib olunmalıdır (xarici dildə olan məlumatlar Azərbaycan dilinə tərcümə olunmalıdır). Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq həyata keçiriləcəkdir (www.tender.gov.az). İddiaçıların tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 31 iyul 2019-cu il saat 10:00-a qədər, ixtisas uyğunluğu proseduru keçmiş iddiaçılar isə tender təklifi və bank təminatını möhürlənmiş ikitəq zərflərdə 08 avqust 2019-cu il saat 12:00-a qədər Az 1025, Bakı şəh., Xocalı pr.30 ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim edilmiş zərflər açılmaqdan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 09 avqust 2019-cu il saat 14:00-da Bakı şəh., Xocalı pr.30 ünvanında açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

korporativ abunəçilərinin nəzərinə

13.08.2019-cu il tarixdən etibarən, "Azercell Telekom" MMC-nin fakturalı xətt sistemində korporativ abunəçilərə təqdim edilən "My Business 2", "Sizin Tarif +", "Sizin Tarif 3", "Sizin Tarif 3.5" və "Sizin Tarif" tarif paketlərində hesablaşma intervalı 30 saniyə tətbiq olunacaqdır.

Qeyd: Abunəçilər göstərilən dəyişikliklər, tarif və internet paketlərinin şərtləri, sifariş, başqası ilə əvəz etmə və imtina qaydası barədə, o cümlədən "Azercell Telekom" MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet sahifəmizdən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (MX ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət etməklə əldə etmək imkanına malikdirlər.

Beynəlxalq aləm

Pakistanda dəmir yolu qəzası

Pakistanda sərhəsin və yük qatarlarının toqquşması nəticəsində 18 nəfər həlak olmuş, 67 nəfər yaralanmışdır. Hadisə ölkənin şimalında yerləşən Pəncəb əyalətində baş vermişdir. Bu barədə TRT telekanalı xəbər verir.

Məlumatla görə, Kvetta-Lahor sərhəsin qatarı Sadiqabad şəhər stansiyasında dayanandan



yük qatarına çırpılmışdır. Toqquşma nəticəsində dörd vaqon rəlsərdən çıxmışdır.

Pakistan polisinin nümayəndəsi Ömər Faruk Səlamətində deyirə görə, yarıllar arasında 11 uşaq və 9 qadın var.

Qəzanın maşinistin səhvi ucubətindən baş verdiyi bildirilir.

Afrində minalanmış neftdaşyan maşın partladı

Suriyanın cənubunda yerləşən Afrin şəhərində içərişində mazut olan minalanmış neftdaşyan maşın partladı. İlk məlumata görə, partlayış 8 dinc sakinin həyatına son qoymuş, 35 nəfər yaralanmışdır. Yəni tökülən mazutun yanması ətraf mühitə böyük zərər vurmuşdur.

Təhlükəsizlik qüvvələri separatçı terrorçu YPG/PKK təşkilatının həyata keçirdiyi terror aktı versiyası üzərində işləyirlər.

Xatırladaq ki, Afrin şəhəri Türkiyə Hərbi Hava Qüvvələrinin Suriyanın Azad Ordusu ilə birgə keçirdiyi "Zeytun budağı" hərbi əməliyyatı zamanı YPG/PKK terrorçularından azad edilmişdir. Lakin terrorçular hələ də Afrin cənub-şərqində Tel-Rifat rayonunda fəaliyyət göstərir və vaxtaşırı terror aktları törədirlər.

Tehran Vaşinqtonu İrana qarşı iqtisadi müharibəni dayandıрмаğa çağırdı

ABŞ İrana qarşı iqtisadi müharibəni dayandırmayana, Avropa İttifaqı isə lazımi tədbirlər görməyəne kimi Tehran nüvə sazişi çərçivəsində addımlar atmaqda davam edəcək. Bu barədə İrannın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif məlumat vermişdir. O xatırlamışdır ki, Fransa Prezidentinin müşaviri Emmanuel Bon Tehrana səfəri zamanı gərginliyin artmasının qarşısının alınması təklifi ilə çıxış edərək demişdir ki, Paris bu məsələdə vasitəçilik rolunu oynamalıdır.

"Biz cavab verdik ki, ABŞ İrana qarşı iqtisadi müharibəni dayandırmayana kimi qarşıdur-



maya son qoymayacağıq. Ya ABŞ iqtisadi müharibəni dayandırmalı, ya da Avropa müvafiq addımlar atmalıdır" deyər Zərif vurğulamışdır.

Nazir Nyu Yorkdakı iclasa gediş-gəlməyə ehtiyatla bağlı sualı da cavablandırmışdır. Zərifin dediyinə görə, hələ ki onun Amerika vətəndaşıdır. "Mən BMT-nin Nyu Yorkda keçiriləcək iqtisadi və Sosial Şurasının iclasına gedəcəyəm. Mənim Venesuelaya, habelə Latın Amerikasının digər iki ölkəsinə səfərim planlaşdırılıb" deyər Zərif bildirmişdir. Nazir onu da qeyd etmişdir ki, Tehran heç vaxt ABŞ-la danışıqlardan imtina etməyib.

Yunanıstanda qasırğa tüğyan edir



Yunanıstanda tüğyan edən qasırğa, leysan yağışı və dolu nəticəsində 6 turist həlak olmuş, 108 nəfər yaralanmışdır. yarıllardan döndürün vəziyyəti ağırdır. Bu barədə ERT dövlət telekanalı xəbər verir.

Məlumatla görə, qasırğa ölkənin şimalında yerləşən Xalkidiki rayonuna daha çox ziyan vurmuş, tələfat və dağıntılara səbəb olmuşdur. Həlak olanlar Çexiya, Rumıniya və rusiyalı turistlərdir. Regionda fəvqəladə vəziyyət elan olunmuşdur. Fəlakət zonasına müliki müdafiə briqadaları və yanğınsöndürənlər göndərilmişdir.

ABŞ təbii fəlakətlərə görə 1 milyard dollar zərər çəkib

Bu ilin əvvəlindən ABŞ iqtisadiyyatı daşqınların və qasırğaların fəsadlarına görə 1 milyarddan çox məbləğdə ziyan görmüşdür. Bu barədə "RIA Novosti" agentliyi xəbər verir. Milli Okeanik və Atmosfer Tədqiqatları İdarəsindən (NOAA) verilən məlumata görə, bu müddətdə ABŞ-da 2 daşqın və 4 güclü qasırğa baş vermişdir. Nəticədə 15 nəfər həlak olmuşdur.

Qeyd olunur ki, NOAA mütəxəssislərinin hesablamalarına görə, ABŞ-da təhlükəli hadisələrin orta illik göstəricisi xeyli artmışdır.



Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentlərinə başa çatıb

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyulun 11-də Ağdam rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentlərinə başa çatıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, monitorinq Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Oqnyen Yoviy və Martin Şuster keçirilib. Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində isə monitorinq



ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Saymon Tiller aparılıb.

Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində nisbi sakitlik müşahidə olunub

Sutka ərzində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində nisbi sakitlik müşahidə olunub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, cəbhənin bezi sahələrində atəşkəs rejimi ara-sıra açılan atəşlə pozulub.

ALLAH RƏHMƏT ELƏSİN!

Qafqaz Müsəlmanlar İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə və Milli Məclisin deputatı Cavanşir Paşazadə Milli Məclisin deputatı Hüseynbala Mirələmovaya qayınatası

ATAXAN ŞİRİYEYİN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova və komitənin kollektivi

SƏRDAR RÜSTƏMOVUN

vəfatından kədərləndiklərini bildirir və mərhumun ələsinə dərin hüznə başsağlığı verir.

Milli Məclisin Təbii Ehtiyatlar, enerji və ekologiya komitəsinin Vələh Ələsgərov, Kamran Nəbiyev, Mirzəqazım Qazımov, Rövnaq Abdullayev, Mirzəcan Xəlilov, Mixail Zabelin, əməkdaşlar Şamil Hüseynov və Sürəyya Abdullayeva Milli Məclisin deputatı Hüseynbala Mirələmovaya qayınatası

ATAXAN ŞİRİYEYİN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbərliyi Milli Məclisin deputatı Hüseynbala Mirələmovaya qayınatası

ATAXAN ŞİRİYEYİN

vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

AMEA A.A.Bakxanov adına Tarix İnstitutunun Azərbaycanın tarixi demografiyası şöbəsinin əməkdaşları şöbənin müdiri, tarix elmləri doktoru, professor Karim Şükürova bacısı

MƏLAHƏT XANIMIN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Rəyasət Heyəti və kollektivi, Azərbaycan Türkiyə İş Adamları Birliyinin sədr müavini Mürsəl Rüstəmovaya atası

SƏRDAR RÜSTƏMOVUN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

BAŞ REDAKTOR

Bəxtiyar SADIQOV



Ünvan

AZ 1073, Bakı şəhəri, Məhəmmədli prospekti, 529-cu məhəllə, IV mərtəbə
e-mail: secretary@azerbaijan-news.az az.reklam@mail.ru azerbaijan-news@mail.ru www.azerbaijan-news.az

Telefonlar

Qəbul otağı - 539-68-71, Baş redaktor müavini - 538-86-86, 434-63-30, 538-97-96, Məsul katib - 539-43-23, Məsul katib müavini - 539-44-91, Parlament və siyasət şöbəsi - 539-72-39, 539-84-41, 539-21-00, İqtisadiyyat şöbəsi - 538-42-32, 538-35-55, Beynəlxalq həyat, idman və informasiya şöbəsi - 432-37-68, Humanitar siyasət şöbəsi - 538-56-60, 539-63-82, Reklam şöbəsi - 539-49-20, 538-31-11, Kompüter mərkəzi - 538-20-87, Fotolüstrasiya şöbəsi - 538-84-73, Mühəsibət - 539-59-33, Faks - (+994 12) 5398441

Qeydiyyat nömrəsi 1

"Azərbaycan" qəzetinin kompüter mərkəzində yığılıb sahifələndirilmiş, "Azərbaycan" nəşriyyatında çap edilmişdir

Rəsmi sənəd və çıxışlarda sütyonlanlarla bərabər, dərc üçün göndərilən digər yazılarda fikirlər də Azərbaycan dövlətinin mənafeyinə uyğun gəlməlidir

Əlyazmalara cavab verilmir və onlar geri qaytarılmır

Gündəlik qəzet

Tiraj 8824
Sifariş 2240
Qiyməti 40 qəpik